

**AZƏRBAYCAN - ÇİN:  
DOSTLUQ  
SƏRHƏDLƏR AŞIR**

阿塞拜疆共和国 – 中华人民共和国

友谊不知限度

Azərbaycan Respublikası Prezidentinin  
İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

**BAKİ - 2000**

## O x u c u y a

XX əsrin sonlarında öz müstəqiliyinə qovuşmuş Azərbaycan dünyada sülhün, sabitliyin və tərəqqinin tərəfdarı olduğunu elan edərək beynəlxalq birliyin bütün üzvləri ilə dinc yanaşı yaşamaq və əməkdaşlıq xəttini tutmuşdur. Məhz bu məramla Azərbaycan istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ayrı-ayrılıqla bütün ölkələr ilə siyasi, iqtisadi, mədəni əlaqələr qurur və qarşılıqlı surətdə faydalı olan birgə layihələrdə fəal iştirak edir.

Azərbaycan-Çin münasibətləri bu mənada səciyyəvi xarakter daşıyır. Azərbaycan dünyanın iri dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.

Azərbaycanın istiqlaliyyət qazanması və ölkələrimiz arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkanlar açmışdır və bu gün həmin əlaqələr sabit və sağlam təməl üzərində inkişaf edir.

Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətlərdən biri olan Çin Xalq Respublikası dünya siyasetində öz dəst-xətti ilə seçilən ölkədir.

Prezident Heydər Əliyevin 1994-cü ilin martında Çinə səfəri müstəqillik əldə etmiş Azərbaycanın dövlət başçısının bu ölkəyə ilk səfəri olmaqla yanaşı ikitərəfli əlaqələrin genişləndirilməsinə və inkişaf etdirilməsinə mühüm töhfə vermişdir.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin ilə keçirdiyi görüşdə iki dövlətin əlaqələrində öyrənilməmiş və istifadə edilməmiş kifayət qədər ehtiyat mənbələrinin olduğu vurğulanmış, dövlətlərarası münasibətlərin beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun şəkildə qurulması labüdüyü təsdiq edilmişdir.

Səfərin gedişində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında bağlanmış sazişlər ölkələrimizin müxtəlif sahələrdə faydalı əməkdaşlığının bünövrəsini qoymuşdur.

Prezident Heydər Əliyevin Çinə səfəri Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin dünyaya çatdırılmasında, respublikamızın əhatə olunduğu informasiya blokadasının yarılmamasında da əvəzsiz rol oynamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qanlı döyuşlərin davam etdiyi, Azərbaycanın sülh-pərvər mövqedən çıxış edərək cəbhədə atəşkəsə nail olmağa cəhd göstərdiyi bir dövrdə Prezident Heydər Əliyev Çinə səfəri zamanı keçirdiyi görüşlərdə və danışqlarda Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işənal olunduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçküն vəziyyətinə düşdүүнү bir daha dünyaya bəyan etmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikası Dövlət Şurasının o vaxtkı Baş naziri, hazırda isə Ümumçın Xalq Nümayəndələri Məclisi Daimi Komitəsiinn Sədri Li Pen ilə görüşü də ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinə xidmət etmişdir. Görüş zamanı Baş nazir Li Pen demişdir: "BMT Təhlükəsizlik Şurasının daimi

üzungü olan Çin Azərbaycanın ərazi bütövlüyünü tanır və onun haqq işini ardıcıl müdafiə edəcəkdir".

Prezident Heydər Əliyevin səfəri iqtisadi islahatlar sahəsində böyük uğurlar qazanmış Çinin təcrübəsinin öyrənilməsi baxımından da əhəmiyyətli olmuşdur. CXR Dövlət Şurasının üzvü, İqtisadi İslahatlar üzrə Dövlət Komitəsinin sədri Li Tein ilə görüşdə son 15 ildə Çində həyata keçirilmiş islahatların mexanizmi və istiqamətləri haqqında faydalı fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidentinin Çin Beynəlxalq Ticarətin inkişafına Yardım Komitəsindəki çıkışında dediyi kimi, "Azərbaycan iqtisadiyyatının inkişaf yollarını müəyyənləşdirərkən biz qabaqcıl, iqtisadi cəhətdən inqkişaf etmiş ölkələrin təcrübəsindən, Yer kürəsininin müxtəlif regionlarında torplanmış təcrübədən bəhərlənməyə, lakin şübhəsiz ki, ölkəmizin və xalqımızın milli xüsusiyyətlərini əsas götürməklə bəhərlənməyə çalışırıq. Bununla əlaqədar biz burada olduğumuz günlərdə son illər Çin Xalq Respublikasının həyata keçirdiyi və kifayət qədər müsbət nəticələr vermiş iqtisadi islahatların prinsipləri, xüsusən onların praktiki səmərəsi ilə tanış oluruq və daha ətraflı tanış olmaq fikrindəyik".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çinə səfərindən sonra ölkələrimiz arasındaki ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. 1995-ci il mayın 9-da Azərbaycan Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin ilə Moskvada görüşü, 1996-ci ilin aprelində CXR Dövlət Şurası Baş nazirinin müavini, xarici işlər naziri Tsyan Tsıçenin, 1997-ci ilin avqustunda CXR parlamenti üzvlərinin Azərbaycana səfəri, 1998-ci ilin setyabrında Böyük İpək yolunun bərpası ilə əlaqədar Bakıda keçirilmiş beynəlxalq konfransda Çin nümayəndə heyətinin iştirakı, 1999-cu ilin avqustunda Çin Ali Xalq Prokurorluğunun, həmin ilin dekabrında Yeni Azərbaycan Partiyasının I qurultayı ilə bağlı Çin Kommunist Partiyasının nümayəndə heyətlərinin ölkəmizə gəlişi, eləcə də Azərbaycanın müxtəlif səviyyəli nümayəndə heyətlərinin CXR-ə səfərləri Azərbaycan-Çin əlaqələrinin dönmədən genişləndiyini və möhkəmləndiyini sübut edir.

Azərbaycan və Çin xalqları arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi kökləri vardır. Qədim dövrlərdən bu ölkələri Böyük İpək yolu birləşdirmişdir. Bu gün TRASEKA programı çərçivəsində bərpa olunan tarixi Böyük İpək yolu ölkələrimizi yenidən bir-birinə qovuşdurmaqla regionumuza sülh, əmin-amanlıq, sabitlik, xalqlarımıza rifah, tərəqqi və firavanlıq gətirir.

## **Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri**

**6-11 mart 1994-cü il**



## ÇİN RƏHBƏRLİYİ İLƏ GÖRÜŞLƏR

## TƏNTƏNƏLİ RƏSMİ QARŞILANMA MƏRASİMİ

Azərbaycan Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin dəvəti ilə 1994-cü il martın 6-da Bakıdan Pekinə rəsmi səfərə yola düşdü.

Azərbaycan dövlətinin başçısı martın 7-də ÇXR-ə gəldi. Heydər Əliyevi bu səfərdə Milli Məclisin üzvləri, ayrı-ayrı nazirliklərin, komitələrin, şirkətlərin başçıları, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, işgüzar dairələrin nümayəndəleri və mətbuat işçiləri müşayiət edirdilər.

Pekinin "Şaudu" hava limanında Azərbaycan Prezidentini Çin Xalq Respublikasının yüksək vəzifəli şəxsləri, Azərbaycan Respublikasının ÇXR-dəki səfiri Tamerlan Qarayev və ÇXR-in Azərbaycandakı səfiri Sya Şuyuan qarşılıdlıqda.

Heydər Əliyev hava limanından ÇXR-in ən şərəfli qonaqları üçün ayrılmış iqamətgahə gəldi. Qısa istirahətdən sonra Ümumçin Xalq



Nümayəndələri Məclisi sarayında Azərbaycan Prezidentinin təntənəli rəsmi qarşılıqlı mərasimi keçirildi.

Sarayın yerləşdiyi Tyananmen meydanı Azərbaycan Respublikasının və ÇXR-in dövlət bayraqları ilə bəzədilmişdi. Yerli vaxtla saat 16.00-da topların yayılım atəşinin sədaları etrafə yayıldı. Heydər Əliyevi gətirən avtomashın Ümumçin Xalq Nümayəndələri Məclisi sarayının həyətinə daxil oldu. Burada Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovalı düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin sarayın giriçəyində Heydər Əliyevi mehribanlıqla qarşılıdı. Ali qonaq və ÇXR-in Sədri fəxri kürsüyə qalxdılar. Azərbaycanın və ÇXR-in dövlət himnləri ifa olundu. Fəxri qarovalun rəisi dövlət başçılarına raport verdi. Sonra Heydər Əliyev və Tszyan Tszemin əsgərlərin sırası öündən keçdilər.

Çin rehberliği ile görüşler



Çin rehberliği ile görüşler



## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ TSZYAN TSZEMİN İLƏ GÖRÜŞÜ

Martin 7-də, rəsmi qarşılanma mərasimindən dərhal sonra iki dövlətin rəhbərlərinin danışqları başlandı. Danışqlarda Azərbaycan Respublikası ilə ÇXR arasında münasibətlərin inkişaf etdirilməsi perspektivləri nəzərdən keçirildi. Qeyd edildi ki, iki dövlətin əlaqələrində öyrənilməmiş və istifadə edilməmiş kifayət qədər ehtiyat mənbələri vardır. Bu fikir həm Çinin iqtisadi islahatları həyata keçirmək təcrübəsinin öyrənilməsinə, həm də Azərbaycana kredit verməsinə və digər iqtisadi yardımalar göstərməsinə aiddir.


Danışqlar zamanı belə bir razılıq əldə edildi ki, əvvəllər Azərbaycana

verilmiş məqsədli kreditlərdən eləvə, ÇXR bundan sonra respublikamıza hərtərəfli kömək məqsədi ilə yeni kreditlər ayıraqdır. Bu kreditlər respublikamızda əsasən yüngül sənaye məhsulları istehalına, eləcə də müstərek müəssisələr yaradılmasına yönəldiləcəkdir.

Çin tərəfi Azərbaycanda yeni istehsal sahələrinin işə salınmasına da öz köməyini əsirgəməyəcək, yüksək texnoloji tutumlu məhsulların ixracı, eləcə də onların istehsalı sahəsində əməkdaşlığın inkişafına diqqəti artıracaqdır.

ÇXR-in Sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevə bildirdi: "Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırlıdır".

Tszyan Tszemin qeyd etdi ki, iki ölkə arasında əlaqələrin 2000 ildən çox



tarixi var və bu tarixin kökləri "İpek yolu" dövrlərinə gedib çıxır. Çin xalqı Azərbaycan xalqına daim dostluq hissələri bəsləyir.

Çin rəhbərinin dediyi kimi, Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasla inkişaf edir. Tszyan Tszemin beynəlxalq işlərdə, o cümlədən BMT çərçivəsində tərəflərin qarşılıqlı fəaliyyətini gücləndirməyin mümkün olduğunu da söylədi.

Dağılıq Qarabağ münaqişəsinin daim güclənməsindən ciddi narahat olduğunu bildirən ÇXR-in Sədri Tszyan Tszemin dedi: "Çoxlu insan tələfatına və maddi itkilərə gətirib çıxaran bu münaqişənin davam etdirilməsi hər iki tərəf üçün sərfəli deyildir. Biz ürəkdən arzu edirik ki, Azərbaycan və Ermənistan mübahisəni sülh danışqları yolu ilə bacardıqca tez bir vaxtda nizama salsınlar".

Azərbaycan Prezidenti Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini qeyd etdi.

Hər iki ölkənin rəhbərləri belə bir yekdil fikir söylədilər ki, dövlətlərarası münasibətlər dinc yanaşı yaşamağın beş prinsipi əsasında qurulmalıdır.

Heydər Əliyev ÇXR-in Sədrini Azərbaycana rəsmi səfərə dəvət etdi.



Dəvət səmimiyyətlə qəbul edildi və Tszyan Tszemin münasib vaxtda respublikamıza görüşə gəlməyə məmnuniyyətlə razılıq verdi.

### MÜHÜM SƏNƏDLƏR İMZALANDI

Danışqlardan sonra iki dövlət arasında müqavilə və sazişlərin imzalanması mərasimi keçirildi. Heydər Əliyev və Tszyan Tszemin dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanatı imzaladılar. Azərbaycanla Çin Xalq Respublikası arasında hava yolunun açılması haqqında, mədəni, elmi-texniki əlaqələr, təbəbet, investisiyaların həvəsləndirilməsi və qarşılıqlı surətdə qorunması barədə və digər sahələrdə yeddi mühüm sənəd imzalandı.

Tszyan Tszemin Azərbaycan mətbuatı nümayəndələrinin suallarına cavabında bildirdi:


- Bu gün biz sizin prezidentinizlə çox səmərəli danışqlar apardıq. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün real imkanlar vardır. Əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin perspektivləri hər iki tərəf üçün olduqca faydalıdır.

Axşam ÇXR-in Sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə böyük ziyafət verdi.

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN  
ÇİN XALQ RESPUBLİKASININ DÖVLƏT ŞURASININ BAŞ  
NAZİRİ Lİ PEN İLƏ GÖRÜŞÜ**

Martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev ÇXR-in Dövlət Şurasının Baş naziri Li Pen ilə görüşdü.

ÇXR-in Dövlət Şurasının Baş naziri Li Pen Heydər Əliyevi səmimiyyət və məhribənlilikla qarşıladı. Görüşdə Azərbaycanla ÇXR-in münasibətlərində yeni mərhələnin başlanmasından razılıqla söhbət açıldı, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldı.



Söhbət zamanı Ermenistanın Azərbaycana qarşı təcavüzü, müharibənin gedişi, ərazilərimizin işgal olunması barədə də geniş bəhs edildi. Heydər Əliyev münaqişənin əsl mahiyyəti barədə Li Pendə aydın təəssürat yaratdı. Baş nazir bildirdi ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin Azərbaycanın ərazi bütövlüyünü tanır və onun haqq işini ardıcıl müdafiə edəcəkdir.

Müstəqil inkişaf yolu seçən və bazar iqtisadiyyatı sahəsində islahatlara qədəm qoyan Azərbaycan üçün Çin ilə əməkdaşlığın, bu ölkənin islahatlar sahəsindəki təcrübəsinin böyük əhəmiyyət daşdığını nəzərə çarpdıran Prezident Heydər Əliyev aparılmış fikir mübadiləsindən razi qaldığını söylədi.

Qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın inkişafı zərurətindən bəhs edən Li Pen dedi: "Mən istərdim ki, tərəflər əməkdaşlıq diapazonunu genişləndirmək və qarşılıqlı faydalı ticarət -iqtisadi əməkdaşlığın inkişafına kömək etmək üçün birgə səy göstərsinlər. Bu, iki ölkənin xalqlarının ümumi arzularına və mənafelərinə cavab verərdi".

Çinin təsərrüfat sistemində on ildən artıq davam edən islahatların uğurlarını razılıq hissi ilə qeyd edən Prezident Heydər Əliyev Azərbaycanın Çinlə müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək arzusunda olduğunu bildirdi.

Görüşdə ÇXR-in yaxın vaxtlarda Azərbaycana ayıracığı kredit barədə də geniş söhbət getdi.


Prezident Heydər Əliyev ilə Baş nazir Li Pen arasında görüş qarşılıqlı anlaşma, hörmət və səmimiyyət şəraitində keçdi.

Azərbaycan Prezidenti Heydər Əliyev ÇXR-in Dövlət Şurasının Baş naziri Li Peni münasib bildiyi vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvət məmənnuniyyət hissili qəbul edildi.



**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN  
ÇİN XALQ RESPUBLİKASININ DÖVLƏT ŞURASININ  
ÜZVÜ, İQTİSADI İSLAHATLAR ÜZRƏ DÖVLƏT  
KOMİTƏSİNİN SƏDRİ Lİ TEİN  
İLƏ GÖRÜŞÜ**

Martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev öz iqamətgahında ÇXR Dövlət Şurasının üzvü, İqtisadi İslahatlar üzrə Dövlət Komitəsinin Sədrini qəbul etdi.



Söhbət zamanı Li Tein son 15 ildə Çində iqtisadi islahatların gedişi barədə məlumat verdi. O, islahatların mexanizmi və istiqamətləri haqqında geniş bəhs edərək bildirdi ki, maddi istehsalın əsaslarının dəyişdirilməsi ilə başlanmış bu proses tədricən ölkə iqtisadiyyatının bütün sahələrini əhatə etmişdir. Bu zaman sosializmin Çin variantı bazar iqtisadiyyatı ilə üzvi surətdə birləşmiş və nəticədə iqtisadi münasibətlərin Çin modeli yaranmış, ölkədə müxtəlif mülkiyyət formalarının azad rəqabəti başlanılmışdır.

Azərbaycan Prezidentinin xahişi ilə Li Tein ÇXR-də həyata keçirilmiş iqtisadi islahatların konkret növləri və mexanizmi, əsas istiqamətləri üzərində geniş dayandı. Bu məsələlərin daha dərindən öyrənilməsi üçün Azərbaycan

Prezidenti ilə birlikdə Çində səfərdə olan hökumət, parlament üzvlərindən və mütəxəssislərdən ibarət xüsusi işçi qrupu yaratmaq qərara alındı.

Prezidentin sərəncamı ilə elə həmin gün təşkil edilən işçi qrupu iqtisadi islahatlar üzrə ÇXR Dövlət Komitəsinə getdi, islahatlar mexanizminin ayrı-ayrı çalarlarını öyrəndi, lazımi sənədlər və təlimatlarla yaxından tanış oldu.

Maraqlı söhbətdən çox məmən qaldığını bildirən Prezident Heydər Əliyev iqtisadi islahatlar sahəsində ÇXR-in zəngin təcrübəsi olduğunu və onun dərindən öyrənilməsinin gənc müstəqil Azərbaycan dövləti üçün çox faydalı olduğunu vurğuladı.

Görüş səmimiyyət və mehribanlıq şəraitində keçdi.






阿塞拜疆共和国  
● 中华人民共和国

AZƏRBAYCAN UZAQ  
ŞƏRQƏ TANINIR

阿塞拜疆共和国  
● 中华人民共和国



## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN PEKİNDƏ MƏTBUAT KONFRANSI

Çin mətbuatı Azərbaycan Prezidentinin səfərini işıqlandırmağa xüsusi diqqət yetirirdi. Ölkə televiziyası hər axşam öz verilişlərində Azərbaycan Prezidentinin apardığı danışqlara, keçirdiyi görüşlərə həvəslə yer ayırdı. Qəzetlər Azərbaycan Prezidentinin səfəri ilə bağlı materialları əsasən birinci səhifələrində dərc edirdilər. Bir çox xarici ölkələrin jurnalistləri səfərlə bağlı operativ informasiyalar toplamaq üçün Pekinə gəlmişdilər. Xarici mətbuat orqanları görkəmli siyasetçi Heydər Əliyevlə birbaşa ünsiyyətə böyük maraq göstərirdi.

Martın 8-də axşam Azərbaycan Prezidenti öz iqamətgahında Azərbaycan, ÇXR və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi. Prezident çıxışı zamanı və suallara cavab verərkən dəfələrlə salonda asılmış Azərbaycan xəritəsinə yaxınlaşdı, Ermənistanın təcavüzü barədə onlara obyektiv məlumat verdi.

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

Hörmətli xanımlar və cənablar! İkinci gündür ki, biz Pekindəyik. Mən buraya dövlət səviyyəsində rəsmi görüşə Çin Xalq Respublikası Sədrinin dəvəti ilə gəlmisəm. Mənimlə birlikdə Azərbaycan nümayəndələrinin böyük bir qrupu da gəlmışdır. Çin rəhbərliyi ilə kifayət qədər səmərəli görüşlərimiz olmuşdur. Dünən rəsmi qarşılanma mərasimi oldu və ÇXR-in Sətri cənab Tszyan Tszeminlə danışqlar aparıldı. Bu danışqlar bir sıra sənədlərin imzalanması ilə başa çatdı. İkitərəfli münasibətlərə dair məsələlər barəsində biz Çin Xalq Respublikasının Sətri ilə etraflı fikir mübadiləsi etdik. Belə bir yekdil qənaətə gəldik ki, Çin ilə Azərbaycan arasında münasibətlər hərtərəfli şəkildə və daha müvəffəqiyyətə inkişaf etdirilməlidir. Ticarət, iqtisadiyyat, elm, mədəniyyət, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları əldə olunmuş razılışma nəticəsində imzaladığımız sənədlərdə əksini tapmışdır. Biz beynəlxalq vəziyyətin aktual məsələləri barəsində də fikir mübadiləsi etdik. Çin Xalq Respublikasının öz beynəlxalq siyasetində tutduğu mövqeyinin, xüsusən istiqlaliyyət qazanmış və müstəqil inkişaf yoluna qədəm qoymuş ölkələrin müqəddərəti ilə bağlı mövqeyinin bizim üçün çox böyük əhəmiyyəti var.

Biz bu məsələdə və dövlətlərin ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, suverenlik, istiqlaliyyət məsələlərində mövqə və baxışlarımızın tamamilə uyğun geldiyini aşkara çıxardıq. Mən Azərbaycanın həyatı və indiki vəziyyəti haqqında ÇXR-in Sədrinə müfəssəl məlumat vermək imkanına malik oldum. Mən təxminən altı ildən bəri Azərbaycanla Ermənistan



arasında gedən müharibə barəsində, uydurma Qarabağ münaqişəsi barəsində və hərbi əməliyyatları dayandırmaq, müharibəyə son qoymaq və məsələni danışqlar yolu ilə, sülh və razılıq əldə olunması yolu ilə həll etmək cəhdlerimiz barədə ətraflı məlumat verdim.

Bu gün Dövlət Şurasının Baş naziri cənab Li Penlə görüşdük. ÇXR-in Sədri ilə fikir mübadiləsi etdiyimiz bütün məsələlər cənab Li Penlə səhbətimizin mövzusuna çevrildi. Biz bir daha yəqin etdik ki, beynəlxalq və ümumən daxili siyasetdə Çin Xalq Respublikası rəhbərliyinin mövqeyi yekdil, sabitdir. Səhbətlərimizdə biz Çin Xalq Respublikasında uzun illər ərzində həyata keçirilmiş iqtisadi islahatlara maraq göstərdik, bu gün bizdə buna maraq var. İstər Çin Xalq Respublikasının Sədri ilə, istərsə də ÇXR-in Baş naziri ilə səhbətlərimizdə həmin məsələlərə böyük diqqət yetirildi. Bu gün isə islahatlar üzrə nazirlə görüşdük. Biz onunla iqtisadi islahatların həyata keçirilməsi məsələləri barəsində ətraflı fikir mübadiləsi apardıq.

Bildiyiniz kimi, səfərimiz davam edir. Hələ sabah Pekində görüşlər olacaq, sonra isə biz Şanxaya gedəcəyik. Yeri gəlmışkən deyim ki, Şanxay şəhərinə getmək təklifini dünən bizimlə görüş zamanı ÇXR-in Sədri irəli sürmüştür.

Səfərimizin ilkin yekunları haqqında demək olar ki, biz razıyıq. Qeyd etdiyim kimi, çox faydalı, maraqlı səhbət və danışqlarımız oldu. Biz - Çin Xalq Respublikasının Sədri və mən ölkələrimiz arasında əməkdaşlığın principləri haqqında bəyannamə imzaladıq. Dövlətlərarası əlaqələrə dair daha

yeddi sənəd imzalandı. Bu sənədlər Çin ilə Azərbaycan arasında münasiətlərin gələcək inkişafını müəyyənləşdirir. Bu da əhəmiyyətlidir ki, biz ölkəmizdə, bütövlükdə bölgəmizdə vəziyyət barəsində, respublikamıza qarşı erməni təcavüzü nəticəsində Ermənistandan Azərbaycan arasında gedən müharibə barəsində də, bölgəmizə aid bir çox digər məsələlər barəsində Çin Xalq Respublikasının rəhbərliyinə məlumat verə bildik.

Bu, mühüm yekundur ki, müstəqil Azərbaycan Respublikası Prezidentinin Çin Xalq Respublikasına ilk səfəri baş tutmuş, iki ölkənin ali rəhbərliyi səviyyəsində səmimi münasibətlər bərpə edilmiş və bölgədə vəziyyət barədə Çin rəhbərliyinə məlumat vermək mümkün olmuşdur. Nəzərə almaq lazımdır ki, ÇXR-in bölgəmizdən çox uzaqda yerləşməsi informasiyanın dolğun və hərtərəfli olmasına tələb edir.

Azərbaycan gənc müstəqil dövlətdir, öz tarixinin çətin mərhələsini yaşıyır. Buna görə də çox vacibdir ki, Azərbaycanla Çin kimi böyük dövlət arasında yüksək səviyyədə əlaqələr yaradılmış və münasibətlərimiz daha da müvəffəqiyyətlə inkişaf etməsi üçün perspektiv açılmışdır. Biz buna böyük əhəmiyyət veririk, çünkü Çin Xalq Respublikası dünya iqtisadi sisteminde mühüm yer tutur, beynəlxalq həyatda və dünya siyasetində böyük nüfuzu malikdir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Sizə Azərbaycanda vəziyyət barəsində, ölkəmizdə görülən tədbirlər, respublikanın qarşısında duran problemlərin həlli barəsində, o cümlədən Ermənistandan Azərbaycana qarşı təcavüzü və uydurma Qarabağ problemi barəsində qısaca məlumat vermək istərdim.

Azərbaycan öz istiqlaliyyətini Sovet İttifaqı dağıldıqdan sonra eldə etmişdir. Müstəqil dövlət olmaq arzusu təxminən 200 il çar Rusiyası tərkibində, sonra da Sovet İttifaqının tərkibində olmuş xalqımızda həmişə yaşamışdır. Hər hansı bir xalq kimi, Azərbaycan xalqı da həmişə azadlığa və istiqlaliyyətə can atmışdır. Odur ki, istiqlaliyyətin eldə edilməsi onun üçün çox mühüm tarixi hadisəyə çevrilmişdir. Bununla bərabər, müstəqil Azərbaycanın qarşısına, təbii olaraq, sosial-iqtisadi inkişafla, tam suverenliyin, müstəqilliyyin, dövlətçiliyin bərqərar edilməsi ilə, dünya birliyində bərqərar olmaqla bağlı çox mürəkkəb problemlər çıxmışdır. Bütün bu məsələlər ötən iki il ərzində Azərbaycanda mürəkkəb daxili siyasi vəziyyət də və Ermənistən tərefindən hərbi təcavüzlə əlaqədar, təbii olaraq, mürəkkəb şəraitdə həll edilmişdir.

Azərbaycan iqtisadiyyatı dərin böhran keçirir. Əlbəttə, bu böhran xalqın həyat səviyyəsinə, rifahına çox mənfi təsir göstərir. Böhran keçmiş Sovet İttifaqında son illər ərzində getmiş proseslərdən yaranmış və təbii olaraq, təkcə Azərbaycan üçün deyil, keçmiş Sovet İttifaqının indi müstəqil dövlətlərə çevrilən, demək olar, bütün respublikaları üçün səciyyəvidir. Dediym kimi, bu böhran Azərbaycanda bir də ona görə dərinləşir ki, Azərbaycan Ermənistən Respublikası tərefindən təcavüz nəticəsində

müharibə vəziyyətindədir. Uydurma Dağlıq Qarabağ problemi ilə əlaqədar təxminən altı il bundan əvvəl yaranmış hərbi münaqişə çox geniş miqyas almış və ona gətirib çıxarmışdır ki, erməni silahlı birləşmələri hazırda Azərbaycan ərazisinin, demək olar, 20 faizini işgal etmişdir. İşgal edilmiş rayonların bir milyon nəfərdən çox sakını qaćqına çevrilmiş, öz ev-eşiyindən, var-dövlətindən məhrum olmuş, indi Azərbaycanın digər bölgələrində yerləşdirilmişdir. Onlar ağır vəziyyətdədirler.

Təəssüf ki, son illər Azərbaycanda daxili siyasi vəziyyət də sabit olmamışdır. Ermənistanla müharibə və müxtəlif siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi respublikada hakimiyyətin dəyişməsinə gətirib çıxarmışdır. Belə mürəkkəb vəziyyət axırıncı dəfə ötən ilin yayında yaranmış və onda Azərbaycan vətəndaş müharibəsi həddində olmuşdur. Lakin bu prosesləri, zənnimizcə, dəf etmək mümkün kündür. İndi ölkədə daxili siyasi və ictimai-siyasi vəziyyət sabit, normaldır. Lakin bütün bunlar Azərbaycanın sosial-iqtisadi vəziyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi və əlavə çətinliklər yaratmaya bilməzdi.

Azərbaycanda daxili siyaset sahəsində hazırda demokratik hüquqi dövlət quruculuğu prosesi gedir. Azərbaycanda bütövlükdə demokratiyanın, siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafı üçün, insan hüquqlarının müdafiəsi, şəxsiyyətin azadlıqlarının, vicdan, dini etiqad azadlığının, sahibkarlıq, təşəbbüskarlıq azadlığının təmin edilməsi üçün əlverişli şərait yaranmışdır. Müstəqil Azərbaycan dövləti sözün tam mənasında azadlıq və demokratiya prinsipləri əsasında demokratik cəmiyyət qurur.

Hazırda respublikada 40-dək siyasi partiya - onlar sərbəst fəaliyyət göstərir, - 600-dən çox qəzet qeydə alınmışdır. Yeddi milyon nəfər əhalisi olan Azərbaycan kimi kiçik bir ölkə üçün bu, kifayət qədər böyük rəqəmdir. Əlbəttə, partiyalar da, mətbuat da öz fikirlərini azad ifadə etmək hüququna malikdirlər. Bəzi partiyalar və mətbu organları müxalifətdədir və bu mövqelərdən çıxış edirlər. Bütün bunlar respublikamızın demokratik inkişafı üçün tam sərbəstlik və azadlıq olduğuna dəlalətdir.

Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün vətəndaşları milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidələrindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər. Hər bir Azərbaycan vətəndaşının özünü azad və bərabər hüquqlu hiss etməsi üçün ən əlverişli şərait yaradılır.

Öz xarici siyasetində Azərbaycan dünyanın bütün ölkələri ilə bərabər hüquqlu münasibətlərin inkişaf etdirilməsi prinsiplərini əsas tutur. Biz artıq bir sıra dövlətlərlə diplomatik münasibətlərə malikik. Respublika Birləşmiş Millətlər Təşkilatının üzvüdür, bir çox beynəlxalq təşkilatlara daxildir, beynəlxalq həyatda yaxından iştirak etmək və dünya birliyində layiqli yer tutmaq niyyətindədir. Bizim buraya, Çinə gəlməyimiz, ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycanın bütün dünya ölkələri ilə əlaqələr yaratmağa çalışdıqına konkret sübutdur; bu prinsip ÇXR ilə Azərbaycan

arasında münasibətlərin gələcək inkişafının əsasını təşkil etmişdir.

Ermənistanın respublikamıza hərbi təcavüzü ilə bağlı müharibə Azərbaycan üçün ağır problemdir. Ermənistan bu müharibəyə Azərbaycan ərazisinin bir hissəsini - Dağlıq Qarabağı qoparmaq və onu Ermənistana birləşdirmək məqsədilə başlamışdır. Müharibə bütövlükdə bölgəmizdə vəziyyəti mürəkkəbləşdirmiş, Azərbaycan və Ermenistan xalqlarını böyük müsibətlərə düşər etmişdir. Təəssüf ki, hərbi əməliyyatlar indi də davam edir, adamlar həlak olur, qan töklür. Bu, təkrar edirəm, Azərbaycan Respublikası üçün ən ağır amildir.

Azərbaycan müharibə istəmir və hərbi əməliyyatların dayandırılmasına, məsələnin ancaq sülh yolu ilə həll edilməsinə çalışır. Azərbaycanın işgal edilmiş ərazilərdən erməni silahlı birləşmələrinin qeyri-şərtsiz çıxarılması, respublikamızın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması ən mühüm, daha doğrusu, labüb şərtidir.

Təəssüflər olsun ki, bəzi dairələrdə, dünyanın bəzi ölkələrində bu münaqişəni Dağlıq Qarabağda yaşayan erməni əhalisinin guya muxtariyyət almaq cəhdii ilə bağlayırlar. Bu, həqiqətə uyğun deyildir və belə fikir görünür, bəzi yerlərdə fəal erməni təbliğatı və dünya ictimaiyyətinə yalan məlumat verilməsi nəticəsində yaranmışdır. Erməni əhalisi Dağlıq Qarabağda muxtariyyətə malik idi, yəni bu bölgə Azərbaycanın tərkibində təxminən 70 il muxtar vilayət kimi mövcud olmuşdur. Orada əhalinin təqribən 70 faizini ermənilərin, 30 faizini isə azərbaycanlıların təşkil etdiklərini nəzərə alaraq, Dağlıq Qarabağda muxtar vilayət statusu verilmişdir. Bu münaqişə ona görə yaranmamışdır ki, muxtariyyət yox idi, eksinə, ona görə yaranmışdır ki, Ermənistan Respublikasında və Dağlıq Qarabağda müəyyən dairələr Dağlıq Qarabağı Ermənistana birləşdirməyə can atırdılar. Təbii ki, Azərbaycan öz ərazisinin bir hissəsinin qoparılib digər respublikaya birləşdirilməsi ilə razılaşa bilməzdi. Münaqişənin yaranmasına səbəb də məhz bu olmuşdur.

Biz onu əsas tuturuq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü tamamilə təmin edilməlidir. Özgə ərazisi barəsində iddiamız yoxdur, hərçənd tarixən bunun üçün əsas var. Lakin öz torpağımızı heç vaxt heç kəsə verməyəcəyik. Biz hərbi əməliyyatların dayandırılmasına və Ermənistanla Azərbaycan arasında qarşılıqlı münasibətlərin dinc yolla, danışıqlar yolu ilə nizama salınmasına çalışırıq və əlbəttə, əmin edirik ki, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarına Azərbaycan Konstitusiyası ilə və respublikanın dövlət orqanları tərəfindən təminat verilir. İşgal edilmiş ərazilərdən erməni silahlı birləşmələrinin qeyri-şərtsiz çıxarılması təklifi qəbul olunarsa, Azərbaycan tərəfi Dağlıq Qarabağın statusu məsələsinə də baxa bilər.

Biz bütün məsələləri beynəlxalq təşkilatların - Birləşmiş Millətlər Təşkilatının, BMT Təhlükəsizlik Şurasının, ATƏM-in, bu problemin həlli

Üçün ATƏM-in tərkibində xüsusi olaraq yaradılmış Minsk qrupunun köməyi-lə həll etməyə çalışırıq. Məlumdur ki, BMT-nin Təhlükəsizlik Şurası bu məsələyə dəfələrlə baxmış və Azərbaycanın işgal olunmuş rayonlarından erməni silahlı qüvvələrinin qeyri-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etmişdir. Lakin erməni tərəfi bu qətnamələrə tam etinasızlıq göstərir.

ATƏM-in və xüsusən onun Minsk qrupunun bu istiqamətdə fəaliyyəti də indiyədək heç bir nəticə verməmişdir. Halbuki istər ATƏM, istərsə də Minsk qrupu dəfələrlə qərarlar qəbul etmiş, Azərbaycanın işgal olunmuş rayonlarından erməni qoşunlarının çıxarılmasına dair hətta xüsusi cədvəller tərtib etmişdir. Lakin onlar da nəticəsiz qalmışdır. Beləliklə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərəketləri və beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmək istəməməsi aşkar şəkildə sübut edir ki, erməni tərəfi öz məqsədinə nail olmağa, yəni Azərbaycanın ərazi bütövlüyünü pozmağa, respublikamızın sərhədlərini dəyişdirməyə can atmaqdadır. Biz bununla, əlbəttə, heç vaxt razılaşa bilmərik. Qeyd etmək lazımdır ki, Ermənistanın bu cür mövqeyi əsasən bununla bağlıdır ki, o, bəzi xarici dairələrin, bəzi ölkələrin köməyindən istifadə edir və buna görə də BMT Təhlükəsizlik Şurasının, ATƏM-in və digər beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurur.

Bax, bu xərite Ermənistanın təcavüzünün miqyasını çox aydın göstərir. Bu, Azərbaycandır, bu, həmcinin Azərbaycanın tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasıdır, bu isə Ermənistandır. Qırmızı rənglə qeyd edilmiş bu ərazi keçmiş Dağlıq Qarabağ vilayətidir. O, indi tamamilə erməni silahlı birləşmələrinin nəzarəti altındadır. Dediym kimi, burada əhalinin 30 faizi azərbaycanlılardır və onlar oradan çıxdan qovulmuşlar. Onlar təxminən 50 min nəfərdir. Hazırda Dağlıq Qarabağın ərazisində bir nəfər də azərbaycanlı yoxdur, erməni əhalisi isə burada qalmaqdadır.

Erməni silahlı qüvvələri təcavüzün miqyasını genişləndirərək, Azərbaycanın Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıł, Zəngilan və Qubadlı rayonlarını işgal etmişlər. Bu isə dediyim kimi, respublikanın ərazisinin təxminən 20 faizinə bərabərdir. Həmin zonanın bir milyon nəfərdən çox azərbaycanlı sakini qaçqına çevrilmişdir. Onlar respublikanın digər rayonlarında, xeyli hissəsi isə Bakıda yerləşdirilmişdir. Təhlükəsizlik Şurasının xatırlatdığını dörd qətnaməsi məhz Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı rayonlarına aiddir.

Bu rayonları işgal etməklə erməni silahlı birləşmələri, bir tərəfdən, birbaşa əlaqəni, həmin ərazinin Ermənistana birləşdirilməsini əslində təmin etmiş, digər tərəfdən isə, Azərbaycanın İranla təqribən 140 kilometr uzunluğunda dövlət sərhədini nəzarət altına almışlar. Baxın, bura İrandır. Zənnimcə, ayrıca sübut etməyə lüzum yoxdur ki, bu, hərbi təcavüzdür, bir ölkə tərəfindən digər ölkə ərazisi zor gücünə qəsb olunmuşdur. Görünür, dünya birliyinə sübut etməyə lüzum yoxdur ki, bu hərbi təcavüzə son qoymaq gerekdir.



Təkrar edirəm: biz bu problemin dinc yolla həll edilməsinə çalışırıq, öz sülhsevər təşəbbüslerimizi və tədbirlərimizi davam etdirəcəyik. Amma yaranmış vəziyyətlə razılaşa bilmərik. Dinc vasitələr bir nəticə vermədiyinə görə, hazırda Azərbaycan ordusunun hissələri ərazilərimizi hərbi yolla azad etmək üçün kifayət qədər uğurlu əməliyyatlar aparırlar.

Bu yaxınlarda Rusiya Federasiyası Müdafiə Nazirliyinin vasitəciliyi ilə martın 1-dən atəsi dayandırmaq və qəsb edilmiş ərazilərdən Ermənistanın işgalçi qoşunlarının çıxarılmasına dair sülh danışıqları aparmaq haqqında razılaşma əldə olunmuşdur. Biz sazişin prinsiplərinə ciddi əməl edirdik, lakin martın 3 və 5-də erməni silahlı birləşmələri Azərbaycan hərbi hissələrinin mövqeləri üzərinə güclü hücumu keçmişlər. Hərbi hissələrimiz onları layiqincə dəf etmişlər. Bütün bunlar istər erməni tərəfindən, istərsə də biz tərəfdən yeni itkilərə, qan tökülməsinə gətirib çıxarmışdır.

Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. Çin rəhbərləri - ÇXR-in Sədri, Dövlət Şurasının Baş naziri ilə danışıqlarımız zamanı Çin tərəfi belə bir mövqeyi bir daha təsdiqləmişdir ki, sərhədlərin zor gücünə dəyişdirilməsinə və hər hansı ölkənin ərazi bütövlüyünə qəsd edilməsinə yol vermək olmaz. Biz BMT-nin sənədlərində, beynəlxalq hüquqla təsbiq olunmuş və dönyanın bütün ölkələri tərəfindən təsdiqlənmiş bu prinsiplərə əsaslanaraq, respublikamızın

ərazi bütövlüyünə və sərhədlərinin pozulmazlığına nail olacaqıq. Əlbəttə, burada biz dünya birliyyinin, beynəlxalq təşkilatların, dünya ölkələrinin, o cümlədən də Çin Xalq Respublikasının köməyinə möhtacıq. Deməliyəm ki, ÇXR-in BMT-dəki, xüsusən, onun daimi üzv olduğu Təhlükəsizlik Şurasındaki nümayəndə heyəti Ermənistən Azərbaycana qarşı həbi təcavüzü ilə bağlı məsələlərə baxılarken həmişə ədalətli mövqe tutur. Odur ki, mən burada olmağımdan istifadə edərək, bu ədalətli mövqeyə görə Çin rəhbərliyinə minnətdarlığımızı bildirdim.

Mən bu salona toplaşan jurnalistlərə Azərbaycanın daxili vəziyyəti barədə, respublikanın həll etdiyi problemlər barədə, Azərbaycanın xarici siyaseti barədə, burada, Pekində keçirdiyimiz görüşlərin yekunları barədə kifayət qədər məlumat vermişəm. Buna görə də daha vaxtinizi almayıacağam. Əgər suallar varsa, mən onlara cavab verməyə hazırlam.

**Sual:** Münaqışının nizama salınmasında Rusyanın rolü, Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi perspektivləri necədir?

**Cavab:** Mən sualınızın ikinci hissəsində başlayacağam. Hazırda Azərbaycan-Rusya münasibətləri normaldır, yaxşıdır. Bu yaxın vaxtlaradək çətinliklər olmuşdur. O da Azərbaycanın keçmiş rəhbərliyinin mövqeyi üzündən idi. Ötən ilin ikinci yarısından bəri bu münasibətlər qaydaya salınmağa başlanmışdır. Mən Moskvaya getmiş, Rusiya Prezidenti Boris Nikolayeviç Yeltsinlə, Baş nazir Viktor Çernomordinlə, ölkənin digər rəhbərləri ilə görüşmüşəm. Biz həmin vaxtdək Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərdə mövcud olmuş maneələri aradan qaldırmaq tədbirləri barədə razılığa gəlmışik. Təkrar edirəm, indi bu münasibətlər normal xarakter, dostluq xarakteri daşıyır.

O ki qaldı münaqışının nizama salınmasında Rusyanın roluna, Rusiya bu prosesdə daim iştirak edir. Bildiyiniz kimi, bu münaqışə 1988-ci ilin əvvəlində yaranmışdır və onu aradan qaldırmaq üçün Sovet İttifaqı çərçivəsində cəhdler edilirdi. Lakin münaqışəni aradan qaldıra bilmədilər. Daha doğrusu, mənə elə gəlir ki, aradan qaldırmaq istəmədilər, halbuki bunu Sovet İttifaqı çərçivəsində etmək mümkün idi. Bundan ötrü real imkanlar vardi. Bir sözlə, Rusyanın keçmiş Sovet İttifaqının hüquqi varisi olduğunu nəzərə alsaq, Rusiya həmin vaxtdan bu prosesə qoşulmuşdur.

Rusiya həm ATƏM-in, həm də Minsk qrupunun üzvüdür. Minsk qrupu isə, dediyim kimi, bu problemlə xüsusi məşğul olur. Bundan əlavə, Rusiya öz təşəbbüsü ilə də çıxış edir. Məsələn, fevralın 18-də Moskvada Azərbaycan, Ermənistən və Rusyanın müdafiə nazirləri protokol imzalamışlar. Protokolda Azərbaycanın işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılması nəzərdə tutulur. Martın 1-də atəşin dayandırılması haqqında razılaşma əldə edilmiş, həm də nəzərdə tutulmuşdur ki, üç gündən sonra isə qoşunların çıxarılmasına başlanacaqdır. Lakin belə şey olmadı. Nə deyə bilərəm? Rusiya bu prosesdə iştirak edir, amma nəticə hələlik yoxdur.

**Sual:** Cənab Prezident, iki sualım var. Son vaxtlar Çin dəfələrlə bildirmişdir ki, o, Dağlıq Qarabağ ətrafında münaqışının həllində çox fəal iştirak etməyə hazırlıdır. Ola bilsin, hətta güman ki, Sizin bu məsələ barəsində danışıqlarınız olmuşdur. Soruşmaq istərdim, bu hazırlıq nəinki Təhlükəsizlik Şurasında və digər təşkilatlarda fəal mövqe, həm də hər hansı digər formalar - bilavasitə münaqışə zonasında sülhyaratma, vasiteçilik formaları deməkdirmi? Bu, mənim birinci sualımdır. İkinci sual: Danışıqlarınız zamanı Çin tərəfindən Azərbaycan üçün iqtisadi yardımından, konkret kreditlərdən söhbət getmişdirmi? Sağ olun.

**Cavab:** Birinci sual barəsində bayaq dedim ki, Çin BMT Təhlükəsizlik Şurası çərçivəsində çox prinsipial və ədalətli mövqe tutur. Bu münaqışının nizama salınması üçün ATƏM çərçivəsində xüsusi proseslər həyata keçirilir. Çin isə Avropa Birliyinə daxil deyildir. Burada hər hansı konkret vasiteçilik barədə məsələ qaldırılmadı. O ki qaldı Çinin Azərbaycana yardımına, inkişaf etdiriyimiz əməkdaşlıq, şübhəsiz, qarşılıqlı fayda xarakteri daşıyacaqdır. Bununla bərabər, Çin Azərbaycana kredit formasında da yardım göstərmək imkanına malikdir.

**Sual:** Cindən hər hansı silah, hərbi yardım alınması barədə söhbət getmişdirmi? İkinci sual: Bize indice "Erməni nasizmi" adlı kitab paylaşıldılar. Siz burada dediniz ki, regionunuzdakı hadisələr haqqında dünya ictimaiyyətine dolğun, hərtərəfli informasiya çatdırmaq yaxşı olardı. Belə nəşrləri siz informasiya hesab edirsiniz, yoxsa, bu daha çox təbliğatdır?

**Cavab:** Birinci sualınızla əlaqədar bildirirəm ki, Çin tərəfdən hərbi yardım göstərilməsi barədə heç bir söhbət olmamışdır. Buna zərurət də yoxdur. Nə qədər çətin olsa da, Azərbaycan bu məsələnin öhdəsindən gelir və zənnimcə, gələcəkdir.

O ki qaldı kitabça barədə dediyinizə, əgər siz erməni tərəfinin, demək olar, bütün ölkələrdə, beynəlxalq təşkilatlarda apardığı təbliğatla yaxşı tanış olsaydınız, yəqin ki, həmin kitabçanı belə qarşılamazdınız. Erməni tərəfi beynəlxalq təşkilatlarda, dönyanın bütün ölkələrində belə kitabçıları, materialları yüz qat artıq yayır. İndiki münaqışədə Azərbaycanın və Ermənistən qeyri-bərabər vəziyyətdə olması da məhz ondan irəli gəlir ki, erməni tərəfinin başqa ölkələrdə ictimai rəyə təsir göstərmək üçün çox böyük imkanları var. Azərbaycan isə belə imkanları əslində yoxdur. Siz Avropada, ABŞ-da, Rusiyada, o cümlədən Moskvada necə güclü erməni diasporu olduğunu yaxşı bilirsınız. Onun hətta Rusiya mətbuat orqanları vasitəsilə ictimai rəyi çasdırmaq üçün necə səy göstərdiyi də sizə məlumdur. Ona görə də qoy bu kitabça sizi o qədər də karıxdırasın. O, həqiqətən çox obyektiv yazılmışdır, təbliğat xarakteri deyil, məhz informasiya xarakteri daşıyır.

Diqqətinizə görə sağ olun, görüşənədək.

## ÇİN BEYNƏLXALQ TİCARƏTİN İNKİŞAFINA YARDIM KOMİTƏSİNDE

Azərbaycan Prezidenti digər ölkələrə səfərlərində olduğu kimi, Çin Xalq Respublikasında da işgüzar dairələrin nümayəndələri ilə görüşlərə xüsusi vaxt ayırdı. Martin 9-da Prezident Heydər Əliyev Beynəlxalq Ticarətin İnkışafına Yardım Komitəsində oldu, ölkənin ən nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşdü, onların qarşısında çıxış etdi.

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTZİ

Hörmətli cənab Prezident, Çin Beynəlxalq Ticarətin İnkışafına Yardım Komitəsinin hörmətli yüksək vəzifəli şəxsləri, xanımlar və cənablar! Sizinlə görüş üçün dəvətə və bu gün sizinlə ünsiyyətdə olmaq imkanına görə sizə hədsiz minnətdaram. Mən buna Çin Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin çox mühüm vasitəsi kimi baxıram.

Mən və məni müşayiət edən şəxslər buraya Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin dəvəti ilə gəlmişik. Üçüncü gündür ki, ölkənizdə, onun paytaxtı - gözəl şəhər olan Pekindəyik və bu üç gündə bir çox məsələlər barəsində fikir mübadiləsi etməyə və hətta bir sıra mühüm sənədlər imzalamağa macər tapmışaq. Bu sənədlər Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin, ən əvvəl ticarət sahəsində və iqtisadiyyatın digər sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə yönəldilmişdir. Ölkənizə gəldiyimiz andan həm ali dövlət rəhbərliyi tərəfindən, həm də işlə əlaqədar bizimlə ünsiyyətdə olanların hamısı tərəfindən əhatə edildiyimiz səmimi dostluq mühitini ilk növbədə qeyd etmək istərdim. Açığını deyirəm, biz özümüzü evimizdəki kimi hiss edirik. Bu, olduqca vacibdir, çünki biz Çin Xalq Respublikası ilə dostluq münasibətləri yaratmağa çalışırıq. Odur ki, bu səfər, Azərbaycan Prezidentinin Çinə ilk səfəri məhz belə münasibətlər yaradılmasının və bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən irəli gəlir.

Bununla əlaqədar olaraq ticarət-iqtisadi münasibətlər birinci dərəcəli əhəmiyyətə malikdir. Belə düşünürəm ki, ölkələrimizin ali rəhbərləri arasında əldə edilmiş razılaşmaları ister Azərbaycanda, istərsə də ÇXR-də müvafiq strukturlar həyata keçirməlidirlər. Bu işdə sizin, Çin sahibkarlarının və beynəlxalq ticarətin inkışafına yardım komitəsinin rolü böyükdür.

Yəqin siz məlumat kitabçalarından, ədəbiyyat və mətbuatdan bilirsiniz ki, Azərbaycan gənc, müstəqil dövlətdir, keçmişdə Sovet İttifaqının tərkibində olmuş, SSRİ-nin parçalanması ilə əlaqədar istiqlaliyyət əldə etmiş və indi bütün dünya birliyi tərəfindən tanınmışdır. Biz qarşımıza istiqlaliyyəti möhkəmlətməyi və dönyanın bütün ölkələri ilə bərabərhüquqlu dostluq

münasibətləri yaratmağı təmin etmək məqsədi və vəzifəsi qoymuşuq.

Ölkələrimizi bir-birinden olduqca böyük məsafə ayırsa da, bizi belə bir cəhət birləşdirir ki, Çin də, Azərbaycan da Asiyada yerləşir. Digər tərəfdən, Çin dünyanın ən iri dövlətidir, olduqca böyük miqdarda əhalisi, geniş ərazisi, çox güclü iqtisadi potensialı var, Azərbaycan isə Qafqazda yerləşən gənc müstəqil dövlətdir, onun 7 milyon nəfər əhalisi, 86 min kvadrat kilometr ərazisi var, buna baxmayaraq, kifayət qədər sanballı potensiala malikdir. Dediym kimi, biz də Asiya qitəsindəyik, lakin, bununla bərabər, Avropa ilə Asyanın qovuşuşunda yerləşirik, necə deyərlər, həm Avropaya, həm də Asiyaya mənsubuq. Bu, Azərbaycan iqtisadiyyatının inkışafı baxımından da böyük əhəmiyyətə malikdir.

Azərbaycan bütün Asiya ölkələri ilə, o cümlədən də Çinlə çoxdan əlaqələre malikdir. Asiya ilə Avropanı birləşdirən bir növ körpü, o cümlədən, ticarət körpüsü olmuşdur. Biz burada olduğumuz günlərdə İpek yolunu da, hələ XII - XIII əsrlərdən başlayaraq Azərbaycanla Çin arasında mövcud olmuş digər ticarət-iqtisadi əlaqələri də təsadüfi yada salmadıq. Bir sözə, tarix və coğrafiya Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün çox əlverişli şərait yaratmışdır.

Mən artıq qeyd etdim ki, Azərbaycan kifayət qədər sanballı iqtisadi potensiala malikdir. Bu potensial respublikanın ən əvvəl yeraltı və yerüstü sərvətlərindən ibarətdir. Mən zəngin neft, dəmir filizi, alüminium yataqlarını, digər ehtiyatları nəzərdə tuturam. Azərbaycan həm də kifayət qədər güclü sənaye potensialına malikdir. Bu, neft kimyası, kimya, maşınqayırma, demək olar, bütün sahələri - neft maşınqayırmasını, elektrotexnikasını, elektronikanı, cihazqayırmanı, radiotexnikanı əhatə edir. Bizdə metallurgiya sənayesi də inkişaf etmişdir. Dediym kimi, bizdə dəmir filizi və alüminium xammalı var, buna görə də sənayemizdə həm metal prokatı, həm də alüminium istehsalı mühüm yer tutur. Bütün bunlarla yanaşı, bizdə toxuculuq, emal sənayesi, yüngül sənaye də inkişaf etmişdir, həm də özümüzün kənd təsərrüfatı xammalı əsasında.

Respublikanın kənd təsərrüfatı da müxtəlifdir. Ərazimiz böyük olmasa da, təbii torpaq-iqlim şəraiti Azərbaycanda, məsələn, pambıq və subtropik bitkiləri - çay, tütün və tərəvəzi, taxıl və üzümü eyni zamanda əkib-becərməyə imkan verir. Bizdə şərabçılıq çox inkişaf etmişdir. Bir daha deyirəm, bütün bunlar bütövlükdə həm sənaye, həm də kənd təsərrüfatı potensialımızı təşkil edir və Azərbaycanın gələcək inkışafı üçün və təbii olaraq, digər ölkələrlə, o cümlədən də Çinlə ticarət-iqtisadi əlaqələrin inkışafı üçün yaxşı bazadır.

Azərbaycan kifayət qədər sanballı iqtisadi potensiala malik olsa da, hazırda dərin sosial-iqtisadi böhran keçirir. Əlbəttə, bu böhran keçmiş Sovet İttifaqında getmiş proseslərlə bağlıdır. Lakin o, respublikamızda bir də onunla bağlıdır ki, Azərbaycan qonşu Ermənistən Respublikası tərəfindən

hərbi təcavüze məruz qalmışdır. Bununla bərabər biz iqtisadiyyatı daha səmərəli şəkildə idarə etmək yolları axtarır, azad sahibkarlığa, bazar münasibətlərinə üstünlük veririk. Hazırda bizdə bir sistemdən - sosial-iqtisadi sistemdən digərinə - azad iqtisadiyyata keçid prosesi gedir. Bu, təkcə dövlətlər səviyyəsində deyil, həm də müxtəlif şirkət və müəssisələr səviyyəsində birbaşa ticarət-iqtisadi əlaqələr yaradılması üçün olduqca böyük perspektivlər açır. Yeri gəlmışken, deməliyəm ki, müştərək müəssisələr açılması üçün Azərbaycanla Çin arasında əlaqələr yaradılması sahəsində müəyyən addımlar atılmışdır.



Azerbaycan iqtisadiyyatının inkişaf yollarını müəyyənləşdirərkən biz qabaqcıl, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsindən, Yer kürəsinin müxtəlif regionlarında toplanmış təcrübədən bəhrelənməyə, lakin şübhəsiz ki, ölkəmizin və xalqımızın milli xüsusiyyətlərini əsas götürməklə bəhrelənməyə çalışırıq. Bununla əlaqədar biz burada olduğumuz günlərdə son illər Çin Xalq Respublikasının həyata keçirdiyi və kifayət qədər müsbət nəticələr vermiş iqtisadi islahatların prinsipləri, xüsusən onların praktiki səmərəsi ilə tanış oluruq və daha ətraflı tanış olmaq fikrindəyik.

Dediym ki, Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüze məruz qalır. Bu təcavüz nəticəsində erməni silahlı birləşmələri respublikamızın ərazisinin 20 faizə qədərini işğal etmişdir. Azərbaycan müharibə vəziyyətindədir, lakin, bununla belə, iqtisadiyyatı müvəffəqiyyətlə inkişaf etdirmək üçün və təbii ki, başqa ölkələrlə, firmalarla, şirkətlərlə, assosiasiyanlarla birbaşa ticarət-iqtisadi əlaqələr saxlamaq üçün yaxşı zəmin yaradır. Biz Çinlə belə əlaqələrin yaradılmasına böyük əhəmiyyət veririk.

Mən ölkəmiz, Azərbaycan haqqında, onun sosial-iqtisadi vəziyyəti, başqa ölkələrlə, o cümlədən Çinlə iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək sahəsində respublikamızın imkanları barədə verdiyim bu qısa informasiya ilə kifayətlənirəm, çünki nəzərə alıram ki, yəqin fikir mübadilesi olacaqdır.

Bu bizim ilk görüşümüz, ilk tanışlığımızdır. Hiss edirəm ki, Azərbaycanla əməkdaşlıq etmək arzusu böyükdür. Şübhəsiz ki, hər kəs öz imkanlarını götür-qoy edir, bu da təbiidir, çünki əməkdaşlıq qarşılıqlı surətdə olmalıdır. Zənnimcə, biz bu gün belə bir əməkdaşlıq üçün yaxşı bünövrə qoyuruq.

Bir daha qeyd etmək istəyirəm ki, ölkəmizdə bazar iqtisadiyyatına keçid prosesi gedir. Sizdə sosialist bazar iqtisadiyyatı, yaxud bazar sosializmi mövcuddur. Bunlar demək olar ki, eyni şeydir. Ona görə də biz bunu əsas tutacağıq ki, Çin Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsi ilə birbaşa əlaqə yaradılmışdır, müvafiq şirkətlərin, firmaların rəhbərləri ilə ünsiyətlər yaradılır. Mən sizin hamınızı Azərbaycana dəvət edirəm ki, gəlib özünüz bizim imkanlarımıza tanış ola bilərsiniz. Təbii ki, bu, qarşılıqlı surətdə faydalı əməkdaşlıq məsələlərini konkret surətdə həll etməyə imkan verəcəkdir.

Bugünkü görüş üçün, diqqətiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Çin iqtisadiyyatının inkişafında, islahatların həyata keçirilməsində hamınıza uğurlar arzulayıram. İnanıram ki, Çin Xalq Respublikasının gələcəyi gözəldir. Həm iqtisadiyyat, həm də sosial sahə yüksək sürətlə inkişaf edir, bu isə gələcəkdə Çinin hər bir vətəndaşı üçün daha yaxşı yaşayış şəraiti yaratmağa imkan verəcəkdir. Sizə xoşbəxtlik, firavanlıq, uğurlar diləyirəm.

Dəvətinizə və xoş sözlərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.



## PEKİN İCTİMAİ ELMLƏR AKADEMİYASINDA

Martın 9-da Azərbaycan Prezidenti Heydər Əliyev Pekin İctimai Elmlər Akademiyasında oldu.

Pekin İctimai Elmlər Akademiyası Çində böyük nüfuzlu malikdir. Akademianın rektoru Xu Sen əvvəllər ÇXR Dövlət Şurasının üzvü olub. Onun elm sahəsində də mühüm xidmətləri vardır. Qocaman alim akademiya binasının qarşısında Heydər Əliyevi qarşıladı və salamladı. Sonra akademianın geniş salonunda Azərbaycan Prezidenti ilə görüş keçirildi. Xu Sen dəvəti qəbul edib bu görüşə gəldiyi üçün Prezident Heydər Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti görüş iştirakçıları qarşısında geniş nitq söylədi, akademianın üzvlərini maraqlandıran suallara cavab verdi.

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

Hörmətli xanımlar və cənablar, hörmətli dostlar!

Hədsiz xoşbəxtəm ki, Pekində mənə sizinlə - İctimai Elmlər Akademiyasının alimləri, mütəxəssisləri, əməkdaşları ilə görüşmək imkanı verilmişdir. Həm də şadam ki, mən belə nüfuzlu və yüksək səviyyəli auditoriya qarşısında çıxış edirəm. Mənə yaxşı məlumdur, bunu ölkəmizdə, Azərbaycanda da bilirlər ki, 1949-cu ildə Çin inqilabı həyata keçirildikdən sonrakı dövrə Çində böyük sosial-iqtisadi dəyişikliklər baş vermiş, həmin dövrə ictimai elmlər güclü inkişaf etmişdir. Həm də akademiya ÇXR-də ictimai elmlər mərkəzidir. Bu gün bize buraya gəlmək xoşbəxtliyi nəsib olmuşdur.

Siz Çində nəinki ictimai elmlərin inkişafına ciddi töhfə vermisiniz, həm də bəşəriyyətin inkişaf prosesləri haqqında elmi və cəmiyyəti yeni tədqiqatlarla, yeni müddealarla zənginləşdirmisiniz. Çin alimlərinin ictimai elmlər sahəsində tədqiqatlarını, sizin ölkənizin inkişafının da və şübhəsiz, bütün dünyanın ictimai-siyasi inkişafının da müxtəlif mərhələlərində çıxarılan çox maraqlı müddeaları bu yaxınlaradək tərkibində olduğumuz Sovet İttifaqında da həmişə böyük maraq və diqqətlə izləyirdilər. Mən sizə və ictimai elmlər sahəsində çalışan bütün mütəxəssislərə, dünya elmine olduqca böyük töhfə verən və təbii ki, ÇXR-in mövcudluğunun 45 il ərzində edilmiş dəyişikliklərdə mühüm rol oynayan bütün Çin alimlərinə öz ehtiramımı bildirirəm.

Çin xalqı böyük xalqdır, Çin böyük ölkədir. Biz də böyük məmənunluq hissi ilə qeyd edirik ki, inqilabdan sonra ÇXR-in mövcud olduğu illər ərzində Çin xalqı dünya birliyində layiqli yer tutmuş, Çin Xalq Respublikası bütün dünyada böyük beynəlxalq nüfuz qazanmışdır və indi dünya miqyasında ictimai-siyasi inkişaf proseslərinə olduqca böyük təsir göstərir.

Çin ilə Azərbaycan arasında münasibətlər bu yaxnlarda yaradılmışdır.

Belə ki, bildiğiniz kimi, Azərbaycan Sovet İttifaqının tərkibinə daxil idi və öz dövlət müstəqilliyini iki il bundan əvvəl, Sovet İttifaqı dağılıqdan sonra əldə etmişdir. Bu müddət ərzində ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmışdır, ticarət-iqtisadi əlaqələr inkişaf edir. Buna görə də biz tam əsasla deyə bilərik ki, Çin Xalq Respublikası ilə müstəqil Azərbaycan Respublikası arasında dostluq münasibətləri yaranmışdır. Əslinə qalsa, mənim ÇXR-ə rəsmi səfərim və bizim burada keçirdiyimiz görüşlər və apardığımız danışqlar da həmin münasibətlərdən irəli gəlir.

Biz Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszemin, Dövlət Şurasının Baş naziri cənab Li Pen ilə görüşlər və danışqlar zamanı dövlətlərarası münasibətlərimizlə bağlı bir çox məsələləri müzakirə etmişik. Biz Çin ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının perspektivlərini müəyyənləşdirən mühüm sənədlər imzalamışıq. Çin Xalq Respublikasının Sədri və mən ölkələrimiz arasında əməkdaşlığın prinsipləri haqqında bəyannamə imzalamışıq. Bu sənəd dostluq əlaqələrimizin gələcək inkişafının programıdır. İqtisadi, elmi-texniki, mədəni əməkdaşlığın müxtəlif məsələlərinə dair yeddi sənəd imzalanmışdır. Bütün bunlar Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi deməkdir.

Səfərimiz başa çatır. Bu gün biz Şanxaya yola düşürük, sabah isə Vətənə qayıdacaqıq. Demək istəyirəm ki, səfərimizin nəticələrindən, burada olmayızdan son dərəcə məmən qalmışıq. Biz Vətənə xoş əhval-ruhiyyə ilə qayıdırıq. Pekində, ümumən Çin Xalq Respublikasında olduğumuz zaman qarşılaşduğumuz səmimiyyəti və qonaqpərvərliyi xüsusilə qeyd etmək istəyirəm.

Zənnimcə, ictimai elmlər sahəsində çalışan mütəxəssislər kimi, siz keçmiş Sovet İttifaqında baş vermiş, həmin ittifaqın dağılmasına və onun ərazisində müstəqil dövlətlərin yaranmasına getirib çıxarmış prosesləri, habelə, təbii ki, Azərbaycanda, Zaqafqaziyada, Qafqaz regionunda baş vermiş və indi də davam edən prosesləri yaxşı təsəvvür edirsiniz. Bununla belə, sizə qısaca olaraq öz ölkəmiz haqqında -Azərbaycan Respublikası barədə danışmaq istərdim.

Yenidənqurma deyilən dövrə keçmiş Sovet İttifaqında gedən proseslər, sizə məlum olduğu kimi, çox mürəkkəb, ziddiyətli proseslər idi və o zaman gözlənilən nəticələri vermədi. Sovet İtiifaqının dağılması və yeni müstəqil dövlətlərin yaranması son onilliklər ərzində keçmiş SSRİ-də və bütün dünyada baş verən ictimai-tarixi proseslərin qanunauyğun nəticəsidir.

Bunun nəticəsində Azərbaycan xalqı bir çox onilliklər ərzində can atlığı dövlət istiqlaliyyətinə nail olmuşdur. İndi Azərbaycan dünya birliyi tərəfindən tanınmış müstəqil dövlət, Birləşmiş Millətlər Təşkilatının, başqa beynəlxalq təşkilatların üzvüdür. Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi,

beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir. Biz çalışırıq və gələcəkdə də çalışacaq ki, Azərbaycan indən belə heç vaxt hər hansı başqa ölkənin vassalı və ya bir hissəsi olmasın. Bundan ötrü hər cür şərait və imkan var, baxmayaraq ki, yolumuz üzərində çətinliklər və maneələr də az deyildir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan xalqı öz istiqlaliyyətinin əldən getməsinə heç vaxt yol verməyəcəkdir.

Azərbaycan kifayət qədər iqtisadi potensiala, zəngin yeraltı və yerüstü sərvətlərə, güclü intellektual, elmi-texniki potensiala malikdir. Respublikamızın çox əlverişli coğrafi-siyasi mövqeyi var, bildiyiniz kimi, Azərbaycan Avropa və Asiyənin qovuşuşunda yerləşir, Rusiya, İran, Türkiyə və hazırda müstəqil dövlət olan Gürcüstanla və mühərribə vəziyyətində olduğumuz-bu barədə sonra danışacağam - Ermənistanla həmsərhəddir. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün şərait yaradır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan çox zəngin tarixi olan qədim ölkədir, Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli töhfə vermişdir. Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti qədim dövrlərdən başlayaraq Şərqdə, həm də təkcə Şərqdə deyil, habelə Qərbdə, Avropada da məlumdur. Bütün bunlar bizim bu günümüz və gələcəyimiz üçün etibarlı bünövrə yaradır.

Keçmişdə, orta əsrlərdə və sonralar Azərbaycan dünyasının bir çox ölkəsi ilə sıx ticarət-iqtisadi və mədəni əlaqələr saxlamışdır. Hələ XII-XIII əsrlərdən başlayaraq Çinlə də belə əlaqələr olmuşdur. Büyük İpək yolu Azərbaycandan keçirdi, buraya Çin tacirləri də gəldi. Bir sözlə, Avropa ilə Asiyani birləşdirən yolların qovuşuşunda yerləşən Azərbaycan ta qədimdən həm Şərqlə, həm də Qərblə bağlı olmuşdur. Bir daha deyirəm ki, bütün bunlar bizim zəngin keçmişimzdən, ənənələrimzdən, imkanlarımızdan xəbər verir, göstərir ki, Azərbaycan indi də müstəqil dövlət kimi yaşaya bilər.

Bu gün daxili siyasetdə fəaliyyətimizin əsas istiqaməti şəxsiyyət azadlığını, sərbəst sahibkarlığı, təşəbbüskarlığı təmin etmək əsasında, insan hüquqlarının qorunmasına möhkəm zəmanət verilməsi, siyasi plüralizmi, çoxpartiyalı sistemi təmin etmək zəminində demokratik cəmiyyət qurmaqdır. İqtisadiyyat sahəsində biz bazar iqtisadiyyatı yolunu tutmuşuq. Aydındır ki, bütün bunlar heç də sadə proseslər olmayıb, çoxlu çətinliklərlə qarşılaşır. Lakin biz əminik ki, Azərbaycan özünün daxili həyatını həmin prinsiplər üzərində quracaqdır.

Xarici siyaset sahəsində Azərbaycan dünyasının bütün ölkələri ilə, lakin ilk növbədə qonşu dövlətlərlə və əməkdaşlığın konkret praktiki nəticələr verə biləcəyi ölkələrlə dostluq, bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı münasibətlər yaratmaq prinsiplərini həyata keçirir. Bununla əlaqədar Azərbaycan Çin Xalq Respublikası ilə mehriban münasibətlər və ticarət-iqtisadi, elmi-texniki, mədəni əlaqələr yaratmağa, daha doğrusu, bunları inkişaf etdirməyə böyük əhəmiyyət verir. Məhz bu məqsədlə biz dəvəti qəbul edərək Çinə

gəlmışik. Bizim buraya gəlməyimiz, keçirdiyimiz görüşlər və apardığımız danışıqlar bizi əmin edir ki, həm Çin, həm də Azərbaycan milli mənafələri və təbii ki, dünya birliyini möhkəmləndirmək mənafələrini əsas tutaraq qarşılıqlı addım atır.

Cəmi iki il bundan əvvəl istiqlaliyyət qazanmış Azərbaycan indi dünyasının bir çox ölkəsi ilə diplomatik münasibətlər yaratmışdır, müxtəlif beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir. Lakin bu, yalnız başlangıcdır. Əlbəttə, biz beynəlxalq fəaliyyətimizi genişləndirməyə, başqa ölkələrlə əlaqələri inkişaf etdirməyə səy göstəririk və bundan sonra da səy göstərəcəyik.

İctimai elmlər sahəsində çalışan mütəxəssislər kimi, siz qədim tarixə malik, son dərəcə çoxmillətli, özüne məxsusluğu və çoxsaylı mürəkkəb ziddiyətləri olan Qafqazın, o cümlədən Zaqafqaziyanın ne demək olduğunu yaxşı bilirsınız.

Zaqafqaziyada keçmiş Sovet İttifaqının üç respublikası, indi müstəqil dövlətlər olan Gürcüstan, Azərbaycan və Ermənistan yerləşir. Gürcüstanla bizim normal dostluq münasibətlərimiz var. Ermənistanla isə, təəssüf ki, mühərribə vəziyyətindəyik. Altıncı ildir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edir. Bu hərbi münaqişə barədə hər yerdə, o cümlədən Çində də doğru-düzgün, həqiqi təsəvvürün olması mühümdür. Həqiqət isə bundan ibarətdir ki, qonşu Ermənistan Azərbaycanın bir hissəsini - təkcə ermənilərin deyil, həm də azərbaycanlıların yaşadıqları Dağlıq Qarabağı özüne birləşdirməyə cəhd göstərir.

Altı ilə yaxındır ki, Ermənistan mühərribəyə başlamışdır, bundan da məqsəd məhz Dağlıq Qarabağı Azərbaycandan qoparmaq və Ermənistana birləşdirməkdir, Azərbaycan xalqı isə, şübhəsiz, bununla heç cür razılaşa bilməz. Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir. Lakin oranın əhalisinin bir hissəsinə ermənilər təşkil etməsi ilə əlaqədar 1923-cü ildə Azərbaycanın tərkibində muxtar vilayət yaradılmışdı. Həmin vilayət ötən illərdə Azərbaycan Respublikasının və əlbəttə ki, bütün Sovet İttifaqının tərkibində müvəffəqiyyətlə inkişaf edirdi. Dağlıq Qarabağda əhalinin 70 faizi qədəri ermənilər, 30 faizi isə azərbaycanlılar idir. Onun ərazisi çox da böyük deyildi, təxminən 4 min kvadrat kilometr idir. Ermənistən millətçi dairələri, sonra isə Ermənistan Respublikasının rəhbərliyi də Dağlıq Qarabağda müəyyən sayıda ermənilərin yaşamاسını əsas tutaraq Azərbaycan ərazisinin bu hissəsinə ondan qopararaq Ermənistanla birləşdirməyi qarşılara məqsəd qoymuşlar.

Həmin münaqişə bu cür başladı. Əlbəttə, münaqişə hələ o zaman, vahid dövlət olan Sovet İttifaqının çərçivəsində aradan qaldırıla bilərdi. Doğrudur, hansısa qüvvələr buna mane oldular. İndi, Ermənistan və Azərbaycan müstəqillik qazandıqdan sonra həmin məsələni dövlətlərarası zəmində, beynəlxalq hüquq prinsipləri əsasında, beynəlxalq təşkilatların iştirakı ilə həll etmək lazımdır. Biz buna çalışırıq, lakin Ermənistan tərəfi müvəqqəti hərbi

üstünlüyündən istifadə edərək öz niyyətlərini zorakılıq yolu ilə, silah gücünə həyata keçirməyə cəhd göstərir və son illər ərzində Ermənistən tərəfi Azərbaycan ərazisinin 20 faizə qədərini işğal etmişdir.

Azərbaycan bu məsələni sülh ilə, danışqlar vasitəsilə həll etməyə çalışır. Biz BMT Təhlükəsizlik Şurasının, ATƏM-in, onun Minsk qrupunun və başqa beynəlxalq təşkilatların imkanlarından, münaqişənin sülh yolu ilə aradan qaldırılmasında rol oynaya bileyək böyük dövlətlərin imkanlarından istifadə edirik və bundan sonra da istifadə edəcəyik, lakin bir şərtlə - işgalçı erməni qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmali, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Əgər həmin tədbirlər bir nəticə verməsə, Azərbaycan özünün hərbi imkanlarından istifadə edərək ölkənin ərazi bütövlüyünü, dövlətin müstəqilliyini və suverenliyini, sərhədlərinin toxunulmazlığını müdafiə edə bileyəkdir.

Çin rəhbərləri ilə görüşlər və söhbətlər zamanı biz bu məsələyə münasibətdə Çin Xalq Respublikasının və onun rəhbərliyinin principial, ədalətli mövqeyi ilə bir daha məmənuniyyətlə tanış olduq. Bu mövqə onu əsas tutur ki, hər hansı dövlətin, o cümlədən də Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, - bu beynəlxalq hüququn sarsılmaz prinsipidir, - bir dövlətin başqa dövlətin ərazi bütövlüyünə qəsd etməsinə yol vermək olmaz. Sərhədlərin toxunulmazlığı da sarsılmaz prinsipdir və sərhədləri silah gücüne dəyişdirmək cəhdini yolverilməzdür. Bu mövqə BMT Təhlükəsizlik Şurasının iclaslarında da bildirilmiş və burada, Pekində Çin rəhbərləri ilə görüşlər və söhbətlər zamanı bir daha təsdiq edilmişdir.

Heç də az əhəmiyyəti olmayan daha bir cəhəti qeyd etmək istəyirəm. Azərbaycan çoxmilləti dövlətdir, milli mənsubiyətdən asılı olmayaraq onun bütün vətəndaşları bərabər hüquqlara malikdirlər. Dağılıq Qarabağın erməni əhalisi barədə də mövqeyimiz eynidir, biz onların təhlükəsizliyinə və bütün vətəndaş hüquqlarından istifadə etmələrinə tam təminat veririk. Dediym kimi, vaxtılıq Qarabağ Muxtar Vilayət idti və biz indi də orada erməni milli azlığı üçün muxtarlıyyət verilməsinin mümkünüyü prinsipini inkar etmirik. Azərbaycan rəhbərliyi bu məsələlərdə məlum beynəlxalq prinsipləri əsas tutur.

Bele hesab edirəm ki, Azərbaycan haqqında, onun bu gündü vəziyyəti, gənc müstəqil Azərbaycan dövlətinin qarşısında duran problemlər barədə verdiyim bu informasiya sizin üçün maraqlıdır. Əgər suallarınız olarsa, məmənuniyyətlə cavab verə bilərem.

**Sual:** Cənab Prezident, maraqlı söhbətinizə görə sağ olun. Mən İctimai Elmlər Akademiyasının Orta Asiya və Şərqi Avropa Elmi Tədqiqat İnstitutunun əməkdaşıyam. Sualım Rusyanın Zaqafqaziyadəki rolü ilə bağlıdır. Hamiya məlumudur ki, Rusiya Zaqafqaziyada gedən proseslərdə fəal iştirak edir. Siz bu proseslərdə Rusyanın rolunu necə şərh edərdiniz? İkinci sual. Rusiyadakı ekstremist, millətçi meyllərin inkişafını bütün dünya böyük

diqqətlə izleyir, çünkü belə hesab edirlər ki, Rusiya keçmiş Sovet İttifaqı respublikalarının müstəqilliyini tanımağa hazır deyildir. Millətçilər və ekstremistlər Rusyanın roluna nə dərəcədə təsir göstərirlər və bu təsir narahatlıq doğururdu?

**Heydər Əliyev:** Bilirsiniz ki, Zaqafqaziya, mən Azərbaycan, Gürcüstan və Ermənistəni nəzərdə tuturam, təqribən 200 il ərzində əvvəlcə çar Rusyasının, sonra isə Sovet İttifaqının tərkibində olmuşdur. Təbii ki, ənənə üzrə Rusyanın Zaqafqaziya regionunda öz marağı, öz təsiri var. Sizə yəqin məlumudur, Ermənistənin ərazisində Rusyanın qoşunları və hərbi bazaları yerləşir. Gürcüstan ərazisində də Rusiya qoşunları var, Abxaziya ilə Gürcüstan arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar oraya Rusiya qoşunlarının əlavə kontingenti getirilmişdir. Bu yaxınlarda Rusya Prezidenti Yeltsin Tbilisidə olarkən hərbi əməkdaşlıq haqqında Gürcüstan ilə Rusiya arasında saziş də imzalanmışdır.


Azərbaycanda xarici dövlətlərin, o cümlədən də Rusyanın qoşunları yoxdur. Mən qeyd etdim ki, Azərbaycan İran, Türkiye, Rusiya ilə həmsərhəddir, Zaqafqaziyadəki qoşularımız isə Gürcüstan və Ermənistəndir. Lakin Ermənistən Respublikası tərefindən təcavüzə məruz qaldığına görə, Azərbaycan indi çətin vəziyyətdədir. Ermənistən bu təcavüzü məhz ona görə uğurla həyata keçirə bilir ki, o, ölkənin hüdudlarından kənardakı müxtəlif dairələrdən kömək alır.

Rusiya Zaqafqaziyadəki - Gürcüstandakı, Ermənistən ilə Azərbaycan arasındaki münaqişələrin aradan qaldırılmasında fəal iştirak etməyə səy göstərir. Biz istərdik ki, Rusyanın səyləri, xüsusən Ermənistən ilə Azərbaycan arasındaki müharibəni başa çatdırmaq və respublikamıza qarşı Ermənistən təcavüzünü dayandırmaq üçün göstərdiyi səylər daha səmərəli, uğurlu olsun.

Rusiyadakı millətçilik meyllərinə və ya əhval-ruhiyyəsinə, sizin dediyiniz kimi, keçmiş Sovet İttifaqının sərhədlərinə nəzarət etmək istəyən ekstremist qüvvələrə gəldikdə isə, belə meyllər var və bunlar keçmiş sovet respublikalarının əsasında yaranmış müstəqil dövlətlər üçün təhlükəlidir. Ümid etmək istərdik ki, hər halda Rusiyada sağlam qüvvələr üstün gələcək və bu meyllər yayılmayacaq, Rusiya keçmiş Sovet İttifaqının bütün respublikaları ilə ağıllı münasibətlər yaratmaq yolu ilə gedəcəkdir.

Diqqətinizə görə, dostcasına səmimi görüş üçün hamınıza təşəkkür edirəm.

Görüşün sonunda Heydər Əliyev akademianın rektoru Xu Senə Azərbaycan Respublikası Prezidentinin çıxışları, nitqləri toplanmış kitabçaları təqdim etdi.



阿塞拜疆共和国 • 中华人民共和国

阿塞拜疆共和国 • 中华人民共和国

**BÖYÜK, QƏDİM  
ÖLKƏ İLƏ TANIŞLIQ**

## BÖYÜK ÇİN SƏDDİ ƏSRLƏRİN YADIGARIDIR


Martın 8-də sübə tezdən Azərbaycan Prezidenti və onu müşayiət edən şəxslər Böyük Çin səddinə yola düşdülər. Nümayəndə heyətinin başçısı və üzvləri bu möhtəşəm abidənin uca dağlarda yerləşən qalalarının bir neçəsinə qalxdılar. Burada Heydər Əliyevə nadir tikili barədə ətraflı məlumat verildi və bildirildi ki, nehəng səddin çəkilməsinə eramızdan əvvəl başlanılmışdır. Əzəmətli tikilinin yaradılması qədim Çin dövlətinin sərhədlərini köçəri xalqların hücumlarından qorumaq və karvan yollarının təhlükəsi-ziliyi təmin etmək məqsədi güdürdü. Səddin uzunluğu təxminən 5 min kilometrdir; divarların hündürlüyü 6 metrdən də ucadır. Sədd boyunca gözətçi bürcləri, əsas dağ keçidlərində isə qalalar vardır.

Azərbaycan dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri bu nadir memarlıq incisine maraqla tamaşa etdilər, xatirə olaraq fotosəkil çəkdirtilər.

Abidəyə baxarkən Azərbaycan Prezidentinin ÇXR-in bir sıra yüksək vəzifəli şəxsləri müşayiət edirdilər.



Böyük, qədim ölkə ilə tanışlıq




Böyük, qədim ölkə ilə tanışlıq




## "QUQUN" DÜNYA ŞÖHRƏTLİ MUZEYDİR

Martın 8-də günortadan sonra Azərbaycan Prezidenti və onu müşayiət eden şəxslər keçmiş imperator sarayında - "Ququn" muzeyində oldular. Bu abidə ərazisinin böyüklüyünə görə dünya muzeyləri arasında ön sıradadır. "Ququn"u şəhər içərisində şəhər də adlandırırlar. Keçmiş impera-

torların yaşadığı bu iqamətgahda üç nəhəng salon vardır. Salonlar da, ərazi dəki yardımçı binaların əksəriyyəti də ağaçdan inşa olunub. İmperatorun oturduğu taxtlar indiyədək saxlanılır. Muzey əslində bağlıdır, burada bərpa işləri aparılacaqdır. Lakin Azərbaycan Prezidentinə hörmət əlaməti olaraq nümayəndə heyətimizin sarayla tanış olmasına şərait yaradıldı.





## ŞANXAYDA GÖRÜŞ

Martın 9-da günortadan sonra Heydər Əliyev və onu müşayiət edən şəxslər xüsusi təyyarə ilə Pekindən Şanxaya - ölkənin əhalisinin sayına görə birinci şəhərinə gəldilər. Hava limanında hörmətli qonağı Şanxayın meri Xuan Szyuy və şəhərin digər rəhbərləri qarşılıqlılar.

Azərbaycan Prezidenti onun üçün ayrılmış iqamətgahda Şanxay şəhərinin meri ilə görüşdü. Xuan Szyuy dedi:


- Siz şəhərimizin fəxri qonağınız. Mən və həmkarlarım çox şadıq ki, Siz Şanxaya gəlmisiniz.

Söhbət zamanı Çinin ən böyük şəhəri, ölkənin sənaye, nəqliyyat və ticarət mərkəzi olan Şanxayın son üç ildə sürətlə inkişaf etməsi, həmin dövrde burada xarici investisiyaların üç dəfədən çox artması, tikinti işlərinin geniş vüsət alması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi barədə ali qonağa məlumat verildi.

14 milyondan çox əhalisi olan Şanxayın belə sürətlə inkişaf etməsinin nə ilə əlaqədar olması barədə Azərbaycan Prezidentinin sualına cavab verərkən şəhərin meri bildirdi ki, bütün bu dəyişikliklər sosialist bazar iqtisadiyyatı yaratmağımızın nəticəsində baş vermişdir və biz həmin ideyanı rəhbər tutaraq Çinin bu nəhəng şəhərində islahatlar həyata keçiririk.

Heydər Əliyev səmimi qəbula görə və ətraflı məlumat üçün Xuan Szyuya minnətdarlığını bildirdi.





Axşamüstü Heydər Əliyevin şərəfinə ziyafət verildi. Sonra Azərbaycan Prezidenti və onu müşayiət edən şəxslər maşınlarla Şanxayı - Şərqi Asyanın ən gözəl şəhərini gəzdilər.

Martin 10-da Heydər Əliyevin Şanxayla tanışlığı Nanpu körpüsündən davam etdi. Nanpu çayının üzərində salınmış bu əzəmetli köprü Çin inşaatçılarının yaradıcılıq nailiyyətlərindən biri hesab olunur. Bənzərsiz quruluşu, görkəmi ilə diqqəti cəlb edən bu köprü şəhərin iki sahilini birləşdirir və ona xüsusi yaraşlıq verir.

### MÜŞTƏRƏK MÜƏSSİSƏDƏ

Martin 10-da daha sonra Azərbaycan Prezidenti Şanxayın Çjoupu nahiyesindəki toxuculuq fabrikində oldu. Müştərək müəssisənin təsərrüfatı fabriki xammalla təchiz edir. Bütün istehsal prosesi isə müəssisənin özündə həyata keçirilir: burada həm iplik əyirilir, həm də yüksək keyfiyyətli parça toxunur.

Heydər Əliyev fabrikin sexlərini gəzdi, işin gedisi ilə və hazır məhsullarla tanış oldu. Burada Azərbaycan Prezidentinə müştərək müəssisənin strukturunu, bazasını, istehsal sahələri barədə ətraflı məlumat verildi. Bildirildi ki, fabrikin məhsulları dünya standartları səviyyəsindədir və ister ölkədə, isterse də xaricdə onun alıcıları çoxdur.



### GƏNC AİLƏNİN QONAĞI

Şanxayın nahiyləri öz sürətli iqtisadi yüksəlişi ilə diqqəti cəlb edir. Sərbəst zona əhalisinin həyat səviyyəsi Avropanın ən inkişaf etmiş ölkələrindən geri qalmır. Şəhər rəhbərlərinin təşəbbüsü ilə Azərbaycan Prezidenti nahiydə yaşayan gənc ailələrdən birinə qonaq getdi. Ev sahibləri Heydər Əliyevi mehribanlıqla qarşıladılar.

Ailenin başçısı və xanımı sadə adamlardır. Onlar işlədikləri sahələrdə qabaqcıl əməkçilər hesab olunurlar. Ailenin ikimərtəbeli yaşayış evində hər şey göz oxşayır. Yaşayış üçün şəraite söz yoxdur. Burada məişət avadanlığı, radio cihazı, televizor, kompüter texnikası son dəbdə idi. Aile iki il idı ki, yeni binaya köçmüdü. Köhnə yaşayış evi də sökülməmişdi. Onun bir hissəsində təsərrüfat damı kimi istifadə edilirdi, bir hissəsində isə tennis stolu qurulmuşdu.

Heydər Əliyev ailənin üzvlərinə xatirə olaraq kiçik xalça bağışladı, onlarla bir yerdə fotosəkil çəkdirdi.





阿塞拜疆共和国




62

## INKİŞAFIN BARİZ NÜMUNƏSİ

Pudun Çjoupu nahiyyesinin yeni zonasıdır, amma öz iqtisadi nailiyyyətləri ilə məşhurdur. Şanxayın şərqində yerləşən bu ərazi boş səhralıq olub. Texminən 30 ay müddətində burada ağlaşımaz dərəcədə vüsetli işlər görülüb. Büyük bir yaşayış rayonu, sənaye mərkəzi tikilib. Azərbaycan Prezidenti Pudunda nahiyyənin rəhbərləri ilə görüşdü. Səmimilik şəraitində keçən görüşdə Pudunun salınması və qısa müddətdə inkişaf yolu barədə Heydər Əliyevə ətraflı məlumat verildi.

Prezidentə dedilər ki, mütəxəssislər Pudunun salınmasını Çin iqtisadiyyatının inkişafının bariz nümunəsi hesab edirlər. Zonanın istehsal obyektləri saysız-hesabsızdır. Onların hamısı xarici ölkələrin firmaları ilə sıx əməkdaşlıq şəraitində işləyir.



阿塞拜疆共和国

63



阿塞拜疆共和国



阿塞拜疆共和国

中华人民共和国

**SƏFƏR BAŞA ÇATDI**

Martın 10-da günortadan sonra Azərbaycan Prezidentinin Çinə səfəri başa çatdı. Heydar Əliyev və onu müşayiət edən şəxslər xüsusi təyyarə ilə Şanxaydan yola düşdülər.

Azərbaycan Prezidenti Vətənə qayıdarkən yolüstü Almatıda dayandı, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşdü.

Azərbaycan Prezidenti Heydar Əliyev martın 10-da gecə Almatıdan Bakıya yola düşdü. O, jurnalistlərin xahişini nəzərə alaraq təyyarədə onlarla səhbətə vaxt ayırdı. Çinə səfərin yekunlarından bəhs edən Heydar Əliyev dedi:

- Çin dünyanın ən böyük dövlətlərindən biridir. Müstəqil dövlət olan Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutaraq Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malik olmalıdır. Mənim bu səfərim də həmin zərurətdən irəli gəlmüşdür. Çinin özü də Azərbaycanla münasibətlərə böyük maraq göstərir. Çin Xalq Respublikası Sədrinin məni səfərə dəvət etməsi buna sübutdur.

Bilirsiniz ki, Azərbaycanda xarici ölkələrin səfirlikləri o qədər də çox deyildir. Lakin Çin Azərbaycanda öz səfirliyini açmışdır. Deməli, Çinin Azərbaycana marağı böyükdür. Bu, bizim üçün faydalıdır. Çünkü dünyanın siyasi və iqtisadi həyatında çox mühüm rol oynayan belə bir böyük dövlətlə mehriban münasibətlərimizin olmasının əhəmiyyəti var. Həm də ona görə ki, Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir.

Çində, xüsusən onun iqtisadiyyatında çox maraqlı proseslər gedir. Bir tərəfdən bu proseslərin, islahatların ölkəmizdən ötrü nə dərəcə məqbul olduğunu bilməyimiz, digər tərəfdən isə müəssisələr, konsernlər, assosiasiylar və sair arasında birbaşa əlaqələr yaratmağımız vacibdir. Bu mənada da Çinə səfərimizin böyük əhəmiyyəti var. Mən səfərdən ümumən tamamilə razi qayıdır. Nəzərdə tutulmuş program bütünlüklə yerinə yetirilmişdir. Çində bizi yüksək səviyyədə, son dərəcə mehribanlıqla qarşıladılar. Biz hər yerde Azərbaycana, Azərbaycan xalqına səmimi münasibət gördük. O cümlədən bizi narahat edən problem - Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü problemının başa düşüldüğünün şahidi olduq. Səfərimiz qısa olsa da, zənnimcə, ondan istifadə edərək bütün sahələrdə konkret, praktiki fayda əldə edə bildik.

Çin Xalq Respublikası Sədrinin təklifi ilə Şanxayda olmayımız da bizen ötrü çox maraqlı keçdi. Sərbəst iqtisadi zona bizdə böyük maraq doğurur. Bütünlükle Çinin özü, həm də onun Şanxay kimi böyük bir şəhəri dünyanın bütün ölkələri ilə fəal əməkdaşlıq edir. Çinə böyük investisiyalar qoyulur, çoxlu birgə müəssisə var. Bizə bildirdilər ki, təkcə bu ilin iki ayı ərzində Şanxayda 200 birgə müəssisə yaradılmışdır. Bütün bunlar onu göstərir ki, Çin öz iqtisadiyyatında, xüsusən də qarşılıqlı iqtisadi əlaqələri genişləndirmək sahəsində müvəffəqiyyətli iş aparır və bundan kifayət qədər sanballı nəticələr əldə edir. Bu təcrübə ilə tanışlıq bizdən ötrü də əhəmiyyətliidir. Belə hesab edirəm ki, həmin təcrübə ilə daha yaxından tanış olmaq üçün Çinə öz nümayəndələrimizi göndərəcəyik. Özümüz-

lə materiallar da götürmüşük və bizdən ötrü məqbul olan şeylərdən istifadə edəcəyik.

Ümumən isə belə hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünkü Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, "Böyük İpək yolu" və s. olduğunu xatırlayıraq. İndi isə, tekrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir.

Azərbaycanda da sərbəst iqtisadi zona barədə çox söhbətlər gedir. Lakin mən əmin oldum ki, bunu həyata keçirməyin prinsiplərini əslində bilən yoxdur. Çində isə iqtisadi sahədə belə bir siyaseti həyata keçirirlər. Çində, başqa ölkələrdə həyata keçirilən və praktiki nəticələr verən müxtəlif iqtisadi tədbirləri ölkəmizdə tətbiq etmək üçün geniş imkanlarımız və ehtiyatlarımız var.

Çinin iqtisadi modelindən Azərbaycanın nə götürü biləcəyinə gəldikdə, hələlik qəti bir söz deyə bilmərəm. Çünkü onu təhlil etmək lazımdır. Hər halda dünyanın harasında bizdən ötrü faydalı bir şey varsa, ondan istifadə etməliyik. O ki qaldı Çinə, səfərimizin siyasi nəticələrinə, Çin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını müdafiə edir. Bunlar həm imzaladığımız bəyannamədə, həm də Çin Xalq Respublikası rəhbərlərinin bəyanatlarında öz əksini tapmışdır. Deməli, Çinin nümayəndələri beynəlxalq təşkilatlarda da öz fəaliyyətlərində bunu əsas tutacaqlar. Bunun özü beynəlxalq aləmdə bizim nailiyyətimiz deməkdir.

Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər martın 11-də səhərə yaxın Bakıya qayıtdılar.

Binə hava limanında Prezidenti rəsmi şəxslər qarşıladılar.



**Azərbaycan Respublikasının Prezidenti  
Zati-aliləri cənab Heydər Əliyevin  
Çin Xalq Respublikasına rəsmi səfərinin  
PROQRAMI  
(6-11 mart 1994-cü il)**

<b>6 mart, bazar</b> 23.00 Xüsusi təyyarə ilə Binə hava limanından uçuş	<b>7 mart, bazar ertəsi</b> 10.00 Pekinə gəlİŞ	<b>9 mart, çərşənbə</b> 10.10 "Şoudu" hava limanından "Dyoayuytay" dövlət iquamətgahına gedİŞ	16.30-17.00 ÇXR Dövlət Şurasının Baş naziri Li Pen ilə görüş (ÜXNM Evi) 17.15 İqamətgaha qayıdış
			17.00 Azərbaycan Respublikası Prezidentinin mətbuat konfransı
			10.05 ÇXR İctimai Elmlər Akademiyasına gəlİŞ
			10.15 Akademiyada çıxış
			11.20 İqamətgaha qayıdış
			14.30 Xüsusi təyyarə ilə Şanxay şəhərinə uçuş Şanxay şəhərinə gəlİŞ Şəhər ilə tanışlıq Şanxay şəhərinin məri ilə görüş
			<b>10 mart, cümə axşamı</b> Sehər Şəhərə ekskursiya Şanxayın Çjoupu nahiyesinə gedİŞ
			16.00 Şanxay hava limanından Vətəne yoladuşmə (Şanxaydan Bakıya gələrkən təyyarə yerli vaxtla saat 19.30-dan 20.50-dək Almatı şəhərinin hava limanında qısa müddətə dayanır)
			<b>8 mart, çərşənbə axşamı</b> 08.30 İquamətgahdan Böyük Çin səddinə yoladuşma 09.40 Böyük Çin səddi ilə tanışlıq 10.30 İquamətgaha qayıdış 13.30 ÇXR Dövlət Şurasının üzvü, iqtisadi İslahatlar üzrə Dövlət Komitəsinin sədri ilə görüş 15.25 "Ququn" muzeyi ilə tanışlıq

*İKİTƏRƏFLİ*  
**MÜNASİBƏTLƏR**  
**MƏCRASINDA**

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN  
ÇİN XALQ RESPUBLİKASININ SƏDRI  
TSZYAN TSZEMİN İLƏ GÖRÜŞÜ**

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1995-ci il mayın 9-da Moskvada Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin ilə görüşdü.

Azərbaycan Respublikasının Prezidentini çox səmimi salamlayan ÇXR rəhbəri Tszyan Tszemin Heydər Əliyevin Çinə səfərini hələ də məmənuniyyətlə xatırladığını söylədi.

Heydər Əliyev Çin ilə Azərbaycan arasında əlaqələrin tarixi kökləri olduğunu qeyd etdi. O, ÇXR-in işgüzar dairələrinin Azərbaycana sərmayə qoymasını arzuladığını bildirdi. Respublikamızın rəhbərinin fikrincə ölkələrimizin sıx iqtisadi əməkdaşlığı xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır və dövlətlərimiz arasında münasibətləri möhkəmləndirir.

Prezident Heydər Əliyev Çində aparılan iqtisadi islahatların Azərbaycan üçün çox maraqlı olduğunu və bu təcrübəni öyrənmək üçün nümayəndə heyətləri mübadiləsinə ehtiyac duyulduğunu vurguladı.

Daha sonra o, Ermənistən Azərbaycana hərbi təcavüzü, torpaqlarımızın bir qisminin Ermənistən silahlı qüvvələri tərəfindən işgal olunması və bu ərazilərdən bir milyondan çox vətəndaşlarımızın qaçqın düşməsi barədə Tszyan Tszeminə ətraflı məlumat verdi.

Çin Xalq Respublikasının Sədri bu məlumat üçün Prezident Heydər Əliyevə təşəkkürünü bildirdi və onu əmin etdi ki, ÇXR Azərbaycanın ədalətli mövqeyini, haqq işini bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəkdir.

Görüşün sonunda Azərbaycan Prezidenti Heydər Əliyev ÇXR-in Sədri Tszyan Tzemini ölkəmizə rəsmi səfərə dəvət etdi.

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN  
ÇİN XALQ RESPUBLİKASI XARİCİ İŞLƏR NAZIRI TSYAN  
TSİÇEN İLƏ GÖRÜŞÜ**

1996-cı il aprelin 17-də Azərbaycan Prezidenti Heydər Əliyev ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin müavini, xarici işlər naziri Tsyan Tsiceni qəbul etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev qonağı səmimi salamlayaraq onun Azərbaycana səfərinin neticələrinin hər iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirdi. İki il əvvəl Çin Xalq Respublikasına rəsmi səfərini xatırlayan Azərbaycan Prezidenti Heydər Əliyev həmin səfərdən məmənun qaldığını və ölkələrimiz arasında

əməkdaşlıqla dair imzalanmış müqavilələrin əhəmiyyətini xüsusiələ vurğuladı. O qeyd etdi ki, Azərbaycan tərəfi Çin ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, inkişafına böyük diqqət yetirir və onların yeni mərhələyə daxil olması üçün mühüm addımlar atır. Çünkü bir sıra məsələlərə münasibətdə Çin və Azərbaycanın mövqeyində xeyli yaxınlıq vardır.

Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşü yüksək qiymətləndirən Tsyan Tsicen səmimi sözlərinə görə dövlət başçısına minnətdarlığını bildirdi və Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin, Baş nazir Li Penin salamlarını Heydər Əliyevə çatdırıldı. Bildirdi ki, Çin Xalq Respublikasının rəhbərləri Azərbaycan Prezidentinin Çinə səfərini xatırlayırlar. Həmin səfər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir. ÇXR xarici işlər naziri onu da söylədi ki, ölkələrimiz, xalqlarımız arasında əlaqələrin dərin kökləri vardır. Bu gün həmin əlaqələrin inkişafı üçün heç bir manə yoxdur.

Azərbaycan Prezidenti Heydər Əliyevin Çin Xarici Siyaset İdarəsinin rəhbəri ilə söhbətində dövlətlərarası münasibətlərə, beynəlxalq xarakterli bir sıra məsələlərə toxunuldu, səmərəli fikir mübadiləsi oldu. Azərbaycan Prezidenti Heydər Əliyev qeyd etdi ki, Azərbaycan suverenlik, ərazi bütövülüyү, sərhədlerin toxunulmazlığı prinsiplərini daim müdafiə edərək bir ölkənin digərinə tecavüzünü, bütün formalarda olan terror aktlarını qətiyyətlə pisləyir. Azərbaycan Respublikası müstəqillik yolunu seçib və bu yolla inamla addımlayır.

Söhbət zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Ermənistən Respublikasının Azərbaycana təcavüzünü, torpaqlarımızın 20 faizin işğal altında olmasını, bir milyondan çox qaçqın ordusunun yaranmasını qonağın nəzərinə çatdırıldı. Bildirdi ki, bütün bunlara baxmayaraq Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışır. Bu məsələlər barədə fikir mübadiləsi Çin və Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirmiş olar.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev Çin Xalq Respublikası Dövlət Şurasının Sədri Tszyan Tszemini və Baş nazir Li Peni Azərbaycana rəsmi səfərə dəvət etdi.

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV  
ÇİN XALQ RESPUBLİKASININ SƏFİRİ  
SYA ŞUYUANI QƏBUL ETDİ**

1994-cü il martın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Sya Şuyuanı onun xahişi ilə qəbul etdi.

Sya Şuyuan Heydər Əliyevə vaxt tapıb onu qəbul etdiyinə görə minnədarlığını bildirdi və əlavə etdi ki, müstəqil Azərbaycanın Prezidentinin tezliklə Çin Xalq Respublikasına ilk səfəri olacaqdır. Bu səfəri Çin Xalq Respublikasının dövlət rəhbərləri, eləcə də Çin xalqı yüksək qiymətləndirirlər. ÇXR-in Azərbaycandakı təmsilçisi kimi mən Sizə bu səfərdə uğurlar dileyişirəm. Səfir eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Çin Xalq Respublikasına qarşidakı səfəri ilə əlaqədar bu günlərdə Pekinə gedəcəyini də söylədi.

Heydər Əliyev onu Çin Xalq Respublikasına rəsmi səfərə dəvət etmiş dövlət rəhbərlərinə və Çin xalqına minnədarlığını bildirdikdən sonra əlavə etdi: "Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Çin Xalq Respublikasına bu ilk səfərimdir. Artıq səfərin müddəti dəqiqləşdirilmişdir. Hesab edirəm ki, gənc Azərbaycan dövləti üçün bu səfərin böyük əhəmiyyəti olacaqdır. Çünkü belə səfərlər ilk növbədə hər iki dövlətin bütün sahələrdə əməkdaşlığına imkanlar açır".

Heydər Əliyev daha sonra əlavə etdi ki, artıq Azərbaycan Respublikası ilə ÇXR arasında diplomatik əlaqələr yaranmışdır. Elə Sizin Azərbaycandakı rəsmi fəaliyyətiniz buna misaldır. Bu səfərimiz isə Azərbaycanla Çin dövləti arasında formalaşmağa başlayan diplomatik əlaqələr üçün daha geniş yollar açacaqdır. Mən Çinin qədim və zəngin tarixinə bələdəm. ÇXR müstəqillik əldə edəndən sonra iqtisadi, siyasi və mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Çin böyük dövlətdir və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvlərindən biridir. Onun dünyadaki siyasi çekisi və nüfuzu da böyükdür. Biz bütün amilləri dəyərləndiririk və yüksək qiymətləndiririk. Ümidvaram ki, bu səfərimiz ölkələrimiz arasında mədəni, iqtisadi sahədə geniş imkanların açılmasına əhəmiyyətli rol oynayacaqdır. Bu səfəri mən səbirsizliklə gözləyirəm.

Cənab Sya Şuyuan öz növbəsində bildirdi ki, Azərbaycan xalqı kimi Çin xalqı da qonaqpərvər və mehribandır. "Ümidvaram ki, səfər vaxtı dediklərimizin canlı şahidi olacaqsınız".

Heydər Əliyev qeyd etdi ki, Çin xalqı öz müstəqilliyi uğrunda uzun müddət mübarizə aparmışdır. Artıq 45 ildir ki, Çin xalqı öz müstəqil dövlətini qoruyur və müdafiə edir. Azərbaycan Respublikası isə cəmi iki ildir ki, müstəqillik əldə edib. Azərbaycan xalqı öz dövlətinin müstəqilliyini qoruya-qoruya torpaqlarını da müdafiə edir. Ölkəmizin indiki durumundan bir səfir kimi xəbərdarsınız. Çin Xalq Respublikasına səfərimizin bizim üçün böyük əhəmiyyəti var. Ümidvaram ki, səfər iki dövlət üçün geniş perspektivli imkanlar açacaqdır.

\*\*\*

1995-ci il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Sya Şuyuanı qəbul etdi.

Azərbaycan - Çin əlaqələrinin son vaxtlar xeyli genişləndiyini razılıq hissi ilə qeyd edən səfir bildirdi ki, ölkələrimiz arasında xoş məramlı münasibətlərin yeni vüsətle inkişaf etdirilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin Çinə məlum səfərinin böyük rolü olmuşdur. O dedi ki, həmin səfər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsinin teməlini qoymuşdur.

Çin xalqına və onun rəhbəriyinə səmimi salamlarını çatdırmağı xahiş edən Azərbaycan Prezidenti Heydər Əliyev dedi ki, respublikamız dost ölkə ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti Heydər Əliyev bildirdi ki, biz ölkələrimiz arasında imzalanmış sazişlərin həyata keçirilməsinə çalışırıq. O qeyd etdi ki, Azərbaycan və Çin kimi böyük potensialı olan dövlətlərin münasibətləri həmin sənədlərlə məhdudlaşmamalı və bu sahədə iş ardıcıl davam etdirilməlidir.

Çinin son illərdə qazandığı nailiyyətlərdən, xüsusən də iqtisadi islahatlar aparmaq təcrübəsindən istifadə etməyin Azərbaycan üçün də əlverişli olduğunu söyləyən Prezident Heydər Əliyev respublikamızın qarşılaşduğu problemlərin həlli üçün bu imkanlardan faydalananmanın əhəmiyyətini qeyd etdi.

\*\*\*

1995-ci il iyulun 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki səfiri, respublikamızda öz diplomatik fəaliyyətini başa çatdıraraq vətənə yola düşməyə hazırlaşan Sya Şuyuanı qəbul etdi.

Vaxt tapıb onu qəbul etdiyinə görə dövlətimizin başçısına minnədarlığını bildirən səfir ölkəmizdə çalışdığı iki il dörd ay ərzində ona göstərilən diqqət və qayğıdan razılıqla söhbət açdı. Sya Şuyuan Azərbaycan Respublikası ilə ÇXR arasında dostluq münasibətlərinin daim inkişaf etdiyindən danışaraq Heydər Əliyevin Çinə səfərinin bu əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynadığını söylədi.

Səfir Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin Azərbaycana gözlənilən səfəri barədə məlumat verdi.

Sya Şuyuanın ölkəmizdəki fəaliyyətindən razı qaldığını bildirən Heydər Əliyev dövlətlərimiz arasında əlaqələr qurulmasında və ölkəmizdə ÇXR səfirliliyinin açılmasında onun xidmətlərini yüksək qiymətləndirdi. Prezident özünün Çinə səfərini və orada ÇXR-in Sədri Tszyan Tszemin, Dövlət

Şurasının Baş naziri Li Pen və digər rəsmi şəxslərlə görüşlərini, apardığı danışqları məmənunluqla xatırladığını söylədi. Heydər Əliyev Çin ilə Azərbaycan arasındaki tarixi dostluq əlaqələrindən də bəhs edərək dost ölkənin iqtisadi sahədəki nailiyyətlərini xüsusi qeyd etdi. O dedi ki, iqtisadi İslahatların həyata keçirilməsində Çinin zəngin təcrübəsinin öyrənilməsi respublikamız üçün çox faydalıdır.

Dövlətimizin başçısı ÇXR-in Sədri Tszyan Tszeminin ölkəmizə gözlənilən səfərindən bəhs edərək dedi ki, biz bu il mayın 9-da Moskvadakı görüşümüzdə də bu barədə danışmışıq. Prezidentin fikrincə, ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, elm, təhsil və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır və bu imkanlardan hərtərəfli istifadə olunmalıdır.

Görüşün sonunda Azərbaycan Prezidenti Heydər Əliyev ÇXR diplomatına gələcək fəaliyyətində uğurlar arzuladı.

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ÇİN XALQ RESPUBLİKASI SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETDİ

1995-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Ley İncənin etimadnaməsini qəbul etdi.

Cənab Ley İncən Çin Xalq Respublikasının ölkəmizdə Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunması barədə etimadnaməni Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etməyi özü üçün böyük şərəf saydığını Tszyan Tszeminin və Baş nazir Li Penin səmimi salamlarını Azərbaycan rəhbərinə yetirdi. O, Çin hökuməti və xalqı adından Azərbaycan hökumətinə və xalqına yüksək ehtiramını bildirdi.

Azərbaycan Respublikasına səfir təyin edilməsindən son dərəcə şad olduğunu söyləyən cənab Ley İncən dedi ki, bu məsul vəzifədə çalışarkən Azərbaycan və Çin arasında dostluq və əməkdaşlığın daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəkdir. O, bu mühüm vəzifənin yerinə yetirilməsində Azərbaycan Prezidentinin və respublika hökumətinin dəstəyinə ümid bəslədiyini bildirdi. Çin diplomati müstəqillik yolu ilə irəliləyən Azərbaycan Respublikasına tərəqqi, xalqımıza xoşbəxtlik arzuladı.

Azərbaycan Prezidenti Heydər Əliyev cənab Ley İncəni Çinin respublikamızda Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunması münasibətlə təbrik etdi, ÇXR-in Sədri Zati-aliləri Tszyan Tszeminin və Baş nazir Li Penin səmimi salamlarını böyük razılıqla qəbul etdiyini söylədi. Dövlət başçısı dedi ki, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri mövcuddur və biz münasibətlərin daha da inkişaf

etməsi və möhkəmlənməsi üçün hər şeyi edirik. Dünya siyasetində Çinin oynadığı rol, dünya birliyində onun mövqeyini nəzərə alaraq biz bu münasibətlərə böyük əhəmiyyət veririk.

Heydər Əliyev bildirdi ki, Çin Xalq Respublikasının həyatını, Çin cəmiyyətində gedən prosesləri Azərbaycanda diqqətlə izləyir və bu ölkənin xalqının həyatını səciyyələndirən müsbət cəhetləri, ÇXR rəhbərliyinin fəaliyyətini məmnuniyyətlə qeyd edirlər. Azərbaycan rəhbəri Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszeminin dəveti ilə bu ölkəyə rəsmi səfərini, oradakı görüşlərini dərin razılıq hissi ilə xatırladığını bildirdi və dedi ki, həmin səfərin gedিংdə mühüm sazişlər, sənədlər, o cümlədən ÇXR ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanat imzalanmışdır. Heydər Əliyev ümidi etdiyini bildirdi ki, bu sənədlər ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin olacaqdır.

Prezident Heydər Əliyev dedi ki, Azərbaycan xalqı və respublikamızın hökuməti Çin Xalq Respublikasına mehriban münasibət bəsləyirlər. Biz istəyirik ki, böyük Çinin qüdrəti bundan sonra da möhkəmlənsin, Çin xalqı daha da tərəqqi etsin.

Axırda Prezident Heydər Əliyev cənab Ley İncəni əmin etdi ki, onun Azərbaycanda səfir kimi səmərəli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılacaqdır.

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV  
ÇİN XALQ RESPUBLİKASININ YARANMASI GÜNÜ  
MÜNASİBƏTİ İLƏ TƏŞKİL OLUNMUŞ QƏBULDA  
İŞTİRAK ETDİ**

Çin Xalq Respublikasının yaranmasının 46-ci il dönümü münasibətilə ÇXR-in Azərbaycandakı səfirliliyi 1995-ci il sentyabrın 29-da qəbul təşkil etdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qəbulda iştirak edirdi.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Ley İncən qonaqları salamlayaraq dedi: Bu gün Çin xalqının milli bayramı münasibətilə təşkil olunmuş qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin iştirak etməsindən hədsiz sevinc hissi duyuruq. Bizə yüksək şərəf göstərildiyinə görə çox minnətdarıq.

Səfir qeyd etdi ki, indi Çində təkcə iqtisadiyyatda deyil, siyasetdə, başqa sahələrdə də islahatlar aparılır. İslahatlar uğurla gedir və başlıca vəzifəmiz sosialist bazar iqtisadiyyatı yaratmaqdır. Diplomat dedi ki, bu, mürəkkəb, çətin vəzifədir, lakin biz məqsədimizə çatacağımıza əminik.

Cənab İncən Çin və Azərbaycan xalqları arasında dostluqdan danışarkən qeyd etdi ki, bu dostluğun kökləri uzaq keçmişə gedib çıxır. Ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldıqdan sonra isə bu



dostluq və əməkdaşlıq əlaqələri müvəffəqiyyətə inkişaf edir. Diplomat Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ÇXR-e rəsmi səfərinin böyük uğurla keçdiyini qeyd etdi. O dedi ki, səfər zamanı çox mühüm sənədlər imzalanmışdır və bunlar ölkələrimizin dövlətlərarası münasibətlərinin durmadan inkişafı üçün möhkəm zəmin yaratmışdır. ÇXR bu münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Cənab Ley İncən əmin olduğunu bildirdi ki, Çin ilə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Çıxışının sonunda səfir Azərbaycan Respublikasının tərəqqisi və qüdrəti şərəfinə, Çin və Azərbaycan xalqları arasında dostluğun şərəfinə, hörmətli Azərbaycan Prezidenti Heydər Əliyevin sağlığına, qəbulda iştirak edənlərin hamisinin sağlığına badə qaldırmağı təklif etdi.

Sonra Azərbaycan dövlətinin başçısı Heydər Əliyev nitq söylədi.

**AZƏRBAYCAN PREZİDENTİ  
HEYDƏR ƏLİYEVİN NITQI**

Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Çin Xalq Respublikasının yaranmasının 46-ci ildönümü münasibətilə, bu bayram münasibətilə mən sizin hamınıizi, böyük Çin xalqını ürəkdən təbrik edirəm və Çin xalqına xosbəxtlik, firavanlıq arzulayıram.

Çin Xalq Respublikası yaranandan indiyə qədər - 46 il ərzində öz ölkəsinin inkişafı üçün çox böyük işlər görmüşdür. Görülən işlər Çin xalqının rıfahını yaxşılaşdırıb, ÇXR-in dünya miqyasında mövqelərini möhkəmləndiribdir.

Çin böyük bir ölkədir, Çin xalqı böyük bir xalqdır. Çin xalqının qədim, zəngin tarixi var. Bu xalq dünya mədəniyyətinə, sivilizasiyasına böyük töhfələr veribdir. Çin xalqının bəşəriyyət qarşısındaki xidmətləri daim yüksək qiymətləndirilib. İndi, yeni şəraitdə, - XX əsrin ortalarından, 1949-cu ildən Çin xalqı yeni bir həyat qurmağa başlayıb. Çin Xalq Respublikası və onun rəhbərləri Çin xalqını tutduqları yol ilə aparırlar. Doğrudan da, bu müddətdə Çin Xalq Respublikasında çox ciddi və səmərəli iqtisadi islahatlar həyata keçirilib. Bunlar Çin xalqının tarixinə, ənənəsinə və ölkənin daxili siyasetinə uyğun olan islahatlardır və Çin xalqına böyük faydalara gətiribdir. Biz bunları keçən il ÇXR-də rəsmi səfərdə olarkən öz gözümüzlə gördük və yaxından tanış olmaq imkanı əldə etdik.

Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq əlaqələri yaranıbdır. ÇXR BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. ÇXR bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında həmişə ölkələrin, xalqların milli azadlıq və öz dövlət müstəqilliyini əldə etmək səylərinə tərəfdar olubdur. Azərbaycan Respublikası yaranandan ÇXR respublikamızın milli



azadlığını, dövlət müstəqilliyini tanıyıb və beynəlxalq təşkilatlarda, xüsusən BMT-də ölkəmizlə sıx əməkdaşlıq edib.

Məlumdur ki, Azərbaycan Respublikası Ermenistan tərəfindən təcavüz altındadır və bu təcavüz nəticəsində ölkəmizin həyatında çox faciəli hadisələr baş veribdir. Bu məsələlər, xüsusən Ermenistanın Azərbaycan torpaqlarını işgal etməsi ilə əlaqədar məsələlər beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında müzakirə olunub. Ermenistanın Azərbaycan torpaqlarını işgal etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə ÇXR-in daimi nümayəndəsi həmişə səs verib, tərəfdar olubdur.

Ölkələrimiz arasında əlaqələr inkişaf etməkdədir. Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin dəvəti ilə keçən il mən ÇXR-də rəsmi səfərdə olmuşam. Bu səfər zamanı ÇXR-in Sədri cənab Tszyan Tszemin ilə, ÇXR Dövlət Şurasının Baş naziri cənab Li Pen ilə, başqa rəhbər şəxslərlə bizim çox səmərəli görüşlərimiz, danışıqlarımız olmuş və dövlətlərimiz, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli sənədlər imzalanmışdır. Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, müstəqil Azərbaycan Respublikası ilə ÇXR arasında əlaqələrin inkişaf etməsi üçün bu, böyük bir mərhələdir.

Mən və ÇXR-də mənimlə səfərdə olmuş Azərbaycan nümayəndələri bu səfərimizdən çox gözəl təəssüratlarla qayıtmışq, görüşlərimizdən və danışıqlarımızdan çox razı qalmışq. Orada bizə böyük qonaqpərvərlik, hörmət və ehtiram göstərilibdir. Bunlar hamısı bir daha sübut edir ki, ölkələrimiz arasındaki əlaqələr yaxşıdır, ancaq daha da inkişaf etmək imkanına malikdir. Ölkələrimiz, xalqlarımız arasında əlaqələrin inkişaf etməsinə biz öz tərəfimizdən çalışacaqıq və səylər göstərəcəyik.

Mütəxəssislərimiz ÇXR-də gedən islahatları və onların xarakterini öyrənirlər. ÇXR-də həyata keçirilən işlər bizim üçün şübhəsiz ki, maraqlıdır və iqtisadçılarımız, xüsusən sənaye sahəsində, bazar iqtisadiyyatı yolunda fəaliyyət göstərən orqanlarımız bundan istifadə etməli, bəhrələnməlidirlər.

Bu bayram gündündə mən bir daha bəyan edirəm ki, Azərbaycan Respublikası ilə ÇXR arasında olan dostluq və əməkdaşlıq bundan sonra daha sürətlə inkişaf edəcək, bu yolla getmək üçün biz öz tərəfimizdən səylər göstərəcəyik.

ÇXR-in 46-ci ildönümü münasibətilə, bayram münasibətilə mən sizi bir daha təbrik edirəm. Buradan Pekinə, Çinə Azərbaycan xalqının salamını və xoş arzularını çatdırmağı rica edirəm.

Azərbaycan Prezidenti Heydər Əliyev nitqinin axırında Çin Xalq Respublikasının, Çin xalqının şərəfinə, Çin xalqının gələcək xoşbəxtliyi şərəfinə sağlıq söylədi.

## ÇİN XALQ RESPUBLİKASI ELAN OLUNMASININ 47-Cİ ILDÖNÜMÜ MÜNASİBƏTİLƏ RƏSMİ QƏBUL

ÇXR-in yaradılmasının 47-ci ildönümü münasibətile bu ölkənin Azərbaycandakı səfirliyi 1996-cı İl sentyabrın 30-da "Gülüstan" sarayında rəsmi qəbul təşkil etdi. Qəbulda Fövqəladə və Səlahiyyətli Səfir Ley İncən və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitq söylədilər.

ÇXR səfiri Ley İncən bu əzəmetli salona toplaşan hörmətli qonaqları - Azərbaycan Prezidenti Heydər Əliyevi, respublikamızın ictimaiyyətinin nümayəndələrini, müxtəlif ölkələrin səfirlərini, digər diplomatları salamlayaraq, Azərbaycan dövləti başçısının bu bayramda olmasının əhəmiyyətini xüsusi vurğuladı və dedi ki, bu, Azərbaycan xalqının Çin xalqına dərin hissələrinin parlaq ifadesidir. ÇXR hökuməti və Çin xalqı adından cənab Ley İncən bayramın bütün iştirakçılarına səmimi təşəkkürünü bildirdi.

Sonra ÇXR səfiri öz ölkəsinin öten 47 ildə, xüsusən islahatlar siyasetinin həyata keçirildiyi 18 ildə qazandığı nailiyyətlərdən danışdı. O, Çin iqtisadiyyatının uğurlarına dair bir sıra inandırıcı rəqəmlər götirdi. Çin iqtisadiyyatının bu uğurları nəticəsində xalqın həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmiş, ölkədə siyasi sabitlik yaranmış, Çində yaşayan bütün millətlərin sıx birliyi təşəkkül tapmışdır.

Cənab Ley İncən dedi: Lakin uğurlardan danışarkən biz problem və çətinliklərimizi də başa düşürük və əminik ki, islahatlar genişləndikcə onları aradan qaldıra biləcəyik.

Sonra səfir Çinin xarici siyaset məsələləri üzərində dayandı. O dedi ki, onun ölkəsi qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün tanınması, bir-birinə hücum etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsipləri əsasında bütün ölkələrlə dostluq münasibətlərini inkişaf etdirmək istəyir. Səfir Azərbaycanla dostluq münasibətlərinin, uzunmüddətli və sabit münasibətlərinin inkişaf etdirilməsinə Çində böyük əhəmiyyət verildiyini xüsusi nəzərə çarpdırdı. Çin diplomi dedi: Ölkələrimiz arasında ümumi cəhətlər çoxdur və əlaqələrimizin gələcək inkişafına mane ola biləcək heç bir ciddi problem yoxdur.

Səfir Azərbaycan Prezidenti Heydər Əliyevin Çinə rəsmi səfərini xatırlayaq dedi ki, bu səfər ikitərifli münasibətlərin daha da inkişaf etməsinin möhkəm bünövrəsini qoymuşdur. O, Çin Dövlət Şurası Baş nazirinin müavini, xarici işlər nazirinin Azərbaycana rəsmi səfərindən də danışdı və qeyd

etdi ki, bu səfər qarşılıqlı münasibətlərin daha da genişlənməsinə yeni təkan vermişdir.

Sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitq söylədi.

**AZƏRBAYCAN PREZİDENTİ  
HEYDƏR ƏLİYEVİN NITQI**

- Hörmətli cənab səfir!

Möhtərəm xanımlar və cənablar!

Mən siz, bütün Çin vətəndaşlarını, Çin xalqını böyük hadisə, bayram - Çin Xalq Respublikası yaranmasının 47-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm və Çin xalqına xoşbəxtlik, tərəqqi və yeni uğurlar arzulayıram. Mən buraya, Çin Xalq Respublikasının yaranması gününə həsr edilmiş bayrama çox böyük hörmət hissi ilə gəldim.

Çin Xalq Respublikasının 47 ili ərzində Çin xalqı çox böyük müvəffəqiyyətlərə nail olmuşdur. Çin iqtisadi islahatların həyata keçirildiyi illerdə xüsusilə heyretamız uğurlar qazanmışdır. İslahatlar böyük nəticələr vermişdir. Bu müvəffəqiyyətlər Çin iqtisadiyyatını iti sürətlə inkişaf etdirmiş, xalqın rifahını yüksəltmiş, ölkənin iqtisadi potensialını möhkəmlətmüş və Çin Xalq Respublikasının şöhrətini bütün dünyada artırmışdır.

Çin xalqının əldə etdiyi uğurlar təbii olaraq sevindirir, çünkü dönyanın böyük bir ölkəsi kimi Çin xalqı seçdiyi yolla, müstəqillik yolu ilə, Çinin, Çin xalqının xüsusiyyətinə, tarixi ənənələrinə cavab verən yolla, Çin xalqının yüksək göstəricilərə nail olduğu yolla gedir. Bu müvəffəqiyyətlər sevindirir.

Mən Çin xalqını bu müvəffəqiyyətlər münasibətilə təbrik edirəm və əminəm ki, Çin xalqı bu islahatlar yolu ilə gedərək, Çin hökumətinin müəyyənləşdiridiyi digər tədbirləri həyata keçirərək yeni uğurlara nail olacaqdır. Cənab səfirin götirdiyi rəqəmlər Çinin iqtisadi inkişafını səciyyələndirir və təbii olaraq böyük hörmət hissələri oyadır. Çin bəzi mühüm iqtisadi göstəricilər üzrə dünyada birinci yeri tutur. Lakin Çin əhalisinin sayına görə də dünyada birinci yeri tutur, mənçə, ərazisinə görə də dünyada ilk yerlərdən birini tutur, bəzi digər göstəricilərə görə də dünyada birinci yeri tutur. Buna görə də burada təbii olaraq daha çox kömür də, daha çox polad da, daha çox digər məhsul da istehsal edilməlidir. Bunların hamısı çox sevindirir.

Biz bunu hörmət hissi ilə qarşılıyırıq ki, Çin həm müstəqil daxili, həm də

müstəqil xarici siyaset yeridir. Müstəqil bir dövlət kimi Azərbaycan məhz belə bir mövqedə durur ki, hər bir xalq, hər bir dövlət öz məsələlərini başqa dövlətlərdən asılı olmayaraq, müstəqil surətdə həll etsin və xalqın özünü, dövlətin özünü müyyənləşdirdiyi yolla getsin. Təkrar edirəm, bununla əlaqədar olaraq biz Çində həyata keçirilən bütün tədbirlərə hörmətlə yanaşırıq.

Çin ilə Azərbaycan arasında xoş dostluq münasibətləri yaranmışdır. Xatirimizdədir ki, Çin Azərbaycanın dövlət müstəqilliyini Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra tezliklə tanımışdır. Biz onu da qiymətləndiririk ki, Çin Azərbaycanda öz səfirliyinə və Azərbaycan Çində öz səfirliyinə malikdir. Yəni bizim aramızda heç də sadəcə olaraq diplomatik münasibətlər mövcud deyildir, ölkələrimizin səfirlilikləri Çində və Azərbaycanda də fəal işləyirlər. Məhz bu, Çin ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasına sübuditur.

Aramızda məsafə böyükdür, biz bir-birimizdən çox uzağıq, amma bu, bütün sahələrdə, ən əvvəl iqtisadi sahədə əməkdaşlıq etməyimizə mane olmur. İndiyədək edilənlər müsbət qiymətə layiqdir. Lakin belə düşünürəm ki, Çin ilə Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirmək və möhkəmlətmək üçün ehtiyat mənbələri və imkanlar hələ böyükdür. Odur ki, məqsədimiz, vəzifəmiz bu imkanlardan istifadə etmək və münasibətləri həm Azərbaycanın, həm də Çinin maraqları naminə genişləndirməkdir.

İki il bundan əvvəl Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszeminin dəvətilə mən Çinə rəsmi səfər etdim. Bu, Azərbaycanın həyatında mühüm hadisədir və Çin - Azərbaycan münasibətləri tarixində mühüm hadisədir. Pekində, Şanxayda görüşlər və söhbətlər bize ikiterəfli münasibətlərimizlə bağlı məsələləri müzakirə etməyə, habelə bu münasibətlərin gələcək inkişafının bünövrəsini qoyan sənədlər imzalamaya imkan verdi. Mən Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszeminlə, Dövlət Şurasının Baş naziri cənab Li Penlə, Şanxay əyalətinin rəhbərləri və Çinin digər dövlət xadimləri ilə görüşləri və söhbətləri böyük səmimiliklə xatırlayıram. Elə Çin Dövlət Şurası Baş naziri müavininin, xarici işlər nazirinin Azərbaycana səfəri də Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafında yeni addım oldu.

Biz münasibətlərimizi bundan sonra da möhkəmlədəcək və inkişaf etdirəcəyik. Biz qəti əminik ki, böyük imkanlar var və onlardan əməkdaşlığımızın inkişaf etməsi və genişlənməsi üçün istifadə etmək olar.

Bizim üçün çox əhəmiyyətlidir ki, Çin dövlətlərarası münasibətlərin beynəlxalq aləmdə qəbul olunmuş prinsiplərini, o cümlədən bir-birinin

işlərinə qarışmamaq prinsipini, ərazi bütövlüyü prinsipini, dövlət suverenliyi prinsipini daim bəyan edir. Bu prinsip ümumiyyətlə, sözsüz, məlumdur və bütün dünya tərəfindən qəbul olunmuşdur, amma təəssüf ki, Azərbaycan barəsində Ermənistən tərəfindən təcavüzə pozulmuşdur. Azərbaycanın ərazi bütövlüğünü onunla pozulmuşdur ki, Azərbaycan ərazisinin bir hissəsini erməni silahlı birləşmələri işgal etmiş və öz yaşayış yerlərindən qovulmuş bir milyondan çox Azərbaycan vətəndaşı köçkün şəxs, qacqın vəziyyətindədir və təbii olaraq sosial-iqtisadi xarakterli olduqca böyük çətinliklər çəkir.

Buna görə də Çinlə əməkdaşlığımız, Çinlə münasibətlərimiz bu prinsiplərin sarsılmazlığına əsaslanır və müstəsna əhəmiyyətə malikdir. Biz öz xarici siyasetimizdə bunu əsas tuturuq ki, müstəqil bir dövlət kimi Azərbaycan, əlbəttə, öz dövlət müstəqilliyini közləməklə və öz suverenliyini və ərazi bütövlüğünü gözləməklə dünyadan bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı münasibətlər yaradır və bu münasibətləri inkişaf etdirir. Təkrar edirəm, bununla əlaqədar dünyada dövlətlər arasında qarşılıqlı münasibətlər barəsində baxışlarımız tamamilə uyğun gelir və bu da münasibətlərimizdən daha da inkişaf etməsi və möhkəmlənməsi üçün yaxşı zəmindir.

Şübhə yoxdur ki, Çin böyük iqtisadi potensiala və böyük təbii ehtiyatlara, böyük yeraltı sərvətlərə malikdir və konkret surətdə Çin üçün, Çin şəraiti üçün səciyyəvi olan iqtisadi islahatları həyata keçirərək, yeni böyük müvəffəqiyyətlər qazanacaqdır. Biz ürəkdən arzulayıraq ki, həqiqətən uğurlar olsun, Çin iqtisadi sahədə də, öz xalqının rifahının artması sahəsində də daha yüksək sürətlə inkişaf etsin.

Mən bayram münasibətilə Çin xalqını, Çin Xalq Respublikasının rəhbərlərini, Çinin Azərbaycandakı səfirliyini bir daha ürəkdən təbrik edirəm, Çin xalqına xoşbəxtlik, tərəqqi, öz həyatını qurmasında yeni-yeni uğurlar arzulayıram.

Diqqətinizə görə sağ olun.

**ÇİN XALQ RESPUBLİKASININ YARANMASININ  
48-Cİ İLDÖNÜMÜ ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL**

Çinin oktyabrın 1-də qeyd olunan milli bayramı - Çin Xalq Respublikası yaradılması günü şərəfinə 1997-ci il sentyabrın 29-da Çinin Azərbaycandakı səfirliyi "Gülüstan" sarayında qəbul təşkil etdi.

Rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyev iştirak etdi. Mərasimə toplaşanlar onu səmimi qarşıladılar.

ÇXR-in ve Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Çinin ölkəmizdəki səfiri Ley İncən qəbulda çıxış edərək dedi ki, Çin Xalq Respublikasının keçdiyi yol yorulmadan aparılmış axtarış, islahatlar, Çinə xas xüsusiyyətli sosializm quruculuğu və böyük nailiyətlər yoludur. Çin islahatları bundan sonra da davam etdirəcək və Den Syaopin tərəfindən salınmış bu yoldan heç vaxt dönməyəcəkdir. Bu, ÇXR Kommunist Partiyasının<sup>11</sup> Pekində bu yaxnlarda keçirilmiş XV qurultayında da təsdiq edilmişdir. Səfir bu qurultayı öz ölkəsi üçün olduqca böyük əhəmiyyətə malik hadisə adlandırdı.

Ley İncən ÇXR ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdən danışaraq dedi ki, son illərdə bu münasibətlər möhkəmlənərək inkişaf etmişdir. Çin öz ölkəsinin quruculuğunda, habelə beynəlxalq işlərdə Azərbaycan tərəfindən daim dəstəklənir və kömək alır. O qeyd etdi ki, dostluğumuz səmimi dostluqdur, əməkdaşlığımız isə qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu əməkdaşlıqdır. Səfir əlavə edərək bildirdi ki, son illərdə Azərbaycan və Çin rəhbərlərinin dəfələrlə keçirilmiş görüşləri ölkələrimiz arasında münasibətlərin inkişafı prosesini sürətləndirmiş, onların əməkdaşlığının gələcək istiqamətlərini müəyyənləşdirmişdir. Nəzərə çarpdırıldı ki, Çin tərəfi bu prosesə Prezident Heydər Əliyevin çox böyük şəxsi töhfəsinə yüksək qiymətləndirir, Azərbaycanın nailiyətlərinə, iqtisadiyyatın dirçəldilməsi və inkişafi işində onun tərəqqisinə, respublikanın beynəlxalq meydanda nüfuzunun yüksəlməsinə sevinir. Səfir Çin xalqı adından ümidi var olduğunu söylədi ki, Azərbaycan xalqının məruz qaldığı müvəqqəti çətinliklər qısa müddətdə dəf olunacaq, "Ermənistan-Azərbaycan münaqişəsini dinciliklə aradan qaldırmaq prosesi isə səmərəli və ədalətli şəkildə həll ediləcəkdir".

Axırda Ley İncən bütün Azərbaycan xalqına tərəqqi və xoşbəxtlik arzuladı.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev nitq söylədi.

**AZƏRBAYCAN PREZİDENTİ  
HEYDƏR ƏLİYEVİN NİTQİ**

- Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən siz bu böyük bayram - Çin Xalq Respublikasının yaranmasının 48-ci ildönümü münasibətə təbrik edirəm. Çin xalqına sülh, əmin-amanlıq və səadət arzulayıram.

48 il ərzində Çin xalqı böyük, möhtəşəm yol keçibdir və böyük nailiyətlər əldə edibdir. Çin Xalq Respublikasının rəhbərləri xalqını firavanlığa, sülhə, xoşbəxtliyə doğru aparmaqdadırlar. Son günlər Çin Xalq Respublikasında ölkənin gələcək programının müəyyən edilməsi və ölkədə bundan sonra da ciddi iqtisadi islahatlar keçirərək iqtisadi həyatın daha da sürətlə inkişaf etdirilməsinə, xalqın rifah halının yaxşılaşdırılmasına doğru yönəldilmiş qərarlar qəbul olunması, güman edirəm ki, öz müsbət nəticələrini verəcəkdir. Biz Çin Xalq Respublikasında gedən prosesləri daim dostcasına, diqqətli izleyirik və əldə olunan nailiyətlərə sizin kimi sevinirik. Çünkü Çin xalqı öz torpağının sahibidir, öz taleyinin həyatını istədiyi kimi qurur. Bu yaxnlarda Çin Xalq Respublikasının ərazi bütövlüyünün təmin olunması sahəsində gördüyü işləri və əldə etdiyi nailiyətləri də biz qiymətləndiririk. Mən bu münasibətlə Çin Xalq Respublikasının hökumətini və dövlətini ürəkdən təbrik edirəm. Şübə yoxdur ki, indiyə qədər iqtisadi islahatlar sahəsində əldə olunan müsbət nəticələr Çin Xalq Respublikasının hökuməti tərəfindən qəbul edilmiş qərarlar əsasında daha da sürətlə inkişaf edəcəkdir. Biz buna şübhə etmirik və sizin gələcək işlərinizə çox maraqla diqqət yetirəcəyik.

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq, əməkdaşlıq əlaqələrini də yüksək qiymətləndiririk. Məmənuniyyətlə qeyd edirəm ki, son zamanlar bu əlaqələr daha da canlanır, daha da inkişaf edir. Biz həmişə Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlıq etmək istəyirik. Əlaqələrimizi həm siyasi, həm iqtisadi, həm də mədəniyyət sahəsində daha da genişləndirmək istəyirik. Ölkələrimiz arasında indiyə qədər yaranmış əlaqələr, hesab edirəm ki, gələcəkdə bu əlaqələri daha da genişləndirmək, inkişaf etdirmək üçün yaxşı əsas yaratır. Son illər Azərbaycanın nümayəndə heyətlərinin Çin Xalq Respublikasına səfərləri və Çin Xalq Respublikasının hökumət, dövlət nümayəndələrinin Azərbaycana səfərləri və başqa işgüzər əlaqələrimiz arasında mövcud olan münasibətləri həqiqətən daha da genişləndirmiş, daha da inkişaf etdirmişdir. Biz bunların hamısını yüksək qiymətləndiririk və öz tərəfimizdən çalışacaq ki, bundan sonra da bu əlaqələr daha da genişlənsin, inkişaf etsin.

Çin Xalq Respublikası dönyanın böyük dövlətlərindən biridir, böyük iqtisadi potensiala malikdir, dünya siyasetində özünəməxsus yer tutur. Şübə-



siz ki, bunların hamısı dünyanın ictimai-siyasi həyatına təsir edir. Biz bunları Çin Xalq Respublikası ilə əlaqələrimizdə, görəcəyimiz işlərdə də həmişə nəzərə alırıq. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Azərbaycan Respublikasının Çindəki səfirliyinin mövcudluğunu bu əlaqələrin yüksək səviyyədə olduğunu sübut edir. Biz bundan sonra da bu əlaqələri inkişaf etdirəcəyik.

Mən Çin xalqına səadət arzulayıram. Çin Xalq Respublikasının hökumətinə bu yaxınlarda qəbul edilmiş proqramların müvəffəqiyyətlə həyata keçirilməsini arzulayıram.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə və ölkənizin bütün vətəndaşlarına səadət, xoşbəxtlik arzulayıram. Sağ olun.

Qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Milli Məclis sədrinin müavini Yaşar Əliyev və digər rəsmi şəxsler iştirak edirdilər.



**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV  
ÇİN XALQ RESPUBLİKASININ FÖVQƏLADƏ VƏ  
SƏLAHİYYƏTLİ SƏFİRİ ÇJAN QOTSYANIN  
ETİMADNAMƏSİNİ QƏBUL ETDİ**

1998-ci il sentyabrın 4-də respublika Prezidentinin iqamətgahında Çin Xalq Respublikasının, İspaniya Krallığının, Polşanın və Finlandiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Çjan Qotsyan, Xesus Atiensa, Miroslav Palats, Byorn Ekbomb öz etimadnamələrini Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etdi.

ÇXR-in Sədri Tszyan Tszemin tərəfindən öz ölkəsinin Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunması barədə etimadnaməsini Prezident Heydər Əliyevə təqdim etməkdən böyük şərəf duyduğunu bildirən cənab Çjan Qotsyan Çin Xalq Respublikası rəhbərliyinin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıdı.

Çin və Azərbaycan xalqlarının qədim, ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirən səfir altı il bundan əvvəl ölkələrimiz arasında diplomatik əlaqələr yaradıldıqdan sonra əməkdaşlığımızın inkişaf etməsindən məmənunluqla söhbət açdı. Diplomat bildirdi ki, onun ölkəsi Azərbaycanla mehriban münasibətlərin inkişafına böyük əhəmiyyət verir, gələcəkdə bu əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəyə qalxmasına səylər göstərir.



Çjan Qotsyan dedi: Zati-aliləri, son illərdə Sizin rəhbərliyiniz altında ölkənizdə möhkəm ictimai-siyasi sabitlik yaranmış, iqtisadiyyat dirçəlmış, xalqın həyat səviyyəsinin yaxşılaşması sahəsində uğurlar əldə olunmuşdur. Biz buna ürəkdən sevinir və inanırıq ki, Azərbaycan xalqı dirçəliş və tərəqqi yolunda bundan sonra da böyük müvəffəqiyyətlə qazanacaqdır. Bir səfir kimi mən üzərimə düşən məsuliyyəti hiss edirəm və ölkələrimiz, xalqlarımız arasında dostluq və əməkdaşlığın naminə səylərimi əsirgəməyəcəyəm. Mən bu yolda Zati-alinizin və Azərbaycan hökumətinin dəstəyinə böyük ümid bəsləyirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, xalqınızınə əmin-amanlıq və firavaniqliq arzulayıram.

**AZƏRBAYCAN PREZİDENTİ  
HEYDƏR ƏLİYEVİN NİTQİ**

- Hörmətli səfirlər, mən sizin etimadnamələrinizi məmənuniyyətlə qəbul edirəm. Azərbaycanda öz ölkələrinizin səfiri kimi göstərəcəyiniz fəaliyyətdə sizə uğurlar arzulayıram.

Çin Xalq Respublikası, İspaniya, Polşa və Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirləri bu gün işə başlayırlar. Mən bu hadisəni Çin Xalq Respublikası, İspaniya, Polşa və Finlandiya ilə Azərbaycan arasındaki diplomatik, dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab edirəm.

Hörmətli səfirlər, sizin təmsil etdiyiniz ölkələrlə Azərbaycan arasında olan əlaqələr bizi məmənun edir və biz bu əməkdaşlığın inkişaf etməsinin, genişlənməsinin tərəfdarıyız. Biz bunun üçün öz tərəfimizdən bundan sonra da lazımı tədbirlər görücəyik.

Güman edirəm ki, yeni təyin olunmuş səfirlər kimi siz Azərbaycanın dövlət və hökumət orqanları, ictimai təşkilatları ilə və bütün ictimaiyyətlə sıx əlaqə saxlayacaqsınız və ölkələrimiz arasındaki əlaqələrin inkişaf etməsinə xidmət göstərəcəksiniz.

Mən Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin, İspaniya Kralı Birinci Xuan Karlosun, Polşa Prezidenti Aleksandr Kvasnevskinin, Finlandiya Prezidenti Marti Ahtisaarinin salamlarını və xoş arzularını böyük məmənuniyyətlə qəbul edirəm. Rica edirəm ki, mənim səmimi salamlarımı və xoş arzularımı ölkələrinizin başçılarına çatdırısanız.

Çin Xalq Respublikasına rəsmi səfərimi, cənab Tszyan Tszeminlə apardığımız danışqları və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün imzaladığımız sənədləri böyük məmənuniyyətlə xatırlayıram.

NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci ilin 8-9 iyulunda Madriddəki Zirvə görüşündə Kral Birinci Xuan Karlos ilə, Baş nazirə keçirdiyim görüşləri, apardığımız çox səmərəli danışqları və İspaniya ilə əlaqədar

gözəl təessüratlarımı da həmişə məmənuniyyətlə xatırlayıram.

Polşa Prezidenti cənab Kvasnevski ilə bir neçə dəfə görüşlərim olmuşdur. Xüsusən cənab Kvasnevskinin dəvəti ilə mənim Polşaya rəsmi səfərim zamanı danışıqlarımız, söhbətlərimiz və imzaladığımız sənədlər Polşa ilə Azərbaycan arasındaki əlaqələrin inkişafı üçün böyük bir mərhələ açmışdır. Mən ümidiyəm ki, bu sənədlərin icra olunması nəticəsində bizim əməkdaşlığımız, dostluğumuz daha da genişlənəcəkdir.

Finlandiya ilə Azərbaycan arasındaki əməkdaşlıq bizim tərəfimizdən müsbət qiymətləndirilir. Finlandiyanın Prezidenti cənab Ahtisaari ilə mənim beynəlxalq təşkilatların toplantılarında çox əhəmiyyətli görüşlərim və danışıqlarım olmuşdur. Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaradılmış Minsk qrupunun həmsədri kimi Finlandiyanın 1997-ci ilin əvvəlinə qədərki fəaliyyətini biz yüksək qiymətləndiririk. Mən həmin illərdə bizim ölkələrimizin səmərəli və geniş əməkdaşlığını məmənuniyyətlə xatırlayıram. Bu günlərdə Finlandiya seyminin böyük nümayəndə heyəti Azərbaycanda olmuşdur. Biz çox səmərəli və əhəmiyyətli danışıqlar aparmışıq.

Azərbaycan ilə sizin təmsil etdiyiniz ölkələr arasındaki əlaqələr yaxşı səviyyədədir. Mən bunu yüksək qiymətləndirirəm. Ancaq qarşıda hələ çox işlər durur. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin səfirlilik fəaliyyətiniz qarşıda duran işlərin həyata keçirilməsinə kömək edəcəkdir, biz əməkdaşlığını genisləndirəcək və inkişaf etdirəcəyik. Azərbaycan ilə Çin Xalq Respublikası, İspaniya, Polşa və Finlandiya arasındaki əlaqələr daha da yüksəklərə qalxacaqdır. Mən bunun üçün sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hər birinizi cansağlığı, səadət dileyirəm. Sağ olun.

Dövlətimizin başçısı Heydər Əliyev yeni səfirlərlə xatirə şəkli çəkdirdi.

Sonra Prezident Heydər Əliyevlə səfirlər arasında səmimi söhbət oldu.

ÇXR-in səfiri cənab Çjan Qotsyan öz ölkəsinin rəhbərlərinin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıldı və əmin etdi ki, o, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün üzərinə düşən vəzifənin layiqincə yerinə yetirilməsinə çalışacaqdır.

## ÇİN XALQ RESPUBLİKASI YARADILMASININ 50 İLLİYİ MÜNASİBƏTİLƏ TƏŞKİL OLUNMUŞ RƏSMİ QƏBUL

Çinin Azərbaycandakı səfirliyi Çin Xalq Respublikasının yaradılmasının oktyabrın 1-də qeyd olunan 50 illiyi münasibətilə 1999-cu il sentyabrın 30-da "Gülüstan" sarayında rəsmi qəbul təşkil etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak etdi. Saraya toplaşanlar dövlətimizin başçısını hərərətlə qarşılıdalar.

Azərbaycanın və Çinin dövlət himnləri səsləndi.

ÇXR-in Azərbaycandakı səfiri Çjan Qotsyan və Azərbaycan Prezidenti Heydər Əliyev nitq söyledilər.

## ÇİNİN AZƏRBAYCANDAKI SƏFİRİ ÇJAN QOTSYANIN NİTQİ

- Zati-aliləri, çox hörmətli cənab Prezident Heydər Əliyev!

Zati-aliləri, çox hörmətli Milli Məclisin sədri!

Çox hörmətli Baş nazir!

Hörmətli qonaqlar, ezziz dostlar, xanımlar və cənablar!

Sabah bizim xalq respublikasının 50 illik yubileyi olacaqdır. Çin xalqının bu əsrə özünün ən axırıcı və ən əlamətdar bayramını - ÇXR-in yaradılması bayramını qeyd etməsi ərefəsində, cənab Prezident, Sizin burada olmağınız və yüksək qonaqların burada olması qəbulumuza xüsusi rövnəq və bayram ab-havası verir. Buna görə, cənab Prezident, Size və bütün yüksək qonaqlara səmimi minnətdarlığımı ifadə etməyi özümə şərif sayıram.

Bizim xalq respublikası düz yarıməşrlik şanlı və ağır yol keçmişdir. Ötən 50 ildə şan-şöhrət, səadət və qüssə-kədər, müvəffəqiyyətlər, nailiyyətlər və uğursuzluqlar çulgaşmışdır. Xalqımız yalnız son 20 ildə tarixi təcrübəni və tarixin ibret dərsini ümumiləşdirərək, Çin Kommunist Partiyasının rəhbərliyi altında əzmlə axtarışlar apararaq özü üçün münasib sosialist inkişaf yolunu tapmışdır. Bu yol sosialist yönümlü zəmin şəraitində islahatlar və açıqlıq siyasetinin cəsərətlə və qətiyyətlə yeridilməsi ilə səciyyələnir.

50 il ərzində Çində böyük dəyişikliklər baş vermişdir. Məsələn, əgər 1949-cu ildə ölkəmizdə əsas fond cəmi 10 milyard yuandan artıq idisə, 1998-ci ilin sonuna yaxın 8,2 trilyon yuan olmuşdur. 20 illik islahatlar və açıqlıq siyaseti sayəsində ümumi milli məhsulun orta illik artımı təxminən 10 faiz təşkil etmiş və ümumi daxili məhsul 1978-ci ilin göstəriciləri ilə müqayisədə, demək olar, 21 dəfə çoxalmışdır. Çin planlı iqtisadiyyatdan sosialist bazar iqtisadiyyatına ilkin kecid mərhələsini artıq başa çatdırmış, müxtəlif iqtisadi komponentlərin - ictimai mülkiyyətin üstün rol oynadığı şəraitdə

kooperativ, özəl, müstərək və sırf xarici ukladların ahəngdar inkişafı üçün iqtisadi sistemi əslində yaratmışdır.

İqtisadi islahat tədricən dərinləşdikcə siyasi islahat, sosialist demokratiyası və qayda-qanun durmadan təkmilləşir. Qarşımızda hələ çox çətinliklər dursa da, Çin xalqı yeni əsrə doğru, yeni minilliyyə doğru tam inamlı gedir.

Lakin çox böyük tərəqqi qazanmağımıza baxmayaraq, Çin hələ də inkişaf etməkdə olan ölkə kimi qalır. Dünyanın inkişaf etmiş ölkələrinin orta səviyyəsinə çatmaq üçün Çin xalqı daha 30-40 il ərzində səylər göstərməlidir. Lakin hətta onda da Çin fövqəldövlət iddiasında olmayıacaq, bu, bir yana, hegemonluq iddiasına düşməyəcək, əksinə, bütün dünyada sülh və inkişaf işinə yalnız böyük töhfə verəcəkdir.

Çox hörmətli Prezident!

Dostlar!

Çin Xalq Respublikası yaranmasının 50 illiyini qeyd edərkən Çin xalqı dünyanın müxtəlif ölkələrinin sülhsevər xalqları tərəfindən bizə göstərilmiş dəstək və yardımı minnətdarlıqla xatırlayırlar. Xalq respublikamız yaradılmazdan əvvəl və ölkəmizdə sosializm quruluşunun başlanğıc dövründə xalqımıza o vaxtkı Sovet İttifaqının xalqları, o cümlədən də Azərbaycan xalqı mühüm dəstək vermiş və yardım göstərmişlər. Çin xalqı bunu heç zaman unutmur. Cənab Prezident, icazə verin, Çin xalqı və Çin hökuməti adından Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına səmimi təşəkkürümüz bildirim.

İqtisadiyyatı inkişaf etdirmək və xalqın həyat səviyyəsini yüksəltmək üçün bize dinc beynəlxalq şərait, dostluq, əlaqələrin və mübadilələrin genişləndirilməsi gərəkdir, dünyanın bütün ölkələri və millətlərinin bəşəriyyətin ümumi sərvəti olan sivilizasiyanın inkişafı sahəsində əldə etdikləri nailiyyətlərdən öyrənmək lazımdır. Çinin öz müstəqil və sülhpərvər xarici siyaset xəttini həyata keçirməsinin zəruriliyi məhz bununla bağlıdır. Biz böyük və kiçik, qüdrətli və ya az qüdrətli olmasından asılı olmayıaraq, dünyanın bütün ölkələrinin beynəlxalq birliyin bərabər hüquqlu üzvləri olmasına tərəfdarıq. Biz hesab edirik ki, hər bir ölkənin öz xalqının seçdiyi müxtəlif həyat tərzinə və inkişaf yoluna hörmətlə, təbiətin və onun sərvətlərinin mühafizəsinə yanaşdığımız kimi eyni qayğı və diqqətlə yanaşmaq lazımdır. Yer üzündə həyat ancaq bu yolla çoxcəhətli və rəngarəng olar.

Hörmətli cənab Prezident!

Biz ideoloji mənsubiyətindən asılı olmayıaraq, bütün ölkələrlə münasibətləri, o cümlədən dostluq münasibətlərini inkişaf etdiririk. Çinlə Azərbaycan coğrafi cəhətdən bir-birindən uzaqdır. Lakin aramızdakı məsafənin böyük olmasına baxmayaraq, bizi Qədim Büyük İpək yolu və bərpa edilən yeni İpək yolu birləşdirir və yaxınlaşdırır. Maraqlarımız

baxımından ölkələrimiz arasında heç bir dərin fikir ayrılığı yoxdur, ancaq ümumi bir vəzifə - islahatlar aparmaq, iqtisadiyyatı inkişaf etdirmək, xalqın həyat səviyyəsini yüksəltmək, ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qorumaq vəzifəsi mövcuddur. Bu baxımdan xalqlarımız bir-birində öyrənməli, bir-birini dəstəkləməlidirlər.

Ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldıqdan sonra dövlətlərimizin rəhbərlerinin, xüsusən Sədr Tszyan Tszeminin və cənab Prezident, zati-alinizin qayğısı ilə Çin-Azərbaycan əlaqələri sabit şəkildə inkişaf edir. Əminəm ki, Çinlə Azərbaycan arasındaki dostluğun və əlaqələrin nurlu gələcəyi var. Cənab Prezident, xahiş edirəm inanasınız, mən bundan ötrü yorulmadan səy göstərəcəyəm.

İndi isə sağlıq təklif edirəm - Çinlə Azərbaycan arasında əbədi dostluq şərəfinə! Ölkələrimizin çiçəklənməsi və qüdrəti şərəfinə! Xalqlarımızın səadəti və əmin-amanlığı şərəfinə!

Sədr Tszyan Tszeminin və Prezident Heydər Əliyevin sağlığına!

Burada olan bütün yüksək qonaqların və dostların səadəti, cansağlığı və əmin-amanlığı şərəfinə!

Bir daha xahiş edirəm, badələri Prezident Heydər Əlirza oğlu Əliyevin sağlığı və uzunmürlüyü şərəfinə qaldırasınız!

Diqqətinizə görə sağ olun.

#### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Hörmətli cənab səfir!

- Hörmətli xanımlar və cənablar!

Sizi Çin Xalq Respublikasının milli bayramı - Çin Xalq Respublikası yaradılmasının 50 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Büyük Çin xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Təəssüflənirəm ki, tərcüməcimiz yoxdur və buna görə də möhtərəm səfir rus dilində çıxış etdi. Çin Xalq Respublikasına və onun Azərbaycandakı möhtərəm səfirinə hörmət edərək, mən öz cavab sözümü rus dilində davam etdirəcəyəm.

50 il önce Çin torpağında olduqca böyük tarixi əhəmiyyətə malik hadisə baş vermişdir. Çinin çox zəngin, çox qədim tarixi var. Bunların hamısı bütün dünyaya, o cümlədən bize, azərbaycanlılara yaxşı məlumudur. Amma 1949-cu ildə baş vermiş hadisə hər şeyi köklü surətdə dəyişdirmiş və Çin xalqı özünün seçdiyi yol ilə, yeni müstəqil, qeyri-asılı siyaset yeritmək, öz ölkəsinin inkişafı ilə məşğul olmaq, öz xalqı üçün daha yaxşı şəraiti təmin etmək yolu ilə getmişdir.

Cənab səfir öz nitqində Çin xalqının ötən 50 ildə və xüsusən son 20 ildə qazandığı böyük nailiyyətlərə dair çox inandırıcı, təsirli rəqəmlər və faktlar gətirdi.



Biz hər bir xalqın seçdiyi yola böyük hörmətlə yanaşırıq. Xalqın seçdiyi yol onun işidir. Biz hesab edirik ki, buna heç kim və heç vaxt kənardan qarışmamalıdır. Buna görə də Çin xalqının seçdiyi yol Çinin milli maraqlarına və ənənələrinə tam uyğundur və təbii ki, bütün dünyada, o cümlədən Azərbaycanda hörmət və təqdire malikdir.

Son illərdə Çin xalqı iqtisadi və sosial islahatları həyata keçirək böyük uğurlara nail olmuşdur. Hazırda bütün dünyada yenidənqurma, inkişaf prosesi gedir. Geride qalan ölkələr başqa ölkələrlə ayaqlaşmaq istəyirlər. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr digər kiçik ölkələrə kömək və dəstək göstərməyə çalışırlar. Dövlət müstəqilliyini bu yaxınlarda əldə etmiş ölkələr öz inkişaf yolunu - məşəqqətli, çətin, amma bununla bərabər, düzgün olan yolu keçirlər.

50 ildə Çin xalqı özünün, bu ölkənin seçdiyi sistemin ideoloji prinsiplərinə əsaslanaraq, öz həyat quruculuğunun çoxsaylı formalarını sınamışdır. Çinin son onillikdə apardığı islahatlar Çin üçün, məhz Çin üçün həqiqətən çox uğurlu, çox bəhrəli olmuşdur. Buna görə də çalışmaq lazımdır ki, bütün ölkələrdə hər şey vahid model əsasında getsin. Çalışmaq lazımdır ki, kiçik ölkələr böyük ölkələrin malik olduqları hər şeyi onlardan götürüb təqlid etsinlər. Çalışmaq lazımdır ki, inkişaf etmiş ölkələrdə uğurlu idarəciliyin, iqtisadi fəaliyyətin uğurlu nəticələr vermiş ayrı-ayrı formaları başqa ölkələrdə də elə bu cür tətbiq olunsun.

Öz inkişafının müxtəlif mərhələlərində, səviyyələrində olan ölkələr dünyada çoxdur. Təbiidir ki, hər bir ölkə öz inkişaf yolunu buna uyğun olaraq qurur və qurmalıdır. Buna heç kim qarışmamalıdır. Bax, bu baxımdan Çin öz müstəqilliyinə nail olmuşdur. Mən bu sözü daha geniş anlamda deyirəm. Yəni, Çin həmişə böyük dövlət olmuşdur, həmişə müstəqil dövlət olmuşdur. Lakin 1949-cu ildən sonra Çinin suverenliyi və müstəqilliyi Çin xalqının müasir maraqlarına cavab verən yeni forma kəsb etmişdir. Ancaq Çin oraya ixrac olunanları təqlid etməyə başlamamışdır, öz yolu ilə - milli maraqlara, üstünlük verilən milli cəhətlərə uyğun gələn islahatlar yolu ilə getmiş və nəticələrə nail olmuşdur.

Çin Xalq Respublikasının 50 illiyi gündündə Çin xalqını bu böyük ugurlar münasibətə ürəkdən təbrik edirəm və Çin Xalq Respublikasının rəhbərliyinə, Çin Xalq Respublikasının Sədri hörmətli Tszyan Tszeminə bu yolda yeni-yeni ugurlar arzulayıram.

Böyük məmənunuqla demək olar ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Çin Xalq Respublikası ilə ölkəmiz arasında dostluq münasibətləri yaranmışdır. Biz bunu çox qiymətləndirir, buna böyük əhəmiyyət veririk. Biz bunu istəyirdik və indi buna malikik.

Bəli, ölkələrimiz coğrafi baxımdan bir-birindən uzaqdır. Lakin orta əsrlərdə və daha əvvəller İpək yolu Çindən, Yaponiyadan tutmuş Avropanın ən ucqar nöqtəsinədək bu yolun üstündə yerləşən bütün ölkələri birləşdirirdisə, indi - XX əsrin sona yetdiyi, bəşəriyyətin texnika sahəsində çox böyük tərəqqiyə nail olduğu dövrə bu məsaфenin heç bir əhəmiyyəti yoxdur.

Əməkdaşlığını uğurlu hesab edirəm. Əlbəttə, biz istərdik ki, əməkdaşlığımız daha səmərəli olsun. Biz buna çalışırıq. Deyə bilərəm ki, Çin Xalq Respublikası tərəfindən də bu cür istək olduğunu hiss edirik. Amma razılaşmaq lazımdır ki, hər şey birdən-birə hasil olmur. Bundan ötrü vaxt gərəkdir. Belə düşünürəm ki, zaman, şübhəsiz, bizim əməkdaşlığımızın daha sıx və yaxın olmasına xidmət edəcəkdir.

Çində, Pekində artıq çoxdan Azərbaycan səfirliyinin olması sübut edir ki, Azərbaycan Çin Xalq Respublikası ilə dostluq münasibətləri saxlamaq isteyir. Məlumdur ki, gənc dövlət olan Azərbaycanın bütün ölkələrdə, dünya ölkələrinin əksəriyyətində səfirliyə malik olmaq üçün böyük vəsaiti və imkanları yoxdur. Biz bunu çox istəyirik, amma imkanlar yol vermir. Ancaq belə bir şəraitdə biz hələ beş il, hətta altı il əvvəl Çində Azərbaycanın səfirliliyini açmaq haqqında qərar qəbul etdik, nəzərə alırdıq ki, bu, uğurlu əməkdaşlığıma təkan verəcəkdir. Xoşdur ki, Çin Xalq Respublikası da Azərbaycana diqqət göstərərək, burada öz səfirliyini açmışdır. Bu səfirlilik çoxdan və müvəffəqiyyətlə fəaliyyət göstərir. Bütün bunlar bir daha və bir daha onu göstərir ki, biz əməkdaşlıq edirik və edəcəyik.

Cənab səfir, sizin kimi, biz də hesab edirik ki, hər bir ölkə - həm çox böyük, həm də kiçik ölkə öz yolu ilə getməli, bütün digər ölkələrin, o cümlədən Çinin yoluna hörmət etməlidir. Buna görə də arzu edirik ki, bizə də bu cür hörmətlə yanaşınlar.

Ərazi bütövlüyü prinsipi ən mühüm məsələdir və siz, cənab səfir, onu xatırlatdırınız. Bu, bizim məsələmiz deyildir, sizin məsələniz deyildir. Bu, beynəlxalq hüququn məsələsidir, Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərdən biridir. Ona görə də biz istəyirik ki, hər bir ölkənin, - bizim ona münasibətimizdən asılı olmayaraq, - öz ərazi bütövlüyünü, ərazi toxunulmazlığını saxlamağa imkanı olsun. Biz bunu Çinə də arzulayıraq və çalışırıq ki, Azərbaycanın da ərazi bütövlüyü saxlanılsın və möhkəmlənsin.

Erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın bəzi rayonlarının

işgal olunması ilə əlaqədar 1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bizim yadımızdadır. Çin Xalq Respublikasının da daimi üzvü olduğu Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin yekdilliklə qəbul etdikləri həmin qətnamələrdə Azərbaycanın işgal edilmiş ərazilərindən Ermənistən silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Amma təəssüf ki, bu qətnamələr yerinə yetirilməmiş qaldı.

Bu gün biz Çinə minnədariq ki, o dövrə Ermənistən silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisinin işgalı məsələsinin müzakirəsi zamanı Çin işgalçı qüvvələrin oradan qeyd-şərtsiz çıxarılmasının lehine səs vermişdi. Bununla yanaşı, biz arzu edərdik ki, Çinin daimi üzvü və həlledici səsə malik olduğu Təhlükəsizlik Şurası öz qətnamələrinin, öz qərarlarının yerinə yetirilməsinə nail olsun. Təəssüfə demək olar ki, bu baxımdan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında, görünür, çox şey çatışır. İndiki halda mən bunu Təhlükəsizlik Şurasının bu və ya digər üzvünə aid etmirəm, ümumən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına öz münasibətimizi deyirəm.

Biz hesab edirik ki, Çin də öz ərazi bütövlüyünü tamamilə bərpa etməlidir, eləcə də, zənnimcə, Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa olunması mövqelərində durur və durmalıdır.

Mən 1994-cü ildə Çinə rəsmi səfərimi, çoxsaylı görüşləri və danışqları, xüsusən də Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszemin ilə olan görüşümü və danışqlarımı, imzaladığımız dövlətlərarası sənədləri, Şanxaya getməyimizi, islahatların gedişi ilə tanışlığı böyük səmimiyyətlə xatırlayıram. Bütün bunlar mənə çox böyük təsir bağışladı. Əlbəttə, Çinin tarixi, gedib görmək imkanına malik olduğum böyük Çin səddi də güclü təsir bağışlayır.

Bir sözlə, hesab edirəm ki, 1994-cü ildən sonra bizim aramızda daha sıx münasibətlər yaranmışdır. Mən bu münasibətləri qiymətləndirirəm, ÇXR-in Sədri cənab Tszyan Tszeminlə mənim aramda yaranmış şəxsi münasibətləri qiymətləndirirəm və bu münasibətlərin müvəffəqiyyətlə inkişafı üçün hər şeyi edəcəyəm.

Sizi bayram münasibətə bir daha təbrik edirəm!

Böyük Çin xalqına bir daha ugurlar, səadət, sülh və firavanlıq arzulayıram!

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV  
ÇİN XALQ RESPUBLİKASININ BAKIDAKI  
SƏFİRİLİYİNƏ GEDƏRƏK DEN SYAOPİNİN VƏFATI  
İLƏ ƏLAQƏDAR BAŞSAĞLIĞI VERDİ**

1997-ci il fevralın 25-də Azərbaycan Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının Bakıdakı səfirliyinə getdi.

Azərbaycan dövlətinin başçısı Heydər Əliyev miqyaslı siyasetçi, görkəmli dövlət xadimi, böyük islahatçı Den Syaopinin vəfatı ilə əlaqədar Çin xalqına dərin hüznlə başsağlığı verdi.

Prezident Heydər Əliyev səfirlikdəki hüzn kitabına aşağıdakı sözleri yazdı:

"Çin xalqının qarşısında böyük xidmətlər göstərmiş, görkəmli ictimai-siyasi xadim, dövlət xadimi Den Syaopinin vəfatı münasibətilə Çin Xalq Respublikasına və bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm".

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Ley İncənə bir daha başsağlığı verdi.



**ƏLAQƏLƏR GENİŞLƏNİR**

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV  
ÇİN XALQ RESPUBLİKASININ  
PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ**

Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il avqustun 30-da Prezident sarayında Ümumçın Xalq Nümayəndələri Məclisi sədrinin müavini Van Binsyan başda olmaqla ÇXR-in parlament nümayəndə heyətini qəbul etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Çin arasında yaranmış möhkəm və etibarlı dostluq əlaqələrinin sürətlə inkişafından məmənnun qaldığını bildirərək dedi ki, ölkəmizdə bu əlaqələrə böyük əhəmiyyət verir və onların genişlənməsini, dərinləşməsini arzulayır. Azərbaycan Prezidenti 1994-cü ildə Çinə rəsmi səfərini, ÇXR-in Sədri Tszyan Tszemin, Baş nazir Li Pen ilə, bu böyük ölkənin digər rəsmi şəxsləri ilə görüşlərini, Pekində imzalanmış sənədləri böyük səmimiyyətlə xatırladı. Prezident Heydər Əliyev ölkələrimizin parlamentləri arasında yaranmış əməkdaşlıqdan da razı qaldığını söyləyərək dedi ki, o, buna da böyük əhəmiyyət verir və hesab edir ki, bu əlaqələr Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə inkişafı və möhkəmləndirilməsində çox mühüm rol oynayır. Bu baxımdan Çinin parlament



nümayəndə heyətinin Azərbaycana səfərinin müstəsna əhəmiyyəti var.

Prezident Heydər Əliyev ilə görüşməyi özü üçün şərəf saydığını söyləyen Van Binsyan ÇXR-in Sədri Tszyan Tszeminin səmimi salamını və xoş arzularını dövlətimizin başçısına yetirdi. Qonaq Çin ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin intensiv inkişafını vurğulayaraq dedi ki, Prezident Heydər Əliyevin Çinə uğurlu səfəri bu inkişafın yeni mərhəlesi olmuşdur. Ölkələrimizin parlamentləri arasındaki əlaqələrə dövlətimizin başçısının verdiyi düzgün qiymət, habelə dostluq və əməkdaşlığın səviyyəsini qaldırmaq üçün hər iki tərəfin səy göstərəcəyini bildirməsi Çin tərəfində ümidiłr doğurdu.



Qonaq dedi ki, Çin Azərbaycan rəhbərliyinin, onun Prezidentinin öz dövlətinin müstəqilliyini qorumaq və iqtisadiyyatını inkişaf etdirmək sahəsindəki səylərini dəstəkləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanır. Eyni zamanda Azərbaycan Prezidentinin və hökumətinin Tayvan məsələsində Çinin prinsipial mövqeyini daim dəstəkləməsini yüksək qiymətləndirir. Nümayəndə heyətinin başçısı gələcəkdə də bu dəstəyin olacağına ümid bəslədiyini bildirdi.

Azərbaycanla iqtisadi əməkdaşlıqdan söhbət açan Van Binsyan dedi ki, Çin Xəzərdəki neft yataqlarının işlənilməsində Azərbaycan neftçiləri ilə əməkdaşlıqla hazırlıdır, öz ərazisində dəmir yolu çəkərək TRASEKA layihəsi üzrə Avrasiya nəqliyyat dəhlizinin yaradılmasında iştirak edir. Qeyd olundu ki, ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq zəifdir, mal dövriyyəsinin həcmi onların çox böyük potensial imkanlarına uyğun deyildir. Bu vəziyyəti dəyişmək üçün hər iki tərəfin səy göstərməsi məqsədə uyğun sayıldı. Van Binsyan Azərbaycana 60 milyon yuan əmtəə krediti ayrılması barədə 1994-cü ildə imzalanmış sazişin əsasən Çin tərəfinin təqsiri üzündən yerinə yetirilməməsinə görə üzrxahlıq edərək bildirdi ki, onun Bakıya səfəri ərəfəsində Çinin Dövlət Şurası həmin sənədin reallaşdırılması üçün lazımi qərar qəbul edibdir.

Van Binsyan Prezident Heydər Əliyevin belə bir fikri ilə razılaşdı ki, Çin və Azərbaycan öz əlaqələrini möhkəmləndirməlidirlər, bundan ötrü qarşılıqlı əməkdaşlığı genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrə diqqəti artırmaq lazımdır, çünki bir sıra mühüm beynəlxalq problemlər barədə hər iki ölkə oxşar mövqe tutur.

Daha sonra qonaq ölkəsindəki vəziyyətdən danışaraq dedi ki, bu il iki mühüm hadisə qeyd olunacaqdır: Honkonqun Çinə qaytarılması və ÇXR Kommunist Partiyasının qarşidakı qurultayı. Qeyd olundu ki, nəzərdə tutulduğu kimi, iqtisadiyyatın sürətlə yüksəlməsi meyli qalmaqdadır ki, bu da islahatların aparılması və ölkənin açıq elan edilmesi ilə izah olunur və Çin bu xətti davam etdirəcəkdir. Qonaq eyni zamanda islahatların keçirilməsinə Azərbaycanın müsbət və ehtiyatla yanaşmasını düzgün saydığını bildirdi.

Van Binsyan adı bir azərbaycanlı ailəsində olarkən aldığı təəssüratını da bölüşərək dedi ki, bu ailə Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün çətinlikləri aradan qaldıraraq gözəl gələcəyə yetişəcəyi barədə onun fikri ilə razılaşdı.

Hazırda öz tarixinin mürəkkəb dövrünü yaşayan Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə, Van Binsyanın təşəkkürünü bildirən Prezident Heydər Əliyev dedi ki, böyük dövlət fəaliyyəti və siyasi fəaliyyət təcrübəsi olan böyük ölkənin nümayəndəsinin verdiyi qiymət çox mühüm və dəyərlidir. Azərbaycanda Çinin 1949-cu ildə təşkil edilmiş ÇXR-in tarixini, bu illər ərzində Çin xalqının keçdiyi mürəkkəb və şərəfli yolu yaxşı bilirlər. Çin xalqı öz suverenliyini, dövlət müstəqilliyini və öz prinsiplərini daim müdafiə edir.



Dövlətimizin başçısı dedi ki, mərhum Syaopinin işləyib hazırladığı və Tszyan Tszeminin rəhbərliyi ilə həyata keçirilən prinsiplər əsasında Çinin coşğun inkişaf dövrü xüsusiə dəyərlidir. Çinin öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etmək sahəsində göstərdiyi misilsiz səylərə Azərbaycanda böyük hörmətlə yanaşırlar. Respublikamızın rəhbəri dedi ki, Azərbaycan bu səyləri həmişə dəstəkləyib və bundan sonra da hər yerde dəstəkləyəcəkdir.

Prezident Heydər Əliyev Honkonqun Çinə tərkibinə qaytarılması münasibətə bütün Çin xalqını təbrik edərək bu prosesin müdrikliklə, uğurla həyata keçirilməsinə heyran qaldığını söylədi və ümidi var olduğunu bildirdi ki, ÇXR-in prinsipial siyaseti Tayvan problemini həll etməyə imkan verəcəkdir. Dövlətimizin başçısı Çin xalqını qazandığı iqtisadi uğurlar münasibətə də təbrik etdi, ona yeni nailiyyətlər arzuladı.

Ərazi bütövlüyünün bərpa olunması ilə bağlı Çinin və Azərbaycanın oxşar problemlərinin olduğunu vurgulayan Prezident Heydər Əliyev dedi ki, ölkəmiz erməni təcavüzkarları tərəfindən zəbt edilmiş torpaqlarının azad olunması uğrunda mübarizə aparır. Dövlətimizin başçısı Ermənistən-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizə dəyən zərərdən, bu münaqişəyə sülh yolu ilə son qoymaq üçün Azərbaycanın gördüyü tədbirlərdən, münaqişənin həlli məsələsində respublikamızın mövqeyindən söh-

bət açdı. Prezident Heydər Əliyev bu məsələdə Azərbaycanın ədaletli mövqeyini BMT Təhlükəsizlik Şurasında dəstəklədiyinə görə ÇXR-ə minnətdarlıq etdi və bu dəstəyin gələcəkdə də davam edəcəyinə, habelə dünya birliyinin və xüsusən ATƏT-in Minsk qrupunun Lissabon zirvə görüşündə qəbul edilmiş sənədin reallaşdırılmasına nail ola biləcəyinə ümid bəslədiyini söylədi.


Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əlaqələri genişləndirməyin zəruri olması ilə razılışaraq dedi ki, Azərbaycan tərəfi özünün Xəzərdəki neft yataqlarının birgə işlənməsində Çinin iştirakına dair konkret təklifləri nəzərdən keçirməyə hazırlır. Çinin özü üçün iqtisadi baxımdan sərfəli olan Avrasiya nəqliyyat dəhlizindən istifadə etməsinə maraq göstərir. Respublikamızın rəhbərinin fikrincə, iqtisadi əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək üçün digər imkanlar da var və Azərbaycan bundan ötrü əlindən gələni əsirgəməyəcəkdir.

Van Binsyanın azərbaycanlı ailəsində olmasından məmənun qaldığını söyləyən Prezident Heydər Əliyev bildirdi ki, xalqımızın həyatı haqqında daha dolğun təsəvvür əldə etmək üçün bir neçə ailəyə baş çəkmək lazımdı. Dövlətimizin başçısı dedi ki, əgər Çin nümayəndələri azərbaycanlı qaçqınların yaşıdlıları yerlərə gedib onların ağır vəziyyətini öz gözləri ilə görsəydilər, minnətdar olardı.

Ölkəmizin rəhbəri Azərbaycan və Çin xalqlarının bir-birinə böyük hörmət bəslədiyini söyləyərək vurğuladı ki, Azərbaycan bu hissələri möhkəm-ləndirmək üçün əlindən gələni edəcəkdir. Prezident Heydər Əliyev ÇXR-in Sədri Tszyan Tszeminin indi tutduğu vəzifədə qalacağını alqışladı, nümayəndə heyətinin üzvlərinə, bütün Çin xalqına uğurlar və xoş həyat arzuladı, Tszyan Tszemiñe onun salamını yetirməyi xahiş etdi.

Görüşün sonunda Van Binsyan Prezident Heydər Əliyevə ənənəvi Çin üslubunda işlənmiş şəkil hədiyyə etdi.

Görüşdə Milli Məclisin sədri Murtuz Ələsgərov, dövlət müşaviri Vəfa Quluzadə, Çinin Azərbaycandakı səfiri Ley İncən iştirak edirdilər.



### TARİXİ İPƏK YOLUNUN BƏRPASINA DAİR BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSIN MATERIALLARINDAN

Bir çox yüzilliklər bundan əvvəl Şərqi ilə Qərbi birləşdirmiş Böyük İpək yolu öz tarixi əhəmiyyətini və cazibəsini bizim günlərdə yenidən dirçəldir. O, yüz illər əvvəl olduğu kimi, əzəldən bir-biri ilə əməkdaşlığı və dialoqa can atan, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara mənsub dövlətlər arasında körpü olacaqdır.

Bu gün bizim müasirlərimiz vaxtilə məşhur səyyah Marko Polonun keçib-getsdiyi qədim karvan yolunu yenidən mənimseyirlər. Bu yolun ipək sapına bir çox ölkələr düzülmüşdür. Azərbaycan hələ o vaxtlar da bu nəhəng yolun əsas ticarət və nəqliyyat qovşaqlarından biri olmuşdur. O, bu günə qədər de öz nadir coğrafi mövqeyini itirməmiş, Böyük İpək yolunun bərpasının təşəbbüsçülərindən birinə çevrilmiş və 1993-cü ildə Brüssel konfransında Qafqazın və Mərkəzi Asyanın digər yeni müstəqil dövlətləri ilə birgə qoşulduğu Avropa Birliyinin Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin

İnkişafına texniki yardım üzrə TRASEKA programının fəal iştirakçısı olmuşdur.

Təsadüfi deyil ki, Tarixi İpək yolunun bərpası üzrə ilk beynəlxalq konfrans məhz Azərbaycanda toplanmışdır. Bu konfrans ölkəmizin Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin təşəbbüsü sayəsində, Avropa Birliyinin komissiyası ilə birgə keçirilir.

Bakı bu tarixi hadisəyə çoxdan və ciddi hazırlaşırıdı. Respublika Prezidenti xüsusi sərəncam vermiş, təşkilat komitəsi yaradılmış və o, beynəlxalq konfransın uğurla keçirilməsi üçün böyük iş görmüşdür.

Konfransda iştirak etmək arzusunu bildirmiş dövlət başçıları, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətləri Bakıya gəlmışdır.

1998-ci il sentyabrın 8-də sehər saat 10-da, iştirakçı ölkələrin dövlət bayraqları ilə bəzədilmiş, aparılmış hazırlıq işlərindən sonra yüksək beynəlxalq forumların keçirilməsi səviyyəsinə uyğun görkəm almış "Gülüstan" sarayında Tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans təntənəli şəraitdə öz işinə başladı.

Konfransda 33 ölkənin - Azərbaycan, Avstriya, Ermənistan, Belçika, Bolqarıstan, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanistan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Mongolustan, Niderland, Norveç, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Rumınıya, Ukrayna, Özbəkistan, Finlandiya, Fransa, İsviç, Yaponiyanın, 13 beynəlxalq təşkilatın - Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyi Komissiyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Dəniz Təşkilatının, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, İslam İnkişaf Bankının, Beynəlxalq Avtomobil Nəqliyyatçıları İttifaqının, Avropa Nəqliyyat Nazirləri Konfransının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının nümayəndə heyətləri iştirak edirdi.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev açdı.

#### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

Hörmətli dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar!

Bəşər sivilizasiyasının tarixində yollar, nəqliyyat xətləri həmisiçər böyük rol oynayaraq, həyatın bütün sahələrinə - siyasetə, iqtisadiyyata, mədəniyyətə təsir göstərmişdir. Bunun parlaq nümunələrindən və rəmzlərindən biri də bir çox ölkələrin və xalqların minillik tarixini, Çinin qədim mədəniyyətini, avropalıların böyük coğrafi kəşflərini, orta əsr müsəlman



Θlaqələr genişlənir

Θlaqələr genişlənir

阿塞拜疆共和国 • 中华人民共和国



阿塞拜疆共和国 • 中华人民共和国

intibahının nailiyyətlərini və bir sıra digər cəhətləri ehtiva etmiş qlobal, nadir hadisə olan Böyük İpək yoludur.

Azərbaycan əzəldən Böyük İpək yolunda mühüm məntəqə olmuş, Avropa ilə Asiya arasında özünəməxsus körpü rolu oynamışdır. Qafqaz, Xəzər dənizi və Qara dəniz hövzələri ölkələri inkişaf etmiş ticarət, qarşılıqlı mədəni zənginləşmə, dini dözümlülük zonasını təşkil edərək, Böyük İpək yolunun özgür tərkib hissələrindən biri olmuşlar.

Bəşər tarixinin ayrılmaz tərkib hissəsi kimi Böyük İpək yolu yüksəlik və tənəzzül dövrləri keçmişdir. Müharibələr, ideoloji və coğrafi-siyasi qarşıdurmalar, ayırıcı xətlər dövrləri başlandıqdan sonra bu yol həyatımızdan yox olaraq, gözəl bir əfsanəyə çevrilmişdir.

Lakin "soyuq müharibə" qurtardı, xalqlar müstəqillik əldə etdilər, ümum-bəşəri dəyərlər, demokratik normalar, integrasiya prosesləri dünya siyasetində üstün yer tutdu və Böyük İpək yolu ideyasını tarixin gedişinin özü yenidən zəruri etdi.

Avropa Birliyi Komissiyasının uzaqqorən qərarını lazıminca qiymətləndirmək gərəkdir. Bu komissiyanın təşəbbüsü ilə 1993-cü ilin mayında Brüsseldə Qafqaz və Mərkəzi Asiya dövlətlərinin milli və beynəlxalq nəqliyyat, ticarət kommunikasiyalarının inkişafı strategiyasının müzakirəsinə həsr edilmiş xüsusi görüşü oldu.

Həmin görüşdə təsis edilmiş "Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi" programı Avrasiya məkanında həyata keçirilən ən dinamik, iqtisadi cəhətdən ən səmərəli layihələrdən biri oldu.

Programın iştirakçısı olan ölkələrin sıx əməkdaşlığı, Avropa Birliyi Komissiyasının fəal köməyi sayesində ötən beş ildə kommunikasiya obyektlərinin modernləşdirilməsi və tikintisi, müvafiq qanunların və məcəllələrin işlənilən hazırlanması, kadrlar hazırlanması, gömrük və tarif siyasetlərinin təkmilləşdirilməsi sahəsində böyük iş görülmüşdür.

Azərbaycan, Gürcüstan, Türkmenistan və Özbəkistan arasında tranzit daşımaların tənzimlənməsi haqqında 1996-ci ilin mayında Türkmenistanın Sərəxs şəhərində saziş imzalanması bu programın inkişafı üçün mühüm hadisə oldu. Sonralar bu sazişə başqa dövlətlər də qoşuldular. Həmin saziş sayesində tariflər 50 faiz azaldılmış, gömrük qaydaları sadələşdirilmiş, daşımaların təhlükəsizliyi və qorunması təmin edilmişdir. Bunun nəticəsində son illərdə Transqafqaz dəhlizi vasitəsilə Avropa və Asiya arasında mal mübadiləsinin həcmi, demək olar, on dəfə artmışdır.

TRASEKA programının uğurla həyata keçirilməsi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün, yeni Tarixi Böyük İpək yolunun bərpasına dair program qəbul etmək üçün zəmin yaratmışdır və konfransımızda buna həsr olunmuşdur.

TRASEKA-nın işçi qrupunun hazırladığı "Avropa-Qafqaz-Asiya" dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş",

onun texniki əlavələri, Bakı bəyannamesi çox böyük iqtisadi, tarixi əhəmiyyətə malikdir.

Onların qəbul olunması Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında ticarətin inkişafına, təbii ehtiyatlardan istifadəyə və onların nəqlinə, qarşılıqlı suretdə faydalı əməkdaşlığa kömək edəcəkdir.

Tarixi Böyük İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir.

Böyük İpək yolu keçmişdən başlansa da gələcəyə doğru gedən yoldur. Mən inanıram ki, əgər biz əməkdaşlıq edə-edə, bir-birimizə hörmət bəsləyərək və bir-birimizi dəstəkləyərək bu yolla birlikdə getsək, o, xalqlarımızı firavanlığa və tərəqqiyə gətirib çıxarıcaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

### ÇİN NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI, SƏFİR ÇJAN QOTSYANIN ÇIXIŞI

-Zati-aliləri, hörmətli konfrans sədri, cənab Prezident Heydər Əliyev! Nümayəndə heyətlərinin hörmətli başçıları! Xanımlar və cənablar!

Ən əvvəl icazə verin, Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Tszyan Tszeminin adından Zati-alilərinizə göndərilmiş təbrik telegramını oxuyum:

*Azərbaycan Respublikasının Prezidenti  
Zati-aliləri cənab Heydər Əliyevə*

*Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə dair beynəlxalq konfransın açılışı münasibətilə Çin hökuməti və xalqı adından Zati-alinizi hərarətlə təbrik edirəm.*


*Çin Avrasiya nəqliyyat dəhlizinin tikintisi üçün Zati-alinizin göstərdiyi səyləri dəstəkləyir və qiymətləndirir, nəqliyyat sahəsində əməkdaşlığı Azərbaycanla, maraqlı olan digər ölkələrlə möhkəmlətməyə hazırlıdır.*

*Qoy Qədim İpək yolu yenə də şəfəqlər saçın. Konfransa böyük uğur arzulayıram.*

*Çin Xalq Respublikasının Sədri  
Tszyan Tszemin  
Pekin şəhəri, 7 sentyabr 1998-ci il"*

Son illər Azərbaycan Respublikasının hökuməti kimi, Çin Xalq Respublikasının hökuməti də marağı olan digər ölkələrlə birlikdə Tarixi İpək yolunun bərpası uğrunda fəal təşəbbüs göstərir və bunun üçün çox iş görmüşdür və görür. Məsələn, bir neçə il bundan əvvəl Avrasiya kontinental magistralı istismara verilmişdir. Bu magistral Çinin Sintszyan-Uyğur Muxtar rayonunun şimal hissəsindən keçir və digər magistrallarla müqayisədə məsafəni xeyli qısaltmışdır.

Hazırda Çində "Nantszyan" dəmir yolu çəkilir. Əgər bu yol həmsərhəd ölkələrlə birləşsə, onda Zaqqafqaziya və Mərkəzi Asiya ölkələrinin Sakit Okeana və Uzaq Şərqə yolu daha da qısalacaqdır.




阿塞拜疆共和国  
• 中华人民共和国

Bildiyiniz kimi, bu il Çində dəhşətli daşqın baş vermişdir. Çinin Ana çayı - Yantsı hövzəsində son 100 ildə görünməmiş daşqın olmuşdur. Çinin şimal-şərqində Sinqar çayı və Nyantszyan çayı hövzəsində son 500 ildə görünməmiş daşqın baş vermişdir. Birbaşa iqtisadi zərərin məbləği 20 milyard ABŞ dollarından artıq olmuşdur və Çin xalqı indiyədək daşqına qarşı var qüvvəsi ilə mübarizə aparır.

Buna baxmayaraq, "Nantszyan" dəmir yolunun inşası bir gün də olsa dayandırılmamışdır. Əksinə, insan və maliyyə axını güclənir, tikintinin gedişi sürətlənir. Demək olar ki, İpək yolunun çinli inşaatçıları özlərinin fəaliyyəti ilə bugünkü konfransa qoşulurlar.

Bir daha konfransa böyük uğur arzulayıram. Qoy Zaqqafqaziya, Mərkəzi Asiya regionlarında, habelə Avropada və bütövlükdə Asiyada sülh və inkişaf naminə Qədim İpək yolu yenidən şəfəqlər saçın.

Diqqətinizə görə sağ olun.



阿塞拜疆共和国  
• 中华人民共和国

## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇİN ALI XALQ PROKURORLUĞUNUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ

Azərbaycan Prezidenti Heydər Əliyev 1999-cu il avqustun 9-da Prezident sarayında ÇXR Ali Xalq Prokuratorluğu Baş prokurorunun müavini Çjao Xun başda olmaqla Çin Ali Xalq Prokuratorluğunun nümayəndə heyətini qəbul etdi.

Dövlətimizin başçısı Heydər Əliyev qonaqları salamlayaraq dedi:

- Azərbaycan müstəqillik qazandıqdan sonra Çin Xalq Respublikası ilə bizim sıx dostluq münasibətlərimiz yaranmışdır, bu münasibətlər inkişaf edir və biz buna böyük əhəmiyyət veririk. Bu baxımdan Çin Xalq Respublikası prokuratorluq orqanlarının mötəbər nümayəndə heyətinin ölkəmizə gəlməsi dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfədir.

Mənə məlumat verdilər ki, Azərbaycan Prokuratorlığında, bizim digər baş idarələrimizdə sizin səmərəli söhbətləriniz olmuşdur. Siz xalqımızın həyatı ilə, ölkəmizin həyatı ilə müəyyən dərəcədə tanış olmusunuz ki, bu da bizim üçün xoşdur. Hesab edirəm ki, sizin görüşləriniz, danışıqlarınız, söhbətləriniz Çinin və Azərbaycanın ədalət məhkəməsi, prokuratorluq orqanları arasında, hüquq-mühafizə orqanları arasında münasibətlərin inkişafına kömək edəcəkdir. Ümidvaram ki, siz buradan xoş təəssüratlarla gedəcəksiniz.

**Çjao Xun** ölkəmizin rəhbərinə müraciət edərək dedi:

- Zati-aliləri, hörmətli Azərbaycan Prezidenti cənab Heydər Əliyev, məşğul olmağınızı baxmayaraq, Siz bizimlə görüşməyə vaxt tapdınız. Bununla əlaqədar Sizə öz təşəkkürümüzü bildirmək və demək istəyirik ki, nümayəndə heyətimizin bütün üzvləri Sizinlə görüşməyi özlərinə böyük şərəf hesab edirlər.

Zati-aliləri, hörmətli Prezident Heydər Əliyev, Siz nəinki Azərbaycan xalqı arasında, eləcə də beynəlxalq aləmdə, başqa xalqlar, o cümlədən də Çin xalqı arasında böyük nüfuzlu maliksınız. Bütün Çin xalqı yaxşı bilir ki, 1994-cü il ildə Siz Çinə dostluq səfəri etmisiniz. Bu səfər zamanı Siz ÇXR-in Sədri Tszyan Tszeminlə görüşüb, onunla ikitərefli əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparmış, səmərəli söhbətlər etmisiniz. Bütün bunlar Çin və Azərbaycan xalqları arasında, ölkələrimizin hökumətləri arasında dostluq münasibətlərinin inkişafi üçün möhkəm bünövrə qoymuşdur. Sizin müdrikliyiniz sayəsində Çin-Azərbaycan dostluğu inkişaf etdi.

Baş prokuror bir sıra mühüm məsələləri, o cümlədən iki ölkənin prokuratorluq orqanları arasında əməkdaşlıq məsələlərini razılaşdırmaq üçün mən Çin nümayəndə heyətinə başçılıq etməyi tapşırıdı. Bu səfər zamanı mən

Azərbaycanın Baş prokuroru ilə, onun müavini ilə görüşdüm. Biz iki prokurorluq orqanı arasında əməkdaşlıq haqqında sazişin layihəsini razılaşdırıldıq. Bu il sentyabrın əvvəllərində Pekində Prokurorların Beynəlxalq Assosiasiyanın konfransı keçiriləcəkdir.

Bu saziş də elə həmin vaxt imzalanacaqdır. Sazişdə mütəşəkkil cinayətkarlıq, cinayətlərin digər növləri ilə mübarizəyə dair bir sıra mühüm məsələlər barədə razılaşmalar təsbit ediləcəkdir.

Bu səfər zamanı biz ölkənizin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə ünsiyətdə olduq. Hiss etdik ki, Siz, Zati-aliləri, Azərbaycanda qanunçuluğa böyük diqqət yetirirsiz, ölkənizdə təkmilləşdirilmiş qanunlar əsasən qəbul edilmişdir.

Burada biz cəmiyyətdə sabitlik, xalqınızın qəlbində rahatlıq, ölkədə iqtisadiyyatın inkişafını hiss etdik.

Bununla yanaşı, biz ölkənizin prokuratorluq orqanı rəhbərliyinin səmərəli işinə heyranıq. Bizə məlum olduğuna görə, ölkənizdə cinayət işlərinin açılması səviyyəsi 90 faizdən yuxarıdır. Dünyada belə şeyə nadir hallarda rast gəlirsən. Azərbaycanlı həmkarlarımıza danışıqlar bize iibrətamız çox şey verdi.

Biz dönyanın bir çox ölkələrinə səfər etmişik. Bizi və əcnəbi həmkarlarımızın cinayətkarlıqla, narkobizneslə mübarizə məsələsi çox narahat edir. Amma sizin prokuratorluğun işi bize yaxşı nümunə göstərdi.

Bildiyiniz kimi, indi dünyada Prokurorların Beynəlxalq Assosiasiyanı fəaliyyət göstərir və onun tərkibinə bir çox ölkələrin nümayəndələri daxildirlər. Lakin sizin Baş prokurorun qayığı və onun müavininin şəxşən iştirakı sayəsində biz sizin orqanlarla daim ünsiyətdə ola bildik. Sizin bu məsələlərə yönəldilmiş səyləriniz dönyanın bütün ölkələrinin nümayəndələrini çox maraqlandırmışdır.

Azərbaycana səfərimizin müddəti altı günlə məhdudlaşsa da, biz sözün əsl mənasında dostlaşdıq. İndi biz hüquq-mühafizə məsələlərinin bütün cəhətlərinə dair açıq danışıqlar aparırıq. Biz ürəkdən istəyirik ki, bu dostluq münasibətləri davam etsin.

Bu günlərdə biz bir çox yerlərdə, dağ rayonlarında, muzey və saraylarda, habelə qaçqınların yanında olduq. Gördük ki, Azərbaycan xalqı özünün çox hörmətli Prezidentinə ehtiram və məhəbbət hissələri bəsləyir. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəniz ardıcıl surətdə inkişaf edir. Biz hər dəfə süfrə arxasında çox hörmətli Prezidentin şərəfinə badə qaldırırdıq.

Cox məşğul olsanız da, Siz bizimlə görüşməyə vaxt tapdınız. Bununla əlaqədar Sizə bir daha minnətdarlığımızı bildirmək istəyirəm. Evə qayıtdıqdan sonra həmkarlarımı, ölkəmizin xalqına sizin qonaqpərvəliyinizdən, Azərbaycan xalqının Çin xalqına olan dostluq duyğularından, habelə ölkələrimizin prokuratorluq orqanları arasında əməkdaşlıqdan danışacağam. Eyni zamanda, mən dostluq münasibətlərimizi inkişaf



etdirməyin zəruriliyini hər vasitə ilə təbliğ edəcəyəm. Sizə bir daha təşəkkürümü bildirirəm.

Prezident Heydər Əliyev qonağa müraciətlə dedi:

- Ölkəmizin ünvanına, xalqımızın ünvanına, şəxşən mənim ünvanıma söylədiyiniz səmimi sözlərə görə təşəkkür edirəm. Təşəkkür edirəm ki, qarşılıqlı fəaliyyətimizin daha da güclənməsi naminə Çin Prokurorluğu ilə Azərbaycan Prokurorluğu arasında yaxşı, sıx münasibətlər yaratmaq üçün ölkəmizdə kifayət qədər olmuşunuz.

Mən 1994-cü ildə Çin Xalq Respublikasına öz rəsmi səfərimi, Çin Xalq Respublikasının Sədri hörmətli cənab Tszyan Tszeminlə, Çinin digər rəhbərləri ilə görüşlərimi və danışqlarımı, Pekində bir sıra yerlərə, Əanxaya getməyimi həmişə böyük məmnunluqla və böyük səmimiyyətlə xatırlayıram. Ən başlıcası budur ki, bu səfər zamanı, sizin düzgün dediyiniz kimi, biz Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəm bünövrəsini qoyduq. O vaxt biz Çin ilə Azərbaycan arasında çox mühüm sazişlər imzaladıq. O vaxtdan bəri Çin də, Azərbaycan da əldə etdiyimiz razılaşmaları, sazişlərimizi həyata keçirməyə çalışırlar. Sizin Azərbaycana səfəriniz də buna sübutdur.

Xoşdur ki, bu günlər ərzində siz Azərbaycanın Prokurorluq orqanlarının iş təcrübəsi ilə tanış ola bilmişiniz. Azərbaycanda cinayətkarlıqla, müteşəkkil cinayətkarlıqla mübarizə, qanunçuluğun bərqərar edilməsi



barədə, prokurorluq orqanlarının fəaliyyəti haqqında sizin müsbət fikirlərinizi eşitmək mənə xoş oldu. Hesab edirəm ki, bu müddət ərzində Azərbaycanın Prokurorluq orqanlarının işçiləri də sizdən çox şey öyrəniliblər. Bir sözə, fikir mübadiləsi prosesi gedir. Siz ölkəmizdə görülən işlərlə tanış oldunuz. Bilirəm ki, sizdə işlərin necə qurulduğu, prokurorluq orqanlarınızın necə işlədiyi barədə siz çox şey danışmışınız. Bu, qarşılıqlı surətdə çox faydalıdır.

Cinayətkarlıqla mübarizə mürekkeb işdir. Cəmiyyət mövcuddur, cəmiyyətdə mənfi hallar var, hər bir cəmiyyətdə cinayətkarlar və cinayətlər var. Əlbəttə, müteşəkkil cinayətkarlıqla qarşı mübarizə son illər dönyanın bir çox ölkələrində xüsusi əhəmiyyət kəsb edir. Mən belə başa düşdüm ki, bu, Çində də mövcuddur. Şübhəsiz, bütün dünyada çalışırlar ki, artıq transkontinental xarakter almaqdə olan beynəlxalq terrorizmə, narkobiznesə, digər cinayətlərə qarşı daha fəal mübarizə aparsınlar. Bununla əlaqədar, Çinlə Azərbaycan arasında əməkdaşlıq çox mühümdür.

Azərbaycanda cinayətkarlıqla qarşı mübarizəyə verdiyiniz qiyməti eşitmək mənə xoşdur. Ancaq hesab edirəm ki, sizdə bu iş heç də pis təşkil olunmayıbdır. Qonaq kimi siz uğurlarımızı müəyyən dərəcədə şisirdirsiniz. Lakin, həqiqətən, hüquq mühafizə orqanlarımız son illər cinayətkarlıqla qarşı, o cümlədən və xüsusən müteşəkkil cinayətkarlıqla qarşı mübarizədə böyük müvəffəqiyyətlər qazanmışlar. Bununla yanaşı, biz işimizin bu

hissəsini, əldə edilmiş ugurları ideallaşdırıa bilmərik. Nöqsanlar hələ də var. Odur ki, cinayətkarlığa qarşı mübarizə daha da gücləndirilməli, gücləndirilməli və gücləndirilməlidir. Bizim mövqeyimiz belədir.

Sizin Azərbaycana səfər etmək təşəbbüsünüz və respublikamızın həyatı ilə belə ətraflı tanış olmağınız, Azərbaycanın Prokurorluğu ilə, digər hüquqmühafizə orqanları ilə səmərəli fəaliyyətiniz, şübhəsiz, gələcək əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əminəm ki, bu əməkdaşlıq baş tutacaqdır.

Bir daha nəzərə çarpdırmaq istəyirəm ki, biz Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək istəyirik. Biz Çin Xalq Respublikasını özümüzə dost ölkə bilirik və bu dostluğun möhkəmlənməsi üçün hər şeyi edirik. Xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszeminə yetirəsiniz. Mən Pekində apardığımız çox yaxşı söhbəti, habelə müxtəlif beynəlxalq təşkilatlarda onunla olan görüşlərimizi xatırlayıram.

Size və böyük Çin xalqına səadət, firavanlıq və yeni həyat quruculuğunuza yeni-yeni ugurlar arzulayram. Sağ olun.

### YENİ AZƏRBAYCAN PARTİYASININ I QURULTAYININ MATERİALLARINDAN

1999-cu il dekabrın 20-də Respublika sarayında Yeni Azərbaycan Partiyasının birinci qurultayı öz işinə başladı.

Respublika sarayının səhnəsi bayramsayağı bəzədilmişdi.

Qurultayın nümayəndələri və qonaqlar Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevi hərərətli, gurultulu və sürəkli alqışlarla qarşılıdılardı. Prezidentin şərəfinə şüərlər səsləndi. Dövlətimizin başçısı xarici ölkələrdən gəlmis qonaqlarla səmimi görüşdü. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev partyanın I qurultayında geniş nitq söylədi.

Qurultaya dəvət olunmuş qonaqlar qurultay iştirakçıları qarşısında təbrik-lə çıxış etdilər.

### ÇİN KOMMUNİST PARTİYASININ NÜMAYƏNDƏSİ TSAO VEYSİNİN ÇIXIŞI

- Çox hörmətli cənab Prezident!

Əziz dostlar!

Sizin partyanızın birinci qurultayında biz xüsusi fərəh hissi ilə iştirak edirik.





İlk önce, səmimi dəvətə və mehriban qəbula görə sizə dərin minnətdarlığımızı bildirmək istəyirik.

Bilirik ki, bu qurultay olduqca mühüm tarixi vəzifələri yerinə yetirəcəkdir. Ürəkdən arzu edirik ki, qurultay uğurla keçsin.

Fürsətdən istifadə edərək, icazə verin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq şöbəsi adından qurultayınıza hədiyyə təqdim edim.

İndi isə icazə verin, partianızın birinci qurultayına ÇKP MK Beynəlxalq şöbəsinin təbrik məktubunu oxuyum:

*"Əziz dostlar!*

*Yeni Azərbaycan Partiyasının birinci qurultayının açılışı münasibətilə sizin Çin Kommunist Partiyası adından ürəkdən təbrik edirəm. Biz səmimi qəlbən qurultaya böyük uğurlar arzulayırıq, habelə bu qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində sizə yeni nailiyətlər diləyirik.*

*Çin və Azərbaycan xalqları arasında dostluğun kökləri uzaq keçmişə gedib çıxır. Çin xalqı bu dostluğunu çox əziz tutur. Azərbaycan Respublikası müstəqillik elan etdikdən sonrakı ilk günlərdə Çin ilə Azərbaycan diplomatik münasibətlər yaratmışlar. Hər iki ölkənin bütün sahələrdə dostluq münasibətləri müvəffəqiyətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çinə uğurlu səfəri və iki ölkənin ali rəhbərlərinin görüşləri ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanı və dostluğu xeyli möhkəmlətmış, ikitərəfli münasibətlərdə yeni inkişaf mərhələsi açmışdır.*

*ÇKP-nin rəhbərliyi altında islahatları, sosialistcəsinə modernləşdirməni, aşkarlığı və quruculuğu ürəkdən və xoş məramla aparan Çin xalqı Yeni Azərbaycan Partiyası ilə dostluğu, əlaqələri və əməkdaşlığı partiyalararası münasibətlərin dörd prinsipi əsasında, yeni azadlıq və müstəqillik, tam hüquq bərabərliyi, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirməyi arzulayır. Biz qəti əminik ki, partiyalarımız arasında münasibətlərin inkişaf etdirilməsi xalqlar arasında dostluğu hökmən möhkəmləndirəcək, iki ölkənin dostcasına əməkdaşlığına kömək edəcəkdir.*

*Yeni Azərbaycan Partiyasına xalqınızın rifahi naminə işdə böyük uğurlar arzulayırıq!*

*Azərbaycan Respublikasına tərəqqi, Azərbaycan xalqına xoşbəxtlik arzulayırıq!*

*Partiyalarımız, xalqlarımız və ölkələrimiz arasında dostluğun daim inkişaf etməsini arzulayırıq.*

**Çin Kommunist Partiyası  
Mərkəzi Komitəsinin  
Beynəlxalq şöbəsi  
15 dekabr 1999-cu il".**

Sonda icazə verin, təbrik məktubumuzu çox hörmətli cənab Prezidentə öz əlimlə təqdim edim.

İcazə verin, Çin Kommunist Partiyasının 58 milyon üzvü adından hörmətli cənab Prezidentə ən xoş arzularımızı yetiririm.

Prezident Heydər Əliyevə cansağlığı və uzun ömür arzulayırıq!

### **2000-Cİ İL 8 MART - BEYNƏLXALQ QADINLAR BAYRAMINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM'DƏ**

8 mart - Beynəlxalq qadınlar günü münasibətilə martın 7-də Respublika sarayında təntənəli mərasim keçirildi.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmək üçün saraya geldi. Salona toplaşanlar dövlətimizin başçısını hərəkatlı alqışlarla qarşıladılar.

Azərbaycan Prezidenti Heydər Əliyev təntənəli mərasimdə təbrik nitqi söylədi.

Mərasimdə ÇXR-in Azərbaycandakı sefirinin xanımı Kan Çixuey çıxış etdi.





**ÇİNİN AZƏRBAYCANDAKI SƏFİRİNİN  
XANIMI KAN ÇIXUEYİN ÇIXIŞI**

- Çox hörmətli Heydər Əlirza oğlu!
- Çox hörməli Murtuz Ələsgərov!
- Hörmətli Zəhra Quliyeva!
- Əziz azərbaycanlı bacılar!

Bu gün 8 Mart Beynəlxalq Qadınlar bayramı ərefəsində mənə bu bayramı sizinlə birlikdə qeyd etmək şərəfi nəsib olmuşdur.

Hər şeydən önce icazə verin, 630 milyon Çin qadını adından sizə səmimi bayram salamı və xoş arzular yetirim!

Biz ikinci dəfədir ki, 8 Mart bayramını Bakıda sizinlə birlikdə qarşılayırıq. Azərbaycanda olduğum dövrə Azərbaycan qadınları haqqında məndə getdikcə daha səmimi təessürat yaranır.

Azərbaycanlı bacılarım əməksevər, istedadlı, qonaqpərvər, qızıl qəlbli insanlardır. Mən Azərbaycan qadınlarının bir çox görkəmli nümayəndələri ilə görüşmək imkanı tapıram. Onların arasında yüksək vəzifəli rəsmi şəxslər, professionallar, müəllimlər, həkimlər, rəssamlar, artistlər, fəhlələr, fermerlər və bir çox digər peşə sahibləri var. Bütün bunlar həm də sizin hörmətli Prezidentiniz Heydər Əliyevin müdrik rəhbərliyinə, mehriban qayğısına parlaq sübutdur.

Azərbaycanlı bacıları kimi, Çin qadınları da Çinin həyatının bütün sahələrində çox fəal iştirak edir və ölkənin həyatında mühüm rol oynayırlar. Bizim qadınlar arasında Baş nazirin müavini, Ümumçın Xalq Nümayəndələri Məclisi Daimi Komitəsi Sədrinin müavini, - bu, sizin Milli Məclis Sədrinin müavini vəzifəsinə bərabərdir, - gubernatorun müavini, nazirlər, habelə merlər, müəllim, professor, həkim, rəssam, artist, fəhlə, özəl sahibkar və digər peşə sahiblərindən ibarət qadınların böyük bir ordusu var.

Bununla yanaşı, bizim də, sizin də qadınlar həm də hər bir ailədə və hər bir evdə ana, ömr-gün yoldaşlarıdır. Bütün bunlar bir daha sübut edir ki, Çin və Azərbaycan qadınları arasında oxşar cəhətlər çoxdur və bu, bizi yaxınlaşdırır doğmalaşdırır.

Dünən mən Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə oldum. Tədbir çox yaxşı təşkil edilmişdi. Çox şən, səmimi və təntənəli idi. Elə bu da öz növbəsində komitənin işinin əla işlədiyinə sübutdur.

Qadın Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq fəaliyyətini səyə gücləndirərək, Çinin müvafiq qadın təşkilatı ilə dostluğu və əməkdaşlığı genişləndirir, möhkəmləndirir. Buna gözə size minnədarlığımı bildirmək istərdim.

Bu yüksək tribunadan çıxışının sonunda mən azərbaycanlı bacılarımı və burada olanların hamısına bir daha şəxsi həyatlarında sevinc, səadət, firavanlıq və əmək fəaliyyətlərində uğurlar arzulamaq istərdim.

Azərbaycana da uğurlu inkişaf, çiçəklənmə və qüdrət arzulamaq istərdim.

Yadınızda saxlayın ki, 630 milyon çinli bacınız həmişə sizinlərdir. Diqqətinizə görə sağ olun!

## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ÇİNLİ GÖNC RƏSSAMI QƏBUL ETDİ

1996-ci il mayın 15-də Azərbaycan Prezidenti Heydər Əliyev onun dəvəti ilə Bakıya gələn 11 yaşlı Çin rəssamı Dzen Yanq Yanq və valideynlərini qəbul etdi.

Xatırlatmaq lazımdır ki, Prezident Heydər Əliyev gənc rəssamı hələ bundan bir il əvvəl onun məktubu vasitəsilə tanımışdır. O vaxt Dzen Prezident Heydər Əliyevin adına məktub göndərərək Azərbaycanı tanımaq, habelə görkəmli siyasi xadim kimi Heydər Əliyevin özü ilə yaxından tanış olmaq istədiyini bildirmişdi.

Azərbaycan Prezidenti Heydər Əliyev gənc qonağı və onun valideynlərini səmimi salamlayaraq, onların Bakıya gelişindən məmənun qaldığını söylədi və dedi ki, onun çinli rəssamdan aldığı məktublar, habelə Bakıda nümayiş etdirilmiş rəsmiyyətləri ona böyük təəssürat bağışlamışdır. Belə bir inam ifadə edildi ki, Bakıya səfər Dzen Yanq Yanq və onun valideynləri üçün maraqlı olacaqdır, çünki burada onlar Azərbaycanla və xalqımızla daha yaxşı tanış ola biləcəklər.

Prezident Heydər Əliyevə təşəkkürünü bildirən gənc rəssam onu mayın 10-da qeyd olunmuş ad günü münasibətlə təbrik etdi və bununla əlaqədar



ona açıqcalar və öz rəsmərini bağışladı. Rəsmiyyətdən birinin ölçüsü 30 metrdir. Qızın atası, rəssam Dzen Jen də öz rəsm əsərini Azərbaycanın rəhbərinə hədiyyə verdi, Prezident Heydər Əliyevə uğurlar və firavonluq arzuladı.

Prezident Heydər Əliyev qonaqlara səmimi sözlərinə və gözəl hədiyyələrinə görə təşəkkürünü bildirərək, gənc rəssama müraciətlə dedi: "Sən öz rəsmiyyətlə, habelə mənim cavab verdim məktublarla Çin və Azərbaycan uşaqları arasında ünsiyyət üçün yaxşı şərait yaradırsan". Belə ünsiyyətdən biri Bakıda keçirilmiş sərgi zamanı olmuşdur. Sərgidə Dzen Yanq Yanq gənc bakılırlarla görüşmüştür. Prezident qonaqlara müraciətlə dedi ki, beləliklə, siz ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına kömək edirsiniz.

# ƏLAVƏLƏR

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇİN XALQ RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ ZAMANI İMZALANMIŞ SƏNƏDLƏR

### AZƏRBAYCAN RESPUBLİKASI İLƏ ÇİN XALQ RESPUBLİKASI ARASINDA DOSTLUQ MÜNASİBƏTLƏRİNİN ƏSASLARI HAQQINDA BİRGƏ BƏYANAT

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin dəvəti ilə 1994-cü il tarixində mart ayının 7-11-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. İki ölkə başçıları dost, səmimi və işgūzar şəraitdə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında münasibətlərə dair məsələlər üzrə və habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq problemlər üzrə fikir mübadiləsi aparmışlar.

Danışıqların nəticələri üzrə Tərəflər aşağıdakılardan barədə bəyan etmişlər:

1. Aşağıda Tərəflər adlandırılın Azərbaycan Respublikası və Çin Xalq Respublikası tarix, mədəniyyət və ənənə yaxınlığının, iki ölkənin xalqları arasında dostluq əlaqələrinin, hər iki Tərəf arasında cəxterəlli və sıx əməkdaşlığın inkişafı üçün zəruri əsas yaradacağına əmin olaraq, hesab edirlər ki, aralarındaki dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gelecek inkişafı hər iki dövlətlərin xalqlarının başlıca manafelərinə cavab verir, regional sülh və təhlükəsizliyə xidmət edir.

2. Azərbaycan və Çin, dost dövlətlər kimi BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq öz münasibətlərini beş prinsip - suverenliyə və ərazi bütövlüyüne qarşılıqlı hörmət, qarşılıqlı hücum etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, dinc yanaşı yaşamaq, habelə Beynəlxalq hüququn digər normaları əsasında inkişaf etdirəcəklər.

3. Tərəflər qarşılıqlı fayda və qarşılıqlı etimad əsasında iki ölkə arasında siyasi, ticarət-iqtisadi, elmi-texniki sahədə və təhsil, səhiyyə sahəsində əməkdaşlığın inkişafına köməklik göstərəcəklər. Bu məqsədlə müvafiq sazişlər bağlanacaq.

4. Tərəflər, beynəlxalq sülhün və etimadın möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması üçün birgə səylər göstərərək, yuxarıdakı məsələlər üzrə mütəmadi surətdə fikir mübadiləsi və məsləhətleşmələr keçirəcəklər.

5. Tərəflər iki ölkənin parlamentləri və parlament üzvləri arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət verərək, bu sahədə əməkdaşlığı teşviq edəcəklər.

6. Tərəflər müteşəkkil və beynəlxalq cinayətkarlıqla - narkotik maddələrin qanunsuz dövriyyəsi ilə, terrorizmle, dəniz gəmiçiliyini və mülki hava əlaqələrini təhlükə altına alan qanunsuz aktlarla, mədəni sərvətlərin qanunsuz çıxarılması ilə mübarizə üzrə tədbirlərdə fəal iştirak edəcək və lazımlı olduğunda ayrıca sazişlər bağlayacaq.

7. Azərbaycan Respublikası Hökuməti Çin Xalq Respublikası Hökumətinin Çinin yeganə qanuni hökuməti olduğunu və Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu tanır. Azərbaycan Respublikası Hökuməti Tayvanla rəsmi münasibətlər qurmayıcağını təsdiq edir.

8. Çin Xalq Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinin milli müstəqiliyinin müdafiəsinə və iqtisadiyyatın inkişafına yönəldilmiş səylərini dəstəkləyir. Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüğünü tanır və hörmət edir.

9. Tərəflər üçüncü dövlətin digər Tərəfə qarşı yönəldilmiş hər hansı hərəket və yaxud tədbirlərində iştirak etməyəcəklər. Tərəflər öz ərazi və obyektlərindən digər Tərəfə qarşı üçüncü dövlətin istifadə etməsinə yol verməməyi öhdəsinə götürürler.

10. Bu Bəyanat üçüncü dövlətlərin mənafeyinə, Tərəflərin digər beynəlxalq müqavilələrindən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Azərbaycan Respublikası adından Çin Xalq Respublikası adından  
Heydər Əliyev Tszyan Tszemin

Pekin, 7 mart 1994-cü il

### AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ ÇİN XALQ RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA İNVESTİSİYALARIN TƏŞVİQİ VƏ QARŞILIQLI QORUNMASI HAQQINDA SAZİŞ

Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti (bundan sonra "Razılaşan Tərəflər" adlandırılacaqdır):

Bir dövlətin investorları tərəfindən digər dövlətin ərazisine investisiyalar qoyulması üçün əlverişli şərait yaratmaq istəyərək;

Bu cür investisiyaların qarşılıqlı təşviqi və qorunmasının investorların işgüzar təşəbbüsünü həvəsləndirəcəyini və hər iki ölkənin rifahını yaxşılaşdıracağını etiraf edərək;

İki dövlət arasında bərabərlik və qarşılıqlı fayda əsasında iqtisadi əməkdaşlığı feallaşdırmağı arzu edərək

aşağıdakılardan barədə razılığa gəldilər:

#### Maddə 1

Bu Sazişin məqsədləri üçün:

1. "İnvestisiya" anlayışı bir Razılaşan Tərəfin investorlarının digər Razılaşan Tərəfin qanunlarına və qaydalarına uyğun olaraq axırıncının ərazisine qoyduğu əmlakın hər növü, o cümlədən, lakin istisna olmamaqla:

a) daşınan və daşınmaz mülkiyyət və ipoteka və girov hüquqları kimi digər mülkiyyət hüquqları;

b) şirkətin səhmləri, fondları və şirkətdə iştirakın istənilən digər forması;

s) pul vəsaiti və ya iqtisadi dəyərə malik olan istənilən fəaliyyətin nəticəsi ilə bağlı hüquqlar;

d) müəlliflik hüquqları, sənaye mülkiyyəti, nou-xau və texnoloji proseslər;

e) qanunla verilmiş konsessiyalar, o cümlədən təbii ehtiyatların axtarışı və istismarı üzrə konsessiyalar deməkdir.

#### 2. "İnvestor" anlayışı

Azərbaycan Respublikasına münasibətdə:

a) qüvvədə olan qanuna müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşı kimi öz statusuna malik olan fiziki şəxslər;

b) təşkilat formasından asılı olmayaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına müvafiq olaraq təsis edilmiş və onun ərazisində iqtisadi fəaliyyətdə məşğul olan hüquqi şəxslər və ya onların nümayəndəliyi

Çin Xalq Respublikasına münasibətdə:

a) Çin Xalq Respublikasının vətəndaşları olan fiziki şəxslər;

b) Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq təsis edilmiş və Çin Xalq

Respublikasının ərazisində yerləşən iqtisadi qurumlar deməkdir.

3. "Gəlir" anlayışı investisiyaların qoyulması nəticəsində əldə edilən məbləğ deməkdir və mənfəətlərdən, dividendlərdən, faizlərdən, roylitlərdən və ya digər qanuni gelirlərdən ibarətdir.

#### 4. "Ərazi" anlayışı

Azərbaycan Respublikasına münasibətdə:

Azərbaycan Respublikasının ərazisi, onun kontinental şelfi, dəniz sahəsi və ölkənin dəniz dibi və yeraltı və təbii ehtiyatlara münasibətdə beynəlxalq hüquqa və milli qanunlara uyğun şəkildə müəyyən edilmiş və ya gelecekde müəyyən edilə biləcək, öz suveren hüquqları və ya yurisdiksiyası şamil edilən istənilən ərazi, kontinental şelf, dəniz sahəsi, dəniz dibi və yeraltı və təbii ehtiyatlar;

Çin Xalq Respublikasına münasibətdə:

Çin Xalq Respublikasının qanunlarında müəyyən olunduğu kimi Çin Xalq Respublikasının ərazi və beynəlxalq hüquq qaydalarına uyğun olaraq Çin Xalq Respublikasının suverenliyi, suveren hüquqları və ya yurisdiksiyası şamil edilən yaxın sahələr

deməkdir.

#### Maddə 2

1. Hər bir Razılaşan Təref öz ərazisində digər Razılaşan Tərefin investorlarının investisiya fəaliyyətini həvəsləndirir və öz qanunları və qaydalarına uyğun olaraq bu investisiya qoyuluşuna icazə verir.

2. Hər bir Razılaşan Təref digər Razılaşan Tərefin vətəndaşlarına bu investisiyalarla bağlı fəaliyyətə əlaqədar birincinin ərazisine daxil olmağa və ya ərazisində olarkən viza almağa və işləmək üçün icazə almağa yardım edir və imkan yaradır.

#### Maddə 3

1. Bir Razılaşan Tərefin investorlarının investisiyalarına və investisiyalarla bağlı fəaliyyətlərinə digər Razılaşan Tərefin ərazisində ədalətli və bərabərhüquqlu rejim yaradır və onlar qorunur.

2. Bu maddənin birinci bəndində göstərilən rejim və qoruma hər hansı üçüncü dövlətin investorlarının investisiyalarına və investisiyalarla bağlı fəaliyyətlərinə münasibətdə az əlverişli olmamalıdır.

3. Bu maddənin 1 və 2 bəndlərində göstərilən rejim və qoruma digər Razılaşan Tərefin üçüncü dövlətin investorlarının investisiyalarına gömrük ittifaqı, sərbəst ticaret zonası, iqtisadi ittifaq, ikiqat vergiqoymaşın aradan qaldırılması və ya sərhədyanı ticarət güzəştləri ilə bağlı verilən üstünlüklərə şamil edilmir.

#### Maddə 4

1. Bir Razılaşan Tərefin investorlarının investisiyaları digər Razılaşan Tərefin ərazisində, aşağıdakı şərtlərə riayət olunmadan, ekspropriasiya edilməyəcək, milliləşdirilməyəcək və ya bənzər tədbirlərə (bundan sonra - "Ekspropriasiya") məruz qalmayacaq:

- a) ictimai mənafə tələb etdikdə;
- b) daxili qanun prosedurları əsasında;
- c) ayrı-seçkiliyə yol verməmək əsasında;
- d) kompensasiya əsasında.

2. Bu maddənin 1(d) bəndində göstərilən kompensasiya ekspropriasiya haqqında

məlumat bildirildiyi anda ekspropriasiyaya məruz qalan investisiyaların malik olduğu dəyərə bərabər olur, dönerli olmalıdır və köçürüle bilmelidir. Kompensasiya texirə salınmadan ödənməlidir.

#### Maddə 5

Bir Razılaşan Tərefin investorlarının investisiyaları digər Razılaşan Tərefin ərazisində baş verən müharibə, fövqəladə vəziyyət, kütləvi iğtişaş, qiyam və ya digər oxşar hadisələr nəticəsində ziyan çəkərsə axırıcı tərəf onlara hər hansı üçüncü dövlətin investorlarına yaradılan şəraitdən az əlverişli şərait yaratmalıdır.

#### Maddə 6

1. Bir Razılaşan Təref öz qanunlarına və qaydalarına uyğun olaraq digər Razılaşan Tərefin investorlarına onların birinci Razılaşan Tərefin ərazisində olan investisiyalarının və gəlirlərinin köçürülməsinə təminat verir, o cümlədən:

- a) mənfəətlər, dividendlər, faizlər və digər qanuni gelirlər;
- b) investisiyaların tamamilə və ya qismən leğv edilməsindən əldə olunan məbləğlər;
- c) investisiyalarla bağlı kredit sazişinə uyğun olaraq həyata keçirilən ödənişlər;
- d) (d) bəndində nəzərdə tutulan roylitlər;
- e) texniki yardımla və ya idarəetmə ilə bağlı ödənişlər;
- f) müqavilələr əsasında həyata keçirilən layihələrlə bağlı ödənişlər;
- j) bir Razılaşan Tərefin investisiyalarla əlaqədar digər Razılaşan Tərefin ərazisində işləyən vətəndaşlarının əmək haqqları.

2. Yuxarıda göstərilən köçürmə investisiyaları qəbul edən Tərefin ərazisində köçürmə tarixinə olan mübadila kursu ilə həyata keçiriləcək.

#### Maddə 7

Bir Razılaşan Təref və ya onun Agenti investora, onun digər Razılaşan Tərefin ərazisində investisiyalarına aid təminatla bağlı ödənişlər həyata keçirirse, ikinci Razılaşan Təref bu investorun istənilən hüquq və ya tələbərinin birinci Razılaşan Tərefə və ya onun Agentinə verilməsini tanır və birinci Razılaşan Tərefin və ya onun Agentinin bu hüquq və ya tələbə aid haqqını tanır. Verilmiş hüquqlar və ya haqqlar investorun malik olduğu belə hüquq və haqqlardan artıq olmayacaqdır.

#### Maddə 8

1. Razılaşan Təreflər arasında bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı mübahisələr, imkan daxilində, diplomatik kanallar vasitəsi ilə məsləhətləşmələr əsasında tənzimlənir.

2. Mübahisə altı ay ərzində bu yolla tənzimlənmezse, o Razılaşan Təreflərdən birinin tələbi ilə münsiflər məhkəməsinə verilir.

3. Bu məhkəmə üç hakimdən ibarət olur. Razılaşan Təreflərdən birinin digər Razılaşan Tərefin məhkəməyə yazılı müraciətini aldığı tarixdən keçən iki ay ərzində hər Razılaşan Təref bir hakim təyin edir. Bu iki hakim növbəti iki ay ərzində birlikdə hər iki Razılaşan Təreflə diplomatiq münasibətləri olan üçüncü dövlətin vətəndaşını üçüncü hakim kimi seçir. Üçüncü hakim Razılaşan Təreflər tərəfindən münsiflər məhkəməsinin sadri təyin edilir.

4. Əgər münsiflər məhkəməsi məhkəməyə yazılı müraciətin tarixindən keçən dörd ay ərzində yaradılmazsa Razılaşan Təreflərdən hər biri, başqa razılaşma olmadıqda, Beynəlxalq Məhkəmənin Prezidentini həmin ana qədər təyin edilməmiş hakimi (hakimləri) təyin etmək üçün dəvət edə bilər. Əgər Prezident Razılaşan Təreflərdən birinin vətəndaşlığırsa və ya hər hansı başqa səbəbdən bu funksiyani yerinə yetirə bilmirsə, Beynəlxalq Məhkəmənin növbəti yüksək vəzifəli şəxsi, Razılaşan Təreflərin vətəndaşı deyilsə, zəruri

təyinatı (təyinatları) yerinə yetirmək üçün dəvet edilə bilər.

5. Münsiflər məhkəməsi öz prosedurunu müəyyən edir. Məhkəmə öz qərarlarını bu Sazişin müddəalarına və hər iki Razılaşan Tərəfin tanıldığı beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq qəbul edir.

6. Məhkəmə öz qərarını səs çıxluğu ilə qəbul edir. Hər qərar hər iki Razılaşan Tərəf üçün qəti və məcburidir. Münsiflər məhkəməsi istenilən Razılaşan Tərəfin tələbi ilə öz qərarlarının səbəblərini izah edir.

7. Hər bir Razılaşan Tərəf özünün təyin edilmiş hakiminin və özünün məhkəmə prosesində təmsilciliyi ilə bağlı xərci ödəyir. Sədrin və məhkəmənin müvafiq xərcləri Razılaşan Tərəflər arasında bərabər bölünür.

#### Maddə 9

1. Bir Razılaşan Tərəfin investoru və digər Razılaşan Tərəf arasında ikinci Tərəfin ərazisindəki investisiya ilə bağlı istenilən mübahisə, imkan daxilində, tərəflər arasında dostcasına danışıqlar yolu ilə tənzimlənir.

2. Mübahisə altı ay ərzində danışıqlar yolu ilə tənzimlənməzse mübahisədə iştirak edən istenilən Tərəf mübahisəni investisiyaları qəbul edən Razılaşan Tərəfin səlahiyyətli məhkəməsinə vermək hüququna malikdir.

3. Ekspropriasiya ilə əlaqədar kompensasiya məbleğinə aid mübahisə, bu Maddənin 1-ci bəndində göstərilən qaydada danışıqların başlanmasından keçən altı ay ərzində tənzimlənə bilməzsə, o istenilən tərəfin tələbi ilə münsiflər məhkəməsinə verile bilər. Bu bəndin müddəaları, müvafiq investorun bu Maddənin 2-ci bəndində göstərilən prosedurdan istifadə etdiyi halda, tətbiq edilmir.

4. Bu münsiflər məhkəməsi hər bir halda aşağıdakı qaydada yaradılır: mübahisədə iştirak edən hər tərəf bir hakim təyin edir və bu iki hakim Razılaşan Tərəflərdən hər biri ilə diplomatik münasibətləri olan üçüncü Dövlətin vətəndaşını Sədr kimi seçirlər. İlk iki hakim, mübahisədə iştirak edən istenilən tərəfin məhkəmə ilə əlaqədar digər tərəfə yazılı müraciətindən keçən iki ay ərzində təyin edilir və Sədr dörd ay ərzində seçilir. Yuxarıda göstərilən müddət ərzində məhkəmə yaradılmazsa mübahisədə iştirak edən istenilən tərəf investisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəzin Baş katibini zəruri təyinatları yerinə yetirmək üçün dəvet edə bilər.

5. Məhkəmə öz prosedurunu təyin edir. Amma məhkəmə prosedurunu müəyyən edərək, investisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəzin Arbitraj Qaydalarını əsas tuta bilər.

6. Məhkəmə öz qərarını səs çıxluğu ilə qəbul edir. Bu qərar mübahisədə iştirak edən tərəflər üçün qəti və məcburidir. Hər iki Razılaşan Tərəf qərarın öz müvafiq milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsinə çalışır.

7. Məhkəmə öz qərarını mübahisədə iştirak edən investisiyaları qəbul edən Razılaşan Tərəfin mübahisələrin həlli qaydaları da daxil olmaqla milli qanunvericiliyinə, bu Sazişin müddəalarına, həmçinin hər iki Razılaşan Tərəfin qəbul etdiyi ümumi tanınmış beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq qəbul edir.

8. Mübahisədə iştirak edən hər tərəf özünün təyin edilmiş məhkəmə üzvünün və özünün məhkəmə prosesində təmsilciliyi ilə bağlı xərci ödəyir. Təyin edilmiş sədrin xərci və qalan xərclər mübahisədə iştirak edən tərəflər arasında bərabər bölünür.

#### Maddə 10

Bir Razılaşan Tərəfin öz qanunlarına və qaydalarına uyğun olaraq digər Razılaşan Tərəfin investisiyalarına və ya investorlarının bu investisiyalarla bağlı fəaliyyətinə aid yaratdığı rejim bu Sazişlə təmin edilən rejimdən əlverişlidirsə, daha əlverişli rejim tətbiq olunur.

#### Maddə 11

Bu Saziş, özünün qüvvəyə mindiyi ana qədər və ya qüvvəyə mindikdən sonra, istenilən Razılaşan Tərəfin investorlarının digər Razılaşan Tərəfin qanunlarına və qaydalarına uyğun olaraq axırıncının ərazisində həyata keçirdiyi investisiyalara tətbiq olunur.

#### Maddə 12

1. İki Razılaşan Tərəfin nümayəndələri bu məqsədlər üçün vaxtaşırı görüşlər keçirir:
  - a) bu Sazişin yerinə yetirilməsinin vəziyyəti;
  - b) hüquqi məlumatlar və investisiya imkanlarına aid informasiya mübadiləsi;
  - c) investisiyalarla bağlı ortaya çıxan mübahisələrin həlli;
  - d) investisiyaların təşviqi ilə bağlı təkliflərin irəli sürülməsi;
  - e) investisiyalarla bağlı digər məsələlərin öyrənilmesi.

2. İstenilən Razılaşan Tərəf bu maddənin 1-ci bəndi ilə bağlı istenilən məsələyə dair məsləhətələşmə keçirmek üçün müraciət edərsə digər Razılaşan Tərəf təxire salınmadan cavab verir və məsləhətələşmələr növbə ilə Pekində və Bakıda keçirilir.

#### Maddə 13

1. Bu Saziş hər iki Razılaşan Tərəfin öz müvafiq daxili qanunvericilik prosedurlarının başa çatması haqqında bir-birinə yazılı məlumat verdiyi tarixdən sonrakı ayın birinci günündə qüvvəyə minir və beş il müddətində qüvvədə qalır.

2. Bu Saziş, istenilən Razılaşan Tərəf digər Razılaşan Tərəfə Sazişin qüvvəsinin dayandırılması haqqında bu maddənin 1-ci bəndində göstərilən müddətin başa çatmasına bir il qalmış yazılı müraciət edərsə, bu müddət tamam olduqdan sonra qüvvəsini itirir.

3. İlk beş illik müddət başa çatıldıqdan sonra istenilən Razılaşan Tərəf en azı bir il önce digər Razılaşan Tərəfə yazılı məlumat verməklə istenilən vaxt bu Sazişin qüvvəsini dayandırıb ilə.

4. Bu Saziş müddəti bitənə qədər həyata keçirilən investisiyalara münasibətdə 1-12-ci maddələrin müddəaları müddətin bitmə tarixindən növbəti on il ərzində qüvvəsini saxlayır.

Öz Hökumətlərindən müvafiq qaydada səlahiyyətlər almış imza edənlər bu Saziş imzaladılar.

Saziş Pekin şəhərində 1994-cü il mart ayının 7-də, hər biri Azərbaycan, Çin və ingilis dillərində olmaqla iki nüsxədə tərtib edilmişdir. Bütün məntələr eyni qüvvəyə malikdir. Mətnlərin təfsirində müxtəlif fikirlər olduqda ingiliscə mətnə üstünlük verilir.

Azərbaycan Respublikası  
Hökuməti adından

Çin Xalq Respublikası  
Hökuməti adından

**AZƏRBAYCAN RESPUBLİKASININ HÖKUMƏTİ  
İLƏ ÇİN XALQ RESPUBLİKASININ HÖKUMƏTİ  
ARASINDA HAVA ƏLAQƏSİ YARADILMASI HAQQINDA  
P R O T O K O L**

Aşağıda Tərəflər adlanan, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti,

onların əraziləri arasında müntəzəm hava əlaqələrinin yaradılması məqsədi ilə aşağıdakılardan barədə razılığa gəldilər:

**Maddə 1**

Tərəflərin əraziləri arasında müntəzəm uçuşlar müvəqqəti icazə qaydası əsasında həyata keçiriləcək. Carter reyslərin yerinə yetirilməsi Tərəflərin milli qaydaları əsasında tənzimlənəcək. Tərəflər bu barədə məlumatı bir-birinə təqdim edəcəklər.

**Maddə 2**

Tərəflər razılığı geldilər ki, müvəqqəti razılıq qaydası Azərbaycan Respublikasının Hökuməti və Çin Xalq Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş bağlanana qədər qüvvədə olacaq.

**Maddə 3**

Tərəflər arasında hava əlaqəsi iki Tərəfin müvafiq təyin edilmiş aviasiya müəssisələri arasında imzalanacaq kommersiya və texniki xidmət haqqında sazişlər və hazırlıq Protokolun əsasları ilə tənzimlənəcəkdir.

**Maddə 4**

Tərəflər Bakı-Tyanszin (o baş-bu başa) xəttində müntəzəm reyslərin yerinə yetirilməsi üçün öz aviasiya müəssisələrini təyin edirlər.

**Maddə 5**

Tərəflər başqa Tərəfin aviasiya müəssisələrinə öz ərazisi üzərində uçmağa imkan verilməsinə razılaşmışdır.

**Maddə 6**

Qeyri-kommersiya məqsədilə eniş məntəqələri Tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

**Maddə 7**

Hazırkı Protokol imzalanan vaxtdan qüvvəyə minir və Azərbaycan Respublikasının Hökuməti və Çin Xalq Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında saziş bağlanana qədər qüvvədə olacaq.

1994-cü il mart ayının 7-də Pekin şəhərində iki nüsxədə, hər biri Çin və Azərbaycan dil-lərində tərtib edilmişdir və hər iki metn eyni qüvvəyə malikdir.

**Azərbaycan Respublikası  
Hökuməti adından**

**Çin Xalq Respublikası  
Hökuməti adından**

**AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ  
ÇİN XALQ RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA  
ELMI-TEXNİKİ ƏMƏKDASLIQ HAQQINDA SAZİŞ**

Aşağıda Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti,

bərabərlik və qarşılıqlı fayda əsaslarında elm və texnika sahəsində əməkdaşlığı inkişaf etdirməyi və möhkəmləndirməyi arzu edərək,

bu əməkdaşlığın iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə imkan yaradacağını nəzərə alaraq,

elm və texnika sahəsində əməkdaşlığın hər iki ölkənin qarşılıqlı faydalananması məqsədini daşıdığını dərk edərək,

yeni şəraitdə uzunmüddətli əməkdaşlıq üçün təməlin qoyulmasını zəruri hesab edərək, aşağıdakılardan barədə razılığa gəldilər:

**Maddə 1**

Tərəflər qarşılıqlı maraq kəsb edən sahələr üzrə iki ölkə arasında elmi-texniki əməkdaşlığı öz qanun və qaydalarına uyğun olaraq təşviq edəcəklər.

**Maddə 2**

Tərəflər bu Sazişin 1-ci maddəsində nəzərdə tutulan elmi-texniki əməkdaşlığının həyata keçirilməsi məqsədilə birbaşa elmi-texniki əlaqələrin yaradılması, xüsusi sazişlər, müqavilələr və kontraktların bağlanmasına yardım göstərəcəklər.

**Maddə 3**

Tərəflər fundamental tədqiqatlar sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər. Bu sahə üzrə hər iki Tərəf birgə işlərin yaradılmasına yönəldilmiş müxtəlif təşəbbüs'ləri təşviq edəcək.

**Maddə 4**

Tərəflər öz iqtisadiyyatlarının inkişafı üçün innovasiya və texnoloji tərəqqinin xüsusi əhəmiyyətini təsdiqləyərək, ölkə daxilindəki normalara lazımi şəkildə riayət olunmaqla, tətbiqi tədqiqatlar və yeni texnologiyalar sahəsində əməkdaşlığın hərtərəfli genişlənməsinə və təşviq edilməsinə çalışacaqlar.

Tərəflər elmi-tədqiqat və təcrübəvi-konstruktur layihələrinin hazırlanması və onların əsasında müstərek müəssisələrin yaradılmasına yardım edəcəklər.

Bu məqsədilə tədqiqatların və işləmələrin nəticələrinin birgə tətbiqi və istifadə edilməsində maraqlı olan elmi-tədqiqat mərkəzləri, müəssisələri və təşkilatları arasında birbaşa əlaqələrin yaradılması təşviq ediləcəkdir.

**Maddə 5**

Azərbaycan və Çin təşkilatları arasında elmi-texniki əməkdaşlıq aşağıdakı vasitələrlə həyata keçirilə bilər:

elm və texnika sahəsində mütəxəssislərin mübadiləsi;  
elmi-texniki məlumat mübadiləsi;  
elmi-texniki biliyin və təcrübənin verilməsi;  
birgə elmi və texnoloji tədqiqatların və işləmələrin aparılması, həmçinin, müstərek elmi-tədqiqat mərkəzləri, laboratoriya, elmi qrupların və s. təşkil olunması;  
qarşılıqlı maraq kəsb edən məsələlər üzrə seminar, simpozium və konfrans, elmi-texniki sərgilərin təşkil edilmesi;  
Tərəflərin müəyyən edəcəyi digər yollarda elmi-texniki əməkdaşlıq.

**Maddə 6**

Bu Sazişin həyata keçirilməsində məsul Təşkilatlar:

- Azərbaycan tərəfindən - Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi və Azərbaycan Respublikası Elmlər Akademiyası;

- Çin tərəfindən - Çin Xalq Respublikasının Dövlət Elm və Texnika Komitəsi.

**Maddə 7**

Tərəflərin təşkilatlarının nümayəndələri əməkdaşlığın sahələri və programlarının müəyyən edilməsi, əldə olunmuş razılaşmaların həyata keçirilməsinə baxılması, həmcinin, bu Sazişlə bağlı digər məsələlərin müzakirə edilməsi üçün müntəzəm olaraq görüşəcəklər.

Tərəflərin təşkilatları, bu Sazişlə bağlı öhdəliklərin yerinə yetirilməsinə mane olan və ya mane ola biləcək səbəblərin meydana gəlməsi haqqında bir-birilərinə dərhal məlumat verəcək, ortaya çıxan məsələlərin həlli və zəruri hallarda müvafiq tədbirlərin hazırlanması üçün ekspertlərin məsləhələşmələrini və yiğincəqlərini təşkil edəcəklər.

**Maddə 8**

Azərbaycan və Çin təşkilatları arasında elmi-texniki əməkdaşlığın və bu Sazişin yerinə yetirilməsi üçün mütəxəssislərin ezamiyəti ilə bağlı maliyyə xərcləri aşağıdakı vasitələrlə aparıla bilər:

Göndərilən tərefin hesabına;

Tərəflərin bu barədə razılığı varsa, valyutasız ekvivalent mübadilə yolu ilə;

Hər iki ölkədə mövcud qanunvericiliyə zidd olmayan, Tərəflərin bağladıqları Saziş və Müqavilərdə xüsusi qeyd olunan və həmcinin, əməkdaşlığın təşkiline aid məsələlərdə protokolların şərtlərinə əsasən.

**Maddə 9**

Ticarət və sənaye ilə bağlı səbəblər üzündən yayılması lazımlı olmayan məlumatdan başqa, əməkdaşlıq fealiyyəti zamanı əldə edilən və sənaye mülkiyyətinə aid olmayan məlumat və yaxud digər məlumat Razılaşan Tərəflərin rəsmi razılığı ilə və ya əməkdaşlıq edən Azərbaycan və Çin təşkilatlarının qaydalarına uyğun olaraq üçüncü ölkələrə ötürüle bilər.

**Maddə 10**

Bu Saziş müddəaları Tərəflər arasında və üçüncü ölkələrlə imzalanan beynəlxalq saziş və müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.

**Maddə 11**

Hazırkı Saziş imzalandığı gündən qüvvəyə minir və 5 il müddətində qüvvədə qala-caqdır. Əgər Tərəflərdən biri, müvafiq müddətin bitməsinə 6 ay qalmış yazılı surətdə onun təsir qüvvəsini dayandırmaq niyyəti barədə digər Tərəfə xəber verməzsə, o hər dəfə növbəti 5 il müddətinə uzadılacaqdır.

1994-cü il mart ayının 7-də Pekin şəhərində, iki nüsxədə, hər biri Azərbaycan və Çin dil-lərində imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.

**Azərbaycan Respublikası  
Hökuməti adından**

**Çin Xalq Respublikası  
Hökuməti adından**

**AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ  
ÇİN XALQ RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA  
SƏHIYYƏ VƏ TİBB ELMİ SAHƏSİNDE ƏMƏKDAŞLIQ HAQQINDA  
SAZİŞ**

Aşağıda Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişafı və möhkəm-ləndirilməsi məqsədi ilə aşağıdakılardan barədə razılığa gəldilər:

**Maddə 1**

Tərəflər mövcud qanunvericilik və qaydalara uyğun olaraq səhiyyə və tibb elmi sahəsində uzunmüddətli, qarşılıqlı faydalı və effektiv əməkdaşlığın inkişaf etdirilməsi üçün səy göstərəcəklər.

**Maddə 2**

Tərəflər səhiyyə, tibb və farmakoloji elmlər sahəsində elmi-tədqiqat işlərinin aparılması üçün iki ölkənin sanitariya və farmakologiya işçilərinə yardım edəcək, onları dəstek-ləyəcəklər.

**Maddə 3**

Tərəflər iki ölkənin tibb, farmakologiya və gigiyena sahəsində çalışan müəssisələri arasında birbaşa əməkdaşlığı təşviq edəcək və dəstəkləyəcək.

**Maddə 4**

Tərəflər təcrübə mübadiləsi aparmaq məqsədilə razılaşdırılmış şərtlərə əsasən qarşılıqlı olaraq mütəxəssis göndərəcəklər.

**Maddə 5**

Tərəflər hazırkı Sazişin yerinə yetirilməsi üçün müştərek işçi qrupunu yaradacaq və həmin qrup iki illik icra planını hazırlayıb qəbul edəcək. Bu plana əməkdaşlığın konkret programı və maliyyə şərtləri daxil olacaqdır. İşçi qrupunun iclasları növbə ilə iki ölkənin paytaxtlarında keçiriləcəkdir.

**Maddə 6**

Hər iki Tərəf əməkdaşlığı valyutasız əsaslarla həyata keçirəcək. Xüsusi qeyd olunmuş bəzi hallardan başqa, göndərən Tərəf, qəbul edən Tərefin paytaxtına qədər və geri xərcləri, beynəlxalq gediş-gəliş xərclərini, qəbul edən Tərəf isə, ölkə daxilindəki nəqliyyat, qalma və gələn mütəxəssislərin gündəlik xərclərini ödəyəcəkdir.

**Maddə 7**

Hazırkı Saziş imzalandığı gündən qüvvəyə minir və beş il müddətində qüvvədə qala-caqdır.

Əgər Tərəflərdən biri, hazırkı Sazişin qüvvəsinin dayandırılması haqqında onun qüvvədə olduğu müddətin bitməsinə altı ay qalmış digər Tərəfə yazılı surətdə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.

Bu saziş 1994-cü il mart ayının 7-də Pekin şəhərində, iki nüsxədə, hər biri Azərbaycan və Çin dillerində imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.

**Azərbaycan Respublikası  
Hökuməti adından**

**Çin Xalq Respublikası  
Hökuməti adından**

**AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ  
ÇİN XALQ RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA  
MƏDƏNİ ƏMƏKDASLIQ HAQQINDA  
SAZİŞ**

Aşağıda Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti,

iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəni əməkdaşlıq şərait yaradılması məqsədi ilə aşağıdakılardan barədə hazırkı Sazişi bağlamağı qərara aldılar:

**Maddə 1**

Tərəflər bərabərlik və qarşılıqlı fayda prinsiplərinə uyğun olaraq iki ölkənin müvafiq idarələri arasında mədəniyyət, təhsil, ictimai elmlər, səhiyyə, idman, turizm, mətbuat, nəşriyyat işi, radio verilişləri, televiziya və kinematoqrafiya sahəsində əməkdaşlıq və mübadiləyə imkan yaratmaq və kömək etmək barədə razılığa gəldilər.

**Maddə 2**

Tərəflər mədəniyyət və incəsənət sahəsində aşağıdakı xüsuslarda əməkdaşlıq və mübadilə həyata keçirmək barədə razılığa gəldilər:  
 - yazıçılar və incəsənət xadimləri qrupları mübadiləsi;  
 - qastollar üçün bədii kollektivlər mübadiləsi;  
 - mədəniyyət və incəsənət sərgiləri mübadiləsi;  
 - mədəniyyət və incəsənət sahəsində kitab, jurnal və digər materiallar mübadiləsi.

**Maddə 3**

Tərəflər bilavasitə əlaqələrin və əməkdaşlığın inkişafına, xüsusilə iki ölkənin muzey və kitabxanaları arasında material mübadiləsinə imkan yaradacaqlar.

**Maddə 4**

Tərəflər təhsil sahəsində aşağıdakı xüsuslarda əməkdaşlıq və mübadilə həyata keçirmək barədə razılığa gəldilər:  
 - iki ölkənin ali məktəbləri arasında bilavasitə əlaqələrin və əməkdaşlığın yaradılmasını həvəsləndirmək və buna kömək etmək;  
 - tələbata uyğun olaraq tədqiqat, tanışlıq və mühazirə oxumaq üçün müəllim, alim və mütəxəssis mübadiləsi etmək;  
 - tələbat və imkan əsasında qarşılıqlı təqaüd kvotasi ayırmaq;  
 - iki ölkənin təhsil idarələri arasında dərslik və digər pedaqoji ədəbiyyat mübadiləsinə imkan yaratmaq və kömək etmək;  
 - digər Tərəfin alim və mütəxəssislərinin onların ölkələrində keçirilən beynəlxalq konfranslarda iştirakına imkan yaratmaq və kömək etmək.

**Maddə 5**

Tərəflər ictimai elmlər, o cümlədən çinşünaslıq, türkologiya, tarix, etnoqrafiya, arxeolojiya sahəsində tanışlıq, mühazirə oxumaq, ikitərəfli və beynəlxalq konfranslarda iştirak etmək üçün alim mübadiləsi və material mübadiləsi yolu ilə mübadilə həyata keçirmək barədə razılığa gəldilər.

**Maddə 6**

Tərəflər iki ölkənin tibb və səhiyyə müəssisələri arasında bilavasitə mübadilə və əməkdaşlığın, informasiya və mütəxəssis mübadiləsinin inkişafına imkan yaradacaqlar.

**Maddə 7**

Tərəflər iki ölkənin idman və turizm idarələri arasında əməkdaşlıq imkan yaradacaqlar.

**Maddə 8**

Tərəflər mətbuat, nəşriyyat işi, radio verilişləri, televiziya və kinematoqrafiya sahəsində mübadilə və əməkdaşlıq həyata keçirmək barədə razılığa gəldilər.

**Maddə 9**

Tərəflər gənclər, qadınlar və digər ictimai təşkilatlar arasında mübadiləyə və əməkdaşlıq imkan yaratmaq barədə razılığa gəldilər.

**Maddə 10**

Tərəflər yaradıcılıq ittifaqları arasında mübadilə və əməkdaşlıq imkan yaradacaqlar.

**Maddə 11**

Bu Sazişin həyata keçirilməsi üçün Tərəflərin uyğun idarələri öz sazişlərini bağlaya bilər.

**Maddə 12**

Hazırkı Saziş imzalandığı gündən qüvvəyə minir, qüvvədə qalma müddəti beş ildir. Əgər Tərəflərdən biri Sazişin müddətinin bitməsinə 6 ay qalmış yazılı şəkilde onu dayandırmaq istəyini digər Tərəfə bildirməzsə, onun qüvvəsi sonrakı beş il müddətinə uzadılmaqla davam etdiriləcək.

Pekin şəhərində 1994-cü il mart ayının 7-də, iki nüsxədə, hər biri Azərbaycan və Çin dil-lərində imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.

**Azərbaycan Respublikası  
Hökuməti adından**

**Çin Xalq Respublikası  
Hökuməti adından**

**AZƏRBAYCAN RESPUBLİKASININ HÖKUMƏTİ  
İLƏ ÇİN XALQ RESPUBLİKASININ HÖKUMƏTİ  
ARASINDA KİNEMATOQRAFIYA, RADIO VERİLİŞLƏRİ  
VƏ TELEVİZİYA SAHƏSİNDE  
PROTOKOL**

Azərbaycan Respublikasının Hökuməti və Çin Xalq Respublikasının Hökuməti, (aşağıda "Tərəflər" adlandırılacaq) kino, radio və televiziya sahəsində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək, iki ölkə arasında qarşılıqlı anlaşmaya kömək etmək məqsədilə,

Aşağıdakılardan barəsində razılığa gəldilər:

**Maddə 1**

Tərəflər hər iki ölkədə həyatın mədəniyyət və turizm sahələrini əks etdirən radio və televiziya programlarını mübadilə edirlər:

- mübadilə edilən material və programların dəyəri ödənilmir;

-verilişlərin tərtib edilməsi hüququ, həmçinin onların göndərilmə xərcləri göndərən tərəfin üzərinə düşür;

- hər bir tərəfin mübadilə edilən program və materialları ixtisas etmək hüququ vardır, lakin onların ilk ideyasını dəyişmək olmaz.

- mübadilə edilən materialların üçüncü tərəfə verilməsinə, ticarət məqsədilə istifadə olunmasına və tərəflər arasında əvvəlcədən yazılı razılıq olmadan onların orijinalində dəyişikliklər edilməsinə icazə verilmir.

**Maddə 2.** Tərəflər əvvəlcədən razılaşmaya əsasən bəzi mühüm milli bayramlar münəsibəti ilə televiziya verilişlərinin translyasiya edilməsi sahəsində əməkdaşlıq edirlər.

**Maddə 3.** Tərəflər iki ölkə arasında əməkdaşlıq sahələrini inkişaf etdirmək məqsədilə radio, televiziya və radiotexniki təhcizat sahəsində çalışan rəhbər və texniki işçilərin əqəmlərlə səfər mübadiləsinin edilməsinə tərəfdardır; konkret işlər ayrılıqda müzakirə ediləcəkdir. Yol xərcləri göndərən tərəfin, yaşıyış, yemek, təcili tibbi yardım və nəqliyyatda daxili gediş-geliş xərcləri isə dəvət edən tərəfin üzərine düşür.

**Maddə 4.** Tərəflər her bir halda qabaqcadan aparılmış yazışmaya uyğun olaraq digər tərəfin radio və televiziya mütəxəssis və müxbirlərinə şərait yaradılmasına əqəmlərlə köməklik göstərirler.

**Maddə 5.** Tərəflər radio və televiziyanın müxtəlif sahələrində məlumat, informasiya tədqiqatları və texniki tədqiqatları mübadilə edirlər.

**Maddə 6.** Tərəflər hər iki ölkədə qüvvədə olan qayda və təlimatlara uyğun olaraq kadr-lar hazırlanması imkanlarından istifadə olunmasına köməklik edirlər.

**Maddə 7.** Tərəflər Azerbaycan kino həftəsinin (sərgisinin) və Çin kino həftəsinin (sərgisinin) keçirilməsi, tərəflərin əvvəlcədən razılaşmasına uyğun olaraq telehəftələrin mübadilə olunması səyərini müdafiə edirlər.

**Maddə 8.** Bu Protokol imzalandığı gündən etibarən iki il müddətinə qüvvədədir və razılığa gələn tərəflərdən biri Protokolun müddətinin qurtarmasına ən azı üç ay qalmış onu pozmaq isteyini bildirməzsə, onun vaxtı həmin müddətə avtomatik uzadılır.

Mətən hər hansı bir əlavə razılığa gələn tərəflərdən birinin yazılı təklifi və digərinin razılığı əsasında edilir.

Bu Protokol 1994-cü il martın 7-də Pekin şəhərində imzalanmış, hər biri iki nüsxədə olmaqla Azərbaycan və Çin dillərində tərtib edilmişdir. Hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası  
Hökuməti adından

Çin Xalq Respublikası  
Hökuməti adından

### AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ ÇİN XALQ RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA TURİZM SAHƏSİNDE ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ

Aşağıda "Razılığa gələn Tərəflər" adlanan Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti iki ölkənin rəsmi turizm təşkilatları arasında turist əlaqələrini və əməkdaşlığı inkişaf etdirmək arzusunu ilə,

turizm sahəsində uzunmüddətli sabit və əqəmlərlə fayda əsasında əməkdaşlığın inkişaf etdirilməsində iki ölkənin ümumi mənafeyindən çıxış edərək,

iki ölkənin xalqları arasında daha dərin anlaşmanın təmin edilməsində turizmin əhəmiyyətini anlayaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

**Maddə 1.** Razılığa gələn Tərəflər hər iki ölkə vətəndaşlarının bir-birlərinin tarixi, mədəni və turizm dəyərlərini daha yaxşı şəkildə tanımları məqsədi ilə informasiya, sənəd və materiallar mübadiləsinə səy göstərəcəklər.

**Maddə 2.** Razılığa gələn Tərəflər hər iki ölkə vətəndaşlarının qarşılıqlı turist səyahətləri ni həvəsləndirmək məqsədi ilə öz mövcud qanunvericiliklərinə müvafiq surətdə turistlərin gedisi və gelişinə aid rəsmiyetlərin sadələşdirilməsi üzrə zəruri tədbirlər görcəcəklər.

**Maddə 3.** Razılığa gələn Tərəflər öz ölkələrində turizmin inkişafı naminə reklam fəaliyyətini həyata keçirmək üçün səy göstərəcək və digər Razılığa gələn Tərəfin ölkəsində nümayəndəliyin açılması imkanını nəzərdən keçirəcəklər.

**Maddə 4.** Razılığa gələn Tərəflər qarşılıqlı turist əməliyyatlarının genişləndirilməsi məqsədi ilə iki ölkənin turist müəssisələri arasında əməkdaşlığının inkişafına köməklik göstərəcəklər.

**Maddə 5.** Razılığa gələn Tərəflər turist təsisatlarının planlaşdırılması, kapital qoyuluşu, layihələşdirilməsi və tikintisi sahələrində, habelə turizm sahəsində birgə müəssisələrin yaradılması və idarə olunması işində təcrübə mübadiləsinə çalışacaqlar.

**Maddə 6.** Razılığa gələn Tərəflərin rəsmi turizm təşkilatlarının nümayəndələri iki ölkə arasında bu sahədə əməkdaşlığın və turizm işinin inkişafı məsələlərinin müzakirəsi üçün ölkələrdən hər birində növbə ilə görüşlər keçirilməsi barədə razılaşacaqlar.

**Maddə 7.** Razılığa gələn Tərəflər turizm sahəsində təcrübə mübadiləsinə kömək məqsədilə bu sahədə mütəxəssis, alim və stajorlar mübadiləsi imkanlarını araşdıracaq və bunun üçün zəruri şərait yaradacaqlar.

**Maddə 8.** Razılığa gələn Tərəflərin turist müəssisələri arasında turizm fəaliyyəti ilə bağlı tədiye və hesablaşmalar iki ölkənin qanunvericiliyinə müvafiq surətdə bu işə vəkil edilmiş dövlət bankları arasında sərbəst dönerli valyuta ilə həyata keçirilecəkdir.

**Maddə 9.** Razılığa gələn tərəflər turizmə həsr olunmuş beynəlxalq konfrans və sərgilərin təşkilində əməkdaşlıq edəcəklər.

**Maddə 10.** Bu Sazişin həyata keçirilməsinə məsul Azərbaycan Respublikası Hökuməti tərəfindən Azərbaycan Respublikası Nazirler Kabinetinə Xarici Turizm Şurası, Çin Xalq Respublikası Hökuməti tərəfindən Çin Xalq Respublikasının Dövlət Turizm İdarəsi təyin edilir.

**Maddə 11.** Bu sazişə istənilən dəyişiklik və ya əlavələr hər iki Razılığa gələn Tərəfin razılığı ilə təyin edilməli və sonra yazılı şəkildə təsdiq edilməlidir.

**Maddə 12.** Bu Saziş Tərəflərin öz ölkələrinin mövcud qanunvericiliyinə müvafiq olaraq bütün daxili qaydaların yerinə yetirildiyi barədə bir-birinə xəberdar etdiyi gün qüvvəyə minir.

Bu Saziş beş il ərzində qüvvədədir. Razılığa gələn Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə üç ay qalmış digər Razılığa gələn Tərəfə bu Sazişin qüvvəsinin dayandırılması barədə yazılı şəkildə öz arzusunu bildirmədiyi təqdirdə bu Saziş avtomatik beş il müddətinə uzadılacaqdır.

Bu Saziş Pekin şəhərində 1994-cü ildə mart ayının 7-də hər biri iki nüsxədə Azərbaycan və Çin dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası  
Hökuməti adından

Çin Xalq Respublikası  
Hökuməti adından

\*\*\*

**1999-CU İL SENTYABRIN 9-DA PEKİN ŞƏHƏRİNDƏ İMZALANMIŞ "AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU İLƏ ÇİN XALQ RESPUBLİKASI ALI XALQ PROKURORLUĞU ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ"İN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
SƏRƏNCAMI**

1. 1999-cu il sentyabrın 9-da Pekin şəhərində imzalanmış "Azerbaycan Respublikası Baş Prokurorluğu ilə Çin Xalq Respublikası Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azerbaycan Respublikası Baş Prokurorluğununa tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

**HEYDƏR ƏLİYEV**  
Azerbaycan Respublikasını Prezidenti  
Bakı şəhəri, 16 noyabr 1999-cu il  
No 270

**AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU İLƏ  
ÇİN XALQ RESPUBLİKASI ALI XALQ PROKURORLUĞU  
ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ**

阿塞拜疆共和国  
● 中华人民共和国

Azerbaycan Respublikası Prokurorluğu ilə Çin Xalq Respublikası Ali Xalq Prokurorluğu (bundan sonra "Hər iki təref" adlanacaq) suverenliyə, barabərliyə və ikitərəfli faydaya qarşılıqlı hörmət prinsiplerini taniyaraq, hər iki dövlətin prokurorluq işinə ehtiyacları baxımından və her iki dövlətin prokurorluq organları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verərək, aşağıdakılardır razılığına gəldilər:

**Maddə 1.** Hər iki təref müvafiq vəzifələri və səlahiyyətləri çərçivəsində dövlətlərinin prokurorluq organları arasında əməkdaşlığı möhkəmləndirməlidir.

**Maddə 2.** Hər iki təref hüquqi yardımı yalnız diplomatik kanallar vasitəsilə göstərməlidir.

**Maddə 3.** Hüquqi yardım göstərilməsi üçün hər iki təref istintaq edilən işlər üzrə əlavə məlumat, teklif verilməsi və kömək göstərilməsi məqsədilə digər tərefin razılığı ilə öz əməkdaşlarını göndərə bilər.

**Maddə 4.** Hər iki təref prokurorluq əməkdaşlarının hazırlanması və prokuror fəaliyyətinin nəzəri məsələlərinin öyrənilmesi üzrə əməkdaşlıq edə bilər. Bu planın etraflı məzmunu məsləhətlişmə yolu ilə müyyən ediləcəkdir.

**Maddə 5.** Hər iki təref bir-biri ilə görüşmək və ümumi maraq doğuran məsələləri müzakirə etmək üçün nümayəndə heyətləri göndərə bilər.

**Maddə 6.** Hər iki təref digər tərefin xahişi ilə qüvvədə olan qanunlar, tərefləri maraqlandıran prokurorluq fəaliyyətinə dair məlumat və hüquqi nəşrlər mübadiləsi edə bilər.

**Maddə 7.** Yuxarıda göstərilən əməkdaşlıq prosesində zəruri hallarda müzakirə edilən məsələlər üzrə protokollar imzalana bilər.

**Maddə 8.** Hər iki təref qarşılıqlı anlaşma və qarşılıqlı hörmət prinsipinə müvafiq olaraq Saziş tətbiq edildəkən ortaya çıxan məsələləri məsləhətlişmə yolu ilə həll etməlidir.

**Maddə 9.** Sazişin mətni sorğu edən tərefin müraciəti əsasında danışıqlar yolu ilə dəyişdirilə, yaxud mətnə əlavələr edilə bilər.

**Maddə 10.** Təreflər bir-birinə Sazişin qüvvəyə minməsi üçün onlar tərefindən dövlətdaxili qaydaları yerine yetirmələri barədə yazılı şəkilde bildirdikdən sonra bu Saziş qüvvəyə minir. Sazişin qüvvədə olma müddəti 5 ilidir. Əger təreflər 5 il müddətinin başa çatmasına 6 ay qalmış onun ləğvi barədə bir-birinə yazılı şəkilde bildirməmişdirlər, Saziş növbəti 5 il müddətinə qüvvədə qalır.

1999-cu il sentyabrın 9-da Pekin şəhərində Azerbaycan, Çin və ingilis dillərində üç nüsxədə imzalanmışdır. Hər hansı ziddiyət yaranarsa, ingilis dilindəki mətnə üstünlük verilir.

**Azerbaycan Respublikası**  
Baş Prokurorluğu adından  
Azerbaycan Respublikasının  
Baş prokuroru

**Çin Xalq Respublikası**  
Ali Xalq Prokurorluğu adından  
Çin Xalq Respublikasının  
Ali Xalq Prokurorluğunun  
Baş prokuroru

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN  
ÇİN XALQ RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ ZAMANI  
İMZALANMIŞ SƏNƏDLƏRİN SİYAHISI**

阿塞拜疆总统阿利耶夫访华期间签署文件

(1994年3月7—10日)

- 中阿两国友好关系基础的联合声明
- 中阿两国关于建立航空运输的纪要
- 中阿两国科学技术合作协定
- 中阿两国政府文化合作协定
- 中阿两国卫生与医学科学合作协定
- 中阿两国政府旅游合作协定
- 中阿两国政府关于广播电影电视合作议定书
- 中阿两国政府关于鼓励和相互保护投资协定

阿塞拜疆共和国

● 中华人民共和国

## Bioqrafik məlumat

### Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev

阿塞拜疆共和国总统  
盖达尔·阿里耶夫

1923年5月10日，盖达尔·阿里耶夫出生于纳希切万一个工人家庭。1939年毕业于纳希切万中等师范学校。1939年考入阿塞拜疆工业大学建筑系，但后因爆发第二次世界大战而中途辍学。

1941-1944年间，盖达尔·阿里耶夫在纳希切万自治共和国内务人民委员部和人民委员会议担任过一系列重要的职务。1944年在阿塞拜疆国家安全委员会服役。在这期间，他获得了高等教育——结束了在阿塞拜疆国立大学历史系的学习。

1964年任阿塞拜疆国家安全委员会副主席，1967年任该委员会主席，少将。

1967年7月—1982年12月，盖达尔·阿里耶夫当选为阿塞拜疆共产党中央第一书记。1976年，盖达尔·阿里耶夫当选为苏共中央政治局候补委员，1982年当选为政治局委员，并被任命为苏联部长会议第一副主席。这期间他分管国家生活中最重要的经济、社会、文化等部门的工作。盖达尔·阿里耶夫先后共担任过20年的苏联最高苏维埃和阿塞拜疆社会主义加盟共和国最高苏维埃代表，担任过5年的最高苏维埃副主席。由于与国家领导人的政治观点存在分歧，1987年从苏共中央政治局和部长会议辞职。

1990年返回阿塞拜疆后，他当选为阿塞拜疆和纳希切万自治共和国最高苏维埃人民代表。1991年6月19日，因抗议苏联当局对阿塞拜疆人民的政策而宣布退出苏共。1991-1993年，盖达尔·阿里耶夫当选为纳希切万自治共和国最高会议主席。1993年6月，在内战威胁日益加剧的形势下，他被正式请到巴库。1993年6月15日，盖达尔·阿里耶夫当选为阿塞拜疆最高苏维埃主席。1993年6月24日，根据国民议会的决议代行阿塞拜疆共和国总统职权。1993年10月3日，根据全民投票结果，盖达尔·阿里耶夫当选为独立的阿塞拜疆共和国总统。在此期间，他采取果断措施以求得和社会内部稳定。

盖达尔·阿里耶夫曾两次荣获苏联社会主义劳动英雄称号，荣获过许多国家的最高奖章。他同时还是许多外国大学的荣誉博士。自1992年建立并领导“新阿塞拜疆”党。

盖达尔·阿里耶夫的妻子扎里法·阿齐兹克济·阿利耶娃是一位著名的眼科医生，阿塞拜疆共和国科学院院士，教授，1985年去世。盖达尔·阿里耶夫有一子、一女，6个孙子、孙女。

### Den Syaopin

1904-cü il avqustun 22-də Sıçuan əyalətində anadan olmuşdur. 1922-ci ildə Çin Sosialist Gənclər İttifaqına daxil olmuş, 1924-cü ildə Çin Kommunist Partiyasının üzvü olmuşdur.

1920-ci ildən Fransada işləmiş və oxumuşdur. 1926-ci ildə Sovet İttifaqında təhsil almışdır.

1927-1937-ci illərdə Çin fehla-kəndli Qırmızı Ordusu korpusunun siyasi komissarı, ordu qrupu siyasi şöbəsinin rəisi, Qırmızı Ordu baş siyasi idarəsi rəisinin müavini, Böyük yürüşün - Çin Kommunist Partiyası silahlı qüvvələrinin şimal-qərbdə 1934-1935-ci illər qəhrəmanlıq marşının iştirakçısı olmuşdur.

1937-1945-ci illərdə 8-ci səhra ordusunun 29-cu diviziyanın siyasi komissarı, ÇKP MK Şansi - Xebey - Şandun - Xanan rayonu bürosunun katibi olmuşdur. 1945-ci ildə ÇKP MK üzvü seçilmişdir. 1950-1954-cü illərdə ÇKP MK-nin Cənub-Qərb bürosunun birinci katibi, 1948-1952-ci illərdə 2-ci səhra ordusunun və Cənub-Qərbi Çin hərbi dairəsinin siyasi komissarı olmuşdur.

1952-1954-cü illərdə ÇXR Dövlət İnzibati Şurası başçısının müavini, 1954-cü ildən ÇXR Dövlət şurası başçısının müavini olmuşdur.

1954-1956-ci illərdə ÇKP Katibliyi dəftərxanasının rəisi təyin edilmişdir. 1955-ci ildən ÇKP MK Siyasi Bürosunun üzvü olmuşdur. 1956-1967-ci illərdə ÇKP MK-nin Baş katibi və ÇKP MK Siyasi Bürosu Daimi Komitəsinin üzvü olmuşdur. 1967-ci ildə tutuduğu vəzifələrdən kənarlaşdırılmışdır. 1973-1980-ci illərdə ÇXR Dövlət Şurası başçısının müavini vəzifəsinə getirilmişdir.

1974-1987-ci illərdə ÇKP MK Siyasi Bürosunun və Siyasi Büronun Daimi Komitəsinin üzvü, 1977-1982-ci illərdə ÇKP MK sədrinin müavini, 1982-1987-ci illərdə ÇKP Mərkəzi müşavirlər komissiyasının sədri olmuşdur.

1978-1980-ci illərdə Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin sədri olmuşdur.

1981-ci ildən ÇKP Hərbi şurasının sədri, 1983-cü ildən 1989-cu ilədək ÇKP Mərkəzi Hərbi Şurasının sədri olmuşdur.

Ümumçin xalq nümayəndələri yığıncağının bir neçə çağırışında deputat seçilmişdir. 1989-cu ildə bütün vəzifələrdən təqaüdə getmişdir.

### Tszyan Tszemin

1926-ci il avqustun 17-də Tszyansu əyalətinin Yancjou şəhərində anadan olmuşdur. 1946-ci ilin aprelindən ÇKP üzvüdür. 1943-cü ildən ÇKP-nin rəhbərlik etdiyi taləbə gənclər hərəkatında iştirak etməyə başlamışdır. 1947-ci ildə Şanxayda "Tszyaotun" politexnik institutunun elektrotexnika fakültəsini bitirmişdir. 1949-cu ildən Şanxay quşçuluq fabrikində mühəndis kəməkcisi, əmək şöbəsinin müdürü, enerji-güç sexinin rəisi, partiya özəyinin katibi, direktorun birinci müavini, Şanxay sabunbışırma zavodunda direktorun birinci müavini, 1-ci Maşinqayırma Nazirliyi yanında 2-ci Şanxay konstruktur yarımbürosunun elektrik aparatları şöbəsinin müdürü işləmişdir. 1955-ci ildə Moskvaya İ.V.Stalin adına avtomobil zavodunda təcrübə keçməyə göndərilmişdir. 1956-ci ildə vətəne qayıtdıqdan sonra Çançunda 1-ci avtomobil zavodunun enerji şöbəsi rəisinin müavini, baş energetikin müavini və bu müəssisənin enerji zavodunun direktoru işləmişdir. 1962-ci ildən 1-ci Maşinqayırma Nazirliyi yanında Şanxay elmi-tədqiqat elektrik aparatları institutu direktorunun müavini, bu nazirlik yanında Yxan elmi-tədqiqat istilik texnikası institutunun direktoru və partiya komitəsi katibinin vəzifəsini icra edən, həmin nazirlikdə xarici işlər idarəsinin

reisinin müavini, reisi işlemiştir. 1980-ci ildən xarici İnvəstisiyalar üzrə Dövlət Komitəsinin sədr müavini və məsul katibi, bu komitədə ÇKP rəhbər qrupunun üzvü olmuşdur. 1982-ci ildən Elektron Sənayesi Nazirliyində nazir müavini, nazir, ÇKP rəhbər qrupunun katib müavini, katibi olmuşdur. 1982-ci ildə ÇKP-nin XII Ümumçün qurultayında partiya MK-sinin üzvü seçilmişdir. 1987-ci ilin noyabrında 13-cü çağırış ÇKP MK-nin 1-ci plenumunda ÇKP MK Siyasi Bürosu Daimi Komitəsinin üzvü seçilmişdir. 1989-cu ilin iyununda 13-cü çağırış ÇKP MK-nin 4-ci plenumunda ÇKP MK Siyasi Bürosu Daimi Komitəsinin üzvü, MK-in Baş katibi seçilmişdir.

1989-cu ilin noyabrında 13-cü çağırış ÇKP MK-nin 5-ci plenumunda ÇKP Mərkəzi Həbi Şurasının sədri seçilmişdir. 1990-ci ilin martında 7-ci çağırış Ümumçün Xalq Nümayəndəleri Məclisinin 3-cü sessiyasında ÇXR Mərkəzi Həbi Şurasının sədri seçilmişdir. 1992-ci ilin oktyabrında 14-cü çağırış ÇKP MK Siyasi Bürosunun üzvü, ÇKP MK Siyasi Bürosu Daimi Komitəsinin üzvü, ÇKP MK-nin Baş katibi, ÇKP Mərkəzi Həbi Şurasının sədri seçilmişdir. 1993-cu ilin martında 8-ci çağırış Ümumçün Xalq Nümayəndəleri Məclisinin 1-ci sessiyasında ÇXR sədri, ÇXR Mərkəzi Həbi Şurasının sədri seçilmişdir.

#### Li Pen

1928-ci ilin oktyabrında Sıçuan əyalətinin Çendu şəhərində anadan olmuşdur. 1945-ci ilin noyabrından ÇKP üzvüdür. 1941-1945-ci illərdə Yanan orta məktəbində və Çjantszyakou sənaye texnikumunda oxumuşdur. 1946-1948-ci illərdə Şansi-Çaxar-Xebey elektron şirkətində müxtəlif vəzifələrdə işləmiş, partiya özəyinin katibi olmuşdur.

1948-1955-ci illərdə Moskva energetika institutunda oxumuş, SSRİ-də təhsil alan çinli tələbələrin cəmiyyətinin sədri olmuşdur. 1955-1966-ci illərdə bir sıra sənaye müəssisəsində rəhbər idarə və partiya vəzifələrində çalışmışdır. 1966-ci ildən 1979-cu ilədək Pekin elektrik təchizatı idarəsində partiya komitəsi katibi vəzifəsini icra etmiş, Pekin elektroenergetika idarəsində ÇKP rəhbər qrupunun katibi işləmişdir. 1979-1983-cü illərdə Elektroenergetika Sənayesi Nazirliyində nazir müavini, ÇKP rəhbər qrupunun üzvü, Şimali Çin elektroenergetika idarəsində ÇKP rəhbər qrupunun katibi, Elektroenergetika Sənayesi Nazirliyində nazir, ÇKP rəhbər qrupunun katibi, Su təsərrüfatı və Elektroenergetika Nazirliyində nazir müavini, ÇKP rəhbər qrupu katibinin müavini olmuşdur. 1983-cü ildən 1987-ci ilədək Dövlət Şurası başçısının müavini və əvəzçiliklə Maarif İşləri üzrə Dövlət Komitəsinin sədri, ÇKP MK Siyasi Bürosunun üzvü, ÇKP MK Katibliyinin üzvü olmuşdur. 1987-ci ildən ÇKP MK Siyasi Bürosu Daimi Komitəsinin üzvü, Dövlət Şurasının Baş naziri vəzifəsini icra edən, Dövlət Şurasının Baş naziri, 1988-ci ildən 1990-ci ilədək əvəzçiliklə İqtisadi Sistemin İslahati üzrə Dövlət Komitəsinin sədri işləmişdir. 12-ci, 13-cü və 14-cü çağırış ÇKP MK üzvü olmuş, 12-ci çağırış ÇKP MK-nin 5-ci plenumunda ÇKP MK Siyasi Bürosunun və Katibliyinin üzvü seçilmişdir, 14-cü çağırış ÇKP MK Siyasi Bürosunun və Siyasi Büronun Daimi Komitəsinin üzvü, Çin parlamentinin - ÜXNM Daimi Komitəsinin sədridir.

#### Li Tein

1936-ci ilin sentyabrında Xunan əyalətinin Çansa şəhərində anadan olmuşdur. 1955-ci ilin aprelindən ÇKP üzvüdür. 1950-1955-ci illərdə Pekin pedaqoji universiteti yanında ikinci məktəbdə oxumuş, sonra Pekin xüsusi rus dili məktəbinde hazırlıq kursu keçmişdir. 1955-1956-ci illərdə Praqada Karlova universitetinin fizika fakültəsində təhsilini davam etdirmiştir. 1964-1965-ci illərdə Şanxay xarici diller institutunda yapon dilini öyrənmişdir. Ordudan tərxis edildikdən sonra 1966-1970-ci illərdə 4-cü Maşinqayırma Nazirliyi sisteminde işləmişdir. "Mədəni inqilab"ın başlanğıcında repressiyaya məruz qalmış, vəzifəsindən azad edilmişdir. 1970-1980-ci illərdə 4-cü Maşinqayırma Nazirliyi sisteminde işləmişdir.

1983-1985-ci illərdə ÇKP Lyaonin əyalet komitəsinin katibi ve 1985-ci ildə əvəzçiliklə Xayçen qəzasının katibi işləmişdir. 1985-1988-ci illərdə Elektron Sənayesi Nazirliyində nazir və ÇKP rəhbər qrupunun katibi olmuşdur. 1987-1988-ci illərdə İqtisadi Sistemin İslahati üzrə Dövlət Komitəsində sədr və ÇKP rəhbər qrupunun katibi olmuşdur. 1988-1993-cü illərdə Dövlət Şurasının üzvü və Maarif İşləri üzrə Dövlət Komitəsində əvəzçiliklə sədr və ÇKP rəhbər qrupunun katibi işləmişdir. 1993-cü ildən İqtisadi Sistemin İslahati üzrə Dövlət Komitəsində sədridir. 1987-ci ildən ÇKP MK Siyasi Bürosunun üzvüdür. 12-ci çağırış ÇKP MK üzvlüyüne namizəd və üzvü olmuş, 13-cü və 14-cü çağırışlar ÇKP MK-nin və ÇKP MK Siyasi Bürosunun üzvüdür.

#### Tsyan Tsicen

1928-ci ilin yanvarında Şanxay şəhərinin Tszyadin nahiyesində anadan olmuşdur. 1942-ci ilin oktyabrından ÇKP üzvüdür. 1942-1949-cu illərdə Şanxayda ÇKP gizli təşkilatının partiya təşkilatçısı, partiya özəyinin katibi, rayon komitəsinin üzvü olmuşdur. 1945-1949-cu illərdə "Daqunbao" qəzeti redaksiyasında işləmişdir. Şanxayın Syuyxoy, Cannin və Yanpu rayonlarında ÇKP rayon komitəsinin üzvü və ÇKGİ rayon komitəsinin katibi olmuşdur. 1953-1954-cü illərdə ÇKGİ MK dəftərxanasında işləmişdir. 1954-1955-ci illərdə SSRI-de ÜLKĞİ MK yanında mərkəzi komsomol məktəbində oxumuşdar. 1955-1963-cü illərdə ÇXR-in SSRI-dəki səfirliyində ikinci katib, xaricdə təhsil alanlarla iş şöbəsi müdirinin müavini və tədqiqat şöbəsinin müdiri işləmişdir. 1963-1966-ci illərdə Ali Təhsil Nazirliyinin xaricdə təhsil alanlarla iş şöbəsinin müdiri, xarici əlaqələr idarəsi rəisinin müavini olmuşdur. 1966-1972-ci illərdə "Mədəni inqilab" dövründə təqiblərə məruz qalmış, "7 may" məktəbində işləməyə göndərilmişdir. 1972-1982-ci illərdə ÇXR-in SSRI-dəki səfirliyində müşavir, Qvineyada səfir və ÇXR Xarici İşlər Nazirliyinin mətbuat şöbəsinin müdiri işləmişdir. 1988-ci ildən ÇXR xarici işlər naziri və nazirlikdə partiya komitəsinin katibidir. 1991-ci ildən Dövlət Şurasının, 1992-ci ildən ÇKP MK Siyasi Bürosunun üzvü, 1993-cü ildən Dövlət Şurası Baş nazirinin müavinidir. 12-ci çağırış ÇKP MK üzvlüyüne namizəd və üzvü, 13-cü və 14-cü çağırışlar ÇKP MK üzvü, 14-cü çağırış ÇKP MK Siyasi Bürosunun üzvüdür.

#### Xuan Szyuy

1938-ci ilin sentyabrında Çjetsyan əyalətinin Tszyaşan qəzasında anadan olmuşdur. 1966-ci ilin martından ÇKP üzvüdür. 1956-1963-cü illərdə politexnik institutunun elektrotexnika fakültəsində oxumuşdur. İnstitutu bitirdikdən sonra Şanxay maşinqayırma və metallurgiya zavodunda texnik, zavod direktorunun katibi, inqilab komitəsi sədrinin müavini, direktor müavini işləmişdir. 1980-1982-ci illərdə Şanxay maşinqayırma zavodu direktorunun müavini olmuşdur. 1982-1985-ci illərdə Şanxay elektromashinqayırma sənayesi I idarəsi rəisinin müavini, ÇKP Şanxay şəhər bürosunun üzvü və şəhər komitəsinin sənaye işləri üzrə katibi, ÇKP Şanxay şəhər komitəsi katibinin müavini, Şanxayın vitse-meri olmuş, 1991-ci ildən isə meridir. 1994-ci ildən ÇKP MK Siyasi Bürosunun üzvü, ÇKP Şanxay şəhər komitəsinin katibidir. 13-cü çağırış, 14-cü çağırış ÇKP MK üzvüdür. 14-cü çağırış ÇKP MK-nin 4-cü plenumunda ÇKP MK Siyasi Bürosunun üzvü seçilmişdir.

#### Çjan Qotsyan

1940-ci ildə Çinin Quandun əyalətində anadan olmuşdur. 1963-cü ildən ÇXR Xarici İşlər Nazirliyinin emekdaşı, 1982-1984-cü illərdə Laos Xalq Demokratik Respublikasında ÇXR sefirinin ikinci katibi, 1984-1988-ci illərdə Xarici İşlər Nazirliyi Konsulluq Departamentinin birinci katibi, 1988-ci ildə Torontoda baş konsulluğun konsulu, 1990-1994-cü illərdə Los-Ancelesdə vitse-konsul işləmişdir. 1994-ci ildən ÇXR Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Ölkələri Departamentinin müşaviri olmuşdur. 1998-ci ilin sentyabrından ÇXR-in Azərbaycanda səfiridir.

# MÜNDƏRİCAT

<b>Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri (6-11 mart 1994-cü il)</b>	.5
Çin rəhbərliyi ilə görüşlər .....	7
Azərbaycan uzaq Şərqə tanınır .....	25
Böyük, qədim ölkə ilə tanışlıq .....	49
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinin programı .....	67
İkitərəfli münasibətlər məcrasında .....	69
Əlaqələr genişlənir .....	101
Əlavələr .....	130

Kitab Azərbaycan Respublikası Prezidentinin Katibliyi  
tərəfindən hazırlanmışdır

Kitabın hazırlanmasında  
AzərTAc-ın materiallarından istifadə olunmuşdur

